

SƏİDƏ ŞAHBAZOVA

İLYAS ƏFƏNDİYEVİN  
TARİXİ DRAMLARI



2002  
1272

415  
S 16


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ  
UNİVERSİTETİ

SƏİDƏ ŞAHBAZOVA

44498

# İLYAS ƏFƏNDİYEVİN TARİXİ DRAMLARI

BAKİ - 2002



73233

Redaktor: prof. **HİMALAY QASIMOV**

Rəyçilər: prof. **ŞAMİL SALMANOV**  
dos. **AKİF ƏLİYEV**

**Şahbazova Səidə Həsənəli qızı.**

İlyas Əfəndiyevin tarixi dramları.

**Monoqrafiya. Bakı, "Ağrıdağ" nəşriyyatı, 2002, 132 səh**

**4604000000**

Ş ————— Qrifli nəşr

**064-2002**

© S.Şahbazova, 2002

## GİRİŞ

M.F.Axundovdan üzü bəri inkişaf edən, yaradıcılıq axtarışları dərinləşən, yeni ideya-məzmun və sənətkarlıq xüsusiyyətləri ilə zənginləşən Azərbaycan dramaturgiyasının məxsusi janr sistemində tarixi dram görkəmli yerlərdən birini tutur. Bu janrın dramaturgiyamızda ilk nümunəsi N.Nərimanovun 1898-ci ildə yazdığı "Nadir şah" əsəridir və o vaxtdan indiyə qədər bu janr milli dramın tarixində ən aparıcı mövqe tutmaqdadır. Demək olar ki, bu janrın ədəbiyyatımızda bir əsrlik zəngin bir tarixi vardır.

"Nadir şah" əsəri tarixi dram janrinin klassik və mükəmməl bədii nümunəsi olmaqla N.Nərimanovun müasirlərinə və xələflərinə bu janrın geniş imkanlarını nümayiş etdirdi, onun ənənələrinin başlanğıcı oldu. Tarixə, tarixi mövzulara janrin estetik ölçüləri ilə yanaşma Azərbaycan dramaturgiyasında sonraki illərdə bir sıra əhəmiyyətli əsərlərin meydana çıxmamasına təkan verdi. 1907-ci ildə janrin ikinci klassik nümunəsi - Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" pyesi yarandı. Beləliklə, N.Nərimanovun "Nadir şahı" ilə əsası qoyulan tarixi dram janri mövzu, ideya və forma baxımından zənginləşərək İ.Əfəndiyevin dramlarına qədər mürokkəb, eyni zamanda maraqlı və uğurlu bir yol keçmişdir.

Maraqlıdır ki, ilk tarixi dram M.F.Axundovun dramlarından yalnız əlli il sonra - XIX əsrin sonunda meydana çıxmış, XX əsrin birinci onilliyində janrin ikinci nümunəsi ("Ağa Məhəmməd şah Qacar") yazılmışdasa da, həmin əsrin ikinci, üçüncü və sonrakı onilliklərdə bu janra maraq artmış, onun kəmiyyət göstəricisi çoxalmışdır. Diqqətəlayiqdir ki, aprel çevrilişi ərəfəsi və 20-ci illərdə bu maraq daha qabarık şəkildə özünü göstərmüşdür.

Tarixi dram janrinə marağın artması, bu janrin özü-nəməxsus mövzu və ideyalar aləmi, poetika özəllikləri, tarixi

dram təcrübəsinin ənənə və novatorluq problemləri kimi ədəbi-nəzəri fikrin çox əhəmiyyətli məsələlərini öyrənmək baxımından İlyas Əfəndiyevin (1914-1996) geniş və zəngin yaradıcılığının xüsusi araşdırma predmetinə çevrilməsi többidir. Çünkü İ.Əfəndiyevin dramaturgiyasında tarixi dram bir janr olaraq geniş işlənmiş, bu janrin bir sıra qiymətli nümunələri yaradılmışdır. Digər tərəfdən, görkəmli dramaturqun yaradıcılığı hələ ilk vaxtlardan ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. 1946-cı ildə yazdığı "Dramaturgiyamıza bir nəzə adlı "məqaləsində M.Arif "İntiza" (1944) pyesinin psixoloji bir dram olaraq müvəffəqiyyətli çıxmasını və onun bəzi mühüm müsbət cəhətlərini xüsusi vurğulmuşdur (5, s.185). İ.Əfəndiyev bu pyesi M.Hüseynlə birlikdə yazmışdır. M.Arifin məqaləsində pyesin "psixoloj" səciyyəsi ayrıca qeyd olunurdu və belə güman etmək olar ki, pyesin bu aparıcı üslubi keyfiyyəti, müəyyən mənada, İ.Əfəndiyevin qələminə məxsus idi. O da maraqlıdır ki, İ.Əfəndiyevin ümumən dramaturji yaradıcılığına məxsus olan psixoloji, lirik-psixoloji üslubi çalar onun yalnız müasir mövzulu dramlarında yox, tarixi dramlarında da müşahidə olunur.

Təbii ki, tarixi dram təcrübəsi və ənənəsini, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığını yeni elmi-nəzəri fikir işığında öyrənmək, ədəbiyyatımızın müasir tələbləri baxımından qiymətləndirmək elmi aktuallıq və nəzəri əhəmiyyət kəsb edir.

Azərbaycan dramaturgiyasının janr tipologiyasının bir təzahürü olan milli tarixi dramın ənənəvi sosioloji-ideoloji qəliblərdən təmizlənmiş bədii-estetik dərkinə və qiymətləndirilməsinə, şübhəsiz ki, indi daha çox ehtiyac vardır. Bu mənada ciddi tarixi dramlar müəllifi kimi şöhrət qazanmış İ.Əfəndiyevin yaradıcılığını araşdırmaq, onun tarixi pyeslərinin mövzu, məzmun, ideya və bədii-sənətkarlıq özünə məxsusluğunu, bu pyeslərdə milli tarixi həqiqətlərin aydın bədii təcəssümünü tədqiq etmək mühüm əhəmiyyət kəsb

edir. Həm də nəzərə almaq lazımdır ki, indiyə qədər nəinki İ.Əfəndiyevin tarixi dramları, habelə ümumən Azərbaycan tarixi dramı bir janr olaraq layiqincə tədqiq olunmamışdır. Tarixi dramın istənilən səviyyədə tədqiq olunmamasının səbəbi ona marağın zəifliyi ilə deyil, ümumiyyətlə ədəbiyyatşunaslığımızın nəzəri sosioloji prinsiplərə məruz qalması ədəbi-bədii tariximizin bütün tamlığı ilə ümumiləşdirilməməsi ilə izah olunmalıdır. Əlbəttə, demək olmaz ki, bu mühüm problem tədqiqat fikrindən tamamilə kənarda qalmışdır. Ədəbiyyatşunaslığın bu sahədəki boşluqları aradan qaldırmaq cəhdləri, Azərbaycan tarixi dramının təcrübələrini ümumiləşdirmək istəyi zəif də olsa ədəbiyyatşunaslıqda hiss olunmuşdur. Məsələn, ədəbiyyatşunas Davud Hacıyev "Azərbaycan ədəbiyyatında tarixi dram" (1984) adlı monoqrafiyasında janrin yeni nəzəri tədqiqatlarla ehtiyacı olduğunu etiraf edərək, bu problemin sistemli və layiqincə öyrənilməməsini dolayı yolla təsdiqləmişdir.

İ.Əfəndiyevin tarixi dramlarına yazarının yaradıcılıq yolundan, ədəbi fəaliyyətdən bəhs edən məqalə və monoqrafiyalarda bu və ya digər şəkildə toxunulsa da, həmin problemin ciddi tədqiqat obyektiనə çevrildiyini etiraf etmək çətindir. Son illərdə çıxmış "İlyas Əfəndiyevin yaradıcılığı" monoqrafiyasında (Ə.Əfəndiyev) qeyd olunur: "Yazıcının yaradıcılığının üçüncü dövrü xüsusi tədqiqat mövzusudur və tədqiqatçısını gözləyir" (25, s.206). Dramaturgiya tariximizi tarixi dram nümunələri əsasında ümumiləşdirmək istəyi ilə yazılmış və bayaq xatırlanan "Azərbaycan ədəbiyyatında tarixi dram" monoqrafiyasında da İ.Əfəndiyevin dramaturgiyası tədqiqatdan kənarda qalmışdır. Ə.Əfəndiyevin kitabında, o cümlədən Y.İsmayılovun "İlyas Əfəndiyevin yaradıcılıq yolu" (1991) monoqrafiyasında dramaturqun tarixi dramlarının hələ də konkret elmi-nəzəri tədqiqat predmeti olmadığı, bu problemin müasir ədəbiyyatşunaslığın çox vacib problemlərindən biri kimi öz həllini gözlədiyini deməyə əsas

verir. Göründüyü kimi, İ.Əfəndiyevin tarixi dramlarının tədqiqinin zəruriliyi, ədəbiyyatşunaslıq üçün aktuallığı şübhəsizdir və bu problemin konkret elmi-nəzəri araştırma obyektinə çevrilməsi yaziçinin tarixi dramlarını müasir ədəbi prosesin çox mühüm ədəbi hadisəsi kimi öyrənmək baxımından da vacibdir.

İ.Əfəndiyevin tarixi dramlarının öyrənilməsi həmin əsərlərin tamaşaaya qoyulması ilə başlasa da, etiraf olunmalıdır ki, bu iş lazımi elmi səviyyədə və əhatəli aparılmışdır. Ədibin yaradıcılığında tarixi dram janrinin mövqeyi xüsusi tədqiq olunmamışdır. Mövcud tədqiqatlarda onun daha çox dramaturgiyasının müasir mövzu baxımından öyrənilməmişdir. “Ədibin dramaturgiyasından geriyə qalan ədəbi tənqid və teatrşunaslıq elmi bir sıra teatr resenziyaları nəzərə alınmazsa, həmin əsərlərin geniş ədəbi-bədii təhlilini verməmiş, onların sənətkarlıq xüsusiyyətlərini təhlil etməmişdir” fikri bu mənada doğru hesab oluna bilər (25, s.206). M.Arif hələ 1946-cı ildə “Dramaturgiyamıza bir nəzər” məqaləsində “İntizar pyesini” “psixoloji bir dram” kimi təhlil etsə də, sonrakı tənqid yaziçinin dramlarında daha çox mövzu ilə əlaqədar yaradıcılıq meylləri ilə maraqlanmışdır. Müasir mövzu həqiqətən də İ.Əfəndiyev dramaturgiyasının güclü tərəfidir. Lakin bu heç də onun əsərlərinin digər tərəfini arxa plana çəkmir. Bundan əlavə, İ.Əfəndiyevin müasir mövzulu pyesləri də dərindən təhlil olunmamışdır. Beləliklə, bəziləri ədibin dramaturgiyasının uğurunu zamanın, sosialist gerçəkliyinin doğurduğu “abbava” ilə, bəziləri isə insan amili və mənəvi faktorla bağlamaqla kifayətlənmişlər. İlk dəfə ədəbiyyatşunas Yəhya Seyidov “İlyas Əfəndiyev” (1975) monoqrafiyasında yaziçinin yaradıcılıq yolunu geniş planda tədqiq etmişdir. Lakin böyük zəhmət, gərgin əmək bahasına başa gələn bu əsər də sosiologizmin tələblərindən doğan ifratlılıqdan, ideoloji ehkamlardan xali deyildir. (Bax: 66, s.80)

İ.Əfəndiyev dramaturgiyasının özünəməxsusluğunu, bədii-estetik xüsusiyyətləri ilə, ən əsası isə milli dramaturgiya tarixində orijinal ədəbi hadisə, yeni ədəbi mərhələ kimi öyrənmək və qiymətləndirmək işində S.Vurğunun, M.Hüseynin, M.İbrahimovun, S.Rəhimovun, M.Arifin, C.Cəfərovun, M.Cəfərin, M.Məmmədovun, İ.Şıxlının, M.Əlioğlunun, Ə.Ağayevin, B.Nəbiyevin, Y.Qarayevin, S.Əsədullayevin, X.Əlimirzəyevin fikirləri əhəmiyyətli olmaqla mövzunun tədqiqi tarixi baxımından diqqəti çekir. A.Salahovanın “İlyas Əfəndiyevin yaradıcılığının poetikası” (1984), Y.İsmayılovun “İlyas Əfəndiyevin yaradıcılıq yolu” (1991), Ə.Əfəndiyevin “İlyas Əfəndiyevin yaradıcılığı” (2000), Y.Qarayevin yaziçinin seçilmiş əsərlərinin altı cildliyinə yazdığı “Müasirliyin sabitliyi” (1984) adlı ön sözü, A.Hacıyevin “Yazıçı şəxsiyyəti və bədii qanuna uyğunluq” (1986) kitabındaki “Dramaturgiyanın və bədii nəsrin poeziyası” və s. bu tipli əsərlər, məqalələr bilavasitə İ.Əfəndiyevin yaradıcılığına, dramaturgiyasının poetikasına, ədibin sənət xüsusiyyətlərinin açılmasına həsr olunmuşdur. Bununla yanaşı dramaturqun mühüm teatr hadisəsinə çevrilən pyeslərinin tamaşası ilə bağlı çap olunmuş məqalə və resenziyalarda da onun sənət uğurlarından söhbət açılır, ədəbi tənqid və teatrşunaslıq mövqeyindən pyes və tamaşalar qiymətləndirilirdi. İ.Əfəndiyevin yaradıcılığını, xüsusilə də dram əsərlərini qiymətləndirmək işində “Ədəbi proses” məcmuələrinin illik icməllərini da qeyd etmək lazımdır. Lakin bütün bunlar nə qədər qiymətli və maraqlı olsa da, onu da qeyd etməliyik ki, İ.Əfəndiyevin dramaturgiyasının bütün əsas xüsusiyyətləri, bu dramaturgiyanın mövzu, janr və poetika özünəməxsusluqları hələ lazımi dərinlik və əhatəliliklə tədqiqini tapmamışdır. Xüsusilə biz bu fikri ədibin tarixi dramları haqqında, ümumən isə onun yaradıcılığında tarixi təfəkkürün ifadəsi barədə deyə bilərik.

## I FƏSİL

### TARİXİ DRAMİN NƏZƏRİ MƏSƏLƏLƏRİ. TARİXİLİK VƏ MÜASİRLİK JANRIN PROBLEMİ KİMİ

#### 1. Tarix və müasirlik

Tarix yaddaş və çağdaş zamana doğru bəşər həyatının yolu olmaqla milli varlığı, milli varlığın sabitliyini müəyyən edir. Ədəbiyyat da insan həyatının bu prosesini əks edərək onun varlıq formalarından birini təşkil edir. "Müasirlik kateqoriyasının fəlsəfi-estetik mahiyyəti tarixlə, yaddaşla bağlıdır. Müasirlik elə bir estetik kateqoriyadır ki, illər keçdikcə öz əhəmiyyətini itirmir; tarixi məzmunu malik elə bir ideya-bədii keyfiyyətdir ki, dünən olduğu kimi bu gün də bizim hissələrimizə toxunur, şüurumuza təsir edir. Müasirlik ədəbi ənənələrimizin mühüm xarakter cəhətidir. O, tarix boyu Azərbaycan ədəbiyyatı üçün doğma olanın, sənət tariximizin tərkibi olanın göstəricisidir" (21, s.5). Bu mülahizə bizə belə bir həqiqəti təlqin edir ki, tarixin müasirliyi elə məhz müasirliyin tarixinin başlanğıcıdır. Bu baxımdan klassiklərimizin də dönə-dönə və hər dəfə tarixə qayıtmağı, ona söykənməyi tövsiyə etmələri təsadüfi deyil. Çünkü onda iibrət dərsi vermək imkanı var və həm də o, mənəvi-əxlaqi tərbiyə qaynağıdır. Bunu C.Məmmədquluzadənin aşağıdakı mülahizələri də aydınlaşdırır: "İnsan üçün böyük dərslərdən biri də tarixdir. Açıq qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv ediblər, dəxi sən həmin səhvi etmə" (74, s.288). Bəlkə də C.Məmmədquluzadə bu mülahizəni öz dövründə hansısa bir hadisənin təsiri ilə deyib. Bundan asılı olmayaraq o, bu sözləri ilə müasirlik üçün tarixiliyin əhəmiyyətini ifadə edibdir. Tarix həqiqətən də iibrət dərsidir, bəşər həyatının fəlsəfəsidir.

Azərbaycan ədəbiyyatının, ümumən ədəbi fikir tariximizin ilk dəfə elmi-tənqid şəkildə öyrənilməsi M.F.Axundovun və F.B.Köçərlinin adları ilə bağlıdır. M.F.Axundov milli ədəbiyyatın sabahını keçmişindən ayırmadan müasir dünya kontekstində çıxmada görür və milli olanla bəşərinin vəhdətini tarixin şərtləndirdiyi müasirlik keyfiyyəti hesab edirdi. Ona görə də ədəbi prosesə tarixi kontekstdə yanaşan M.F.Axundov üçün tipologiya ədəbi hadisələrin cyniliyini, oxşarlığını deyil, təkrarsızlığını, ədəbi prosesin tarixin gelişməsi ilə uyğunluğunu ifadə edirdi.

Ədəbiyyatda tarixlə müasirliyin, eyni bir estetik axarda təzahürü tarixin müasirliyidir. Tarix sübut edir ki, müasirliyin tələblərinə cavab verən əsər öz dövrünün hüdudlarını aşağıq milli-mənəvi irlərin əsasını təşkil edir. Müasirlik isə bugünkü fəlsəfi-əxlaqi yüksəklikdə dayanmaq deməkdir. O, ədəbi dəyərlərlə bağlı olsa da, konkret təzahür keyfiyyətləri ilə də seçilir. Tənqidin ona davamlı marağdı da bu baxımdan təsadüfi deyil. Burada əsas prinsip ondan ibarət olmalıdır ki, ədəbiyyat tarixi öz daxili qanuna uyğunluqları əsasında öyrənilsin, ədəbi irlə tarixi yanaşılsa da, o, dünya ədəbiyyatı kontekstindən kənarlaşdırılmasın.

Timurçin Əfəndiyev "Romantik dramaturgiyada tarixilik və bədiilik" (1999) adlı doktorluq dissertasiyasında tədqiq etdiyimiz problemin nəzəri məsələləri ilə bağlı maraqlı məqamlara toxunur. O, tarixilik və müasirlik məsələsinə metodoloji baxımdan yanaşır və belə bir yekun qənaətinə gəlir ki, "...romantik dramaturgiyada tarixilik də, müasirlik də sənətkarın estetik münasibətinin formalarıdır" (31, s.40). Lakin onun başqa bir mülahizəsi romantik dramaturgiyaya şamil edildiyi kimi realist ədəbiyyata da eyni dərəcədə aid edilə bilər. Məsələn, "Müasirlik sənətkarın yaşadığı dövrün özünü tarix kimi təsvir və təcəssüm imkanıdır", yaxud "tarixilik onun (dram əsərinin - S.M.) yalnız tarixi mövzuda yazılmışından asılı olmadığı kimi, müasirlik də yalnız

yarandığı dövrün hadisələrini nə səviyyədə təcəssümü ilə ölçülülmür“ (31, s.40). H.Cavid romantizmini önə çəkən tədqiqatçının mülahizələrinin diqqətəlayiq cəhəti ondadır ki, o, eynilə bu realist dramaturgiyaya da şamil ola bilər. Məsələn, C.Cabbarlı və İ.Əfəndiyev heç vəchlə bu mülahizə əsasında realist olmalarına görə kənardı qala bilməzlər. Əslində, böyük sənətkarlar daxili mənəvi zəmində birgədirlər. “Böyük sənəti yarananlar həmişə tanrı ilə, təbiətlə və bir də tarixlə həmmüəllif olurlar“ (56, s.162). Daha doğrusu, tanrı ilə, təbiətlə və tarixlə həmmüəllif olan sənətkar üçün metod sədd ola bilməz. Məsələyə Y.Qarayevin nəzəri qənaəti ilə yanaşanda “metod törəmə“ məqamda qalır. Bu cəhəti başqa bir müəllif - Səlahəddin Xəlilov “Ədəbiyyat qəzetiinin 2001-ci il 4, 11 may saylarında çap etdirdiyi və tipoloji baxımından maraq doğuran “Cavid və Cabbarlı“ silsilə məqaləsində xüsusi vurgulayıb. Onun təhlillərində Cavid və Cabbarlı vəhdəti kifayət qədər inandırıcı görünür. Hətta birinin hadisədən mahiyətə, digərinin ideyadan həyata istiqamət kötürmələrinə baxmayaraq yol ayrıcında görüşürlər. Çünkü hər ikisi yaradandır, həm də böyük sənəti yaranan. Aydın hiss olunur ki, S.Xəlilov H.Cavidə “maddi realizm müstəvisində, konkretlik prizmasında“ (47) dəyərləndirən müəlliflərin mövqeyini dəstəkləmir, əksinə, bu mövqeləri zərərli hesab edir. Öz əsasları etibarilə romantik olan Cavid yaradıcılığının “maddi realizm müstəvisində“ tənqidə tab gətirməməsi“ təbii idi. Əslində, maddi realizmlə ruhiliyi, mənəvi məqamları vəsf edən bir yaradıcılığı dəyərləndirmək qeyrimümküñ idi. Sözü gedən məqalələrdən də göründüyü kimi, tarixin gərmişində, zamanın axarında Cavid realist, Cabbarlini romantik rakursda, biçimdə təsvir etmək, izah etmək və anlamaq məqamı yaranır.

“Yeni fikir“ qəzeti 1921-ci ildə yazıldı: “Tarix hələ Cavidə əl vurmayıbdır. Tarix qulaq asır və gözləyir“ (sitat

üçün bax: 56, s.164). Bu gün “Yeni fikir“in Cavid haqqında gəldiyi qənaətdən düz səksən il keçir. Lakin yenə tarix Cavidin sınağa çəkir və görünür bu hələ uzun çəkəcək. Çünkü əslində tarix ona görə gözləyir ki, Caviddən qabağa düşə bilmir. Başqa sözlə, Cavid tarixin yedəyində deyil, əksinə, tarix Cavid sənətinin, onun ruhiliyinin yedəyindədir və qulaq asmağa, gözləməyə möhkumdur. Ona görə də Cavid və Cabbarlı “tarixi zərurətin təkərləri altında qalıb əzilənlərdən olmadılar“ (80, 82). Bu baxımdan aşağıdakı fikir Cavid və Cabbarlı taleyini tam ehtiva edir: “Vaxt hər şeyi keçmişə çevirir ədəbiyyatdan başqa“ (22, s.110).

Bu baxımdan “konkret tarixi çərçivədən yüksəkdə dayanan“ (61, s.251) sənətkarları “metodoloji ehkamlar“ əsasında tədqiq etməyin doğurduğu nöqsanları aradan qaldırmaq üçün göstərilən səylər təqdirdə layiqdir. Göründüyü kimi metodoloji prinsiplərin düzgünlüyü və yanlışlığı ədəbiyyatı eyni zamanda onun nəzəriyyəsini taleyüklü problemlər qarşısında qoya bilər.

Əslində tarixi faktların və şəxsiyyətlərin şərhi insanın tarixi keçmişini dəyişə bilmir. Çünkü şərhlə, dünyanın obyektiv strukturunu dəyişmək mümkün deyil. Tarix indinin keçmiş, keçmişin indi anlamında izahıdır. Keçmiş indinin şərhnə xidmət edir. Yəni konkret tarixi fakt barədə toplanmış sənədlər indinin həqiqətini ehtiva edir. Daha doğrusu, keçmişdə baş verənlər bugünlə müəyyən olunur. Məsələyə metodoloji baxımdan yanaşanda belə qənaətə gəlmək olur ki, həqiqət idrakla predmet arasındadır, idrakin isə həqiqətə müdaxilə etmək imkanı var. Ona görə də “tarixi nöqteyi-nəzəri mütləqləşdirib şüurumuzun tələblərinə məhəl qoymamaq doqmatizmdir, zahiri şəraitin ruhun həqiqətini üstələməsidir“ (69, s.237). Yəni tarix şüur predmeti kimi ideyalı olsa da, təsvirin bizi bəlli olan predmetə uyğunluğu sənəti formal olaraq təqlidə götürüb çıxara bilər. Buradan belə görünür ki, tarixin sənətdə əbədiləşən çöhrəsi tarixin

özündə əbədiləşən simasından aydın görünür və yaxud aydın görünməlidir. Ədəbiyyatın tarixdən geniş imkanlara malik olmasını vaxtilə Aristotel də məşhur “Poetika” əsərində xüsusi qeyd etmişdir və onun bu barədə dedikləri demək olar ki, dəyişməz qalmışdır. “Şair özü də ixtiraçı olmalıdır və rəvayətlərdən lazım olduğu şəkildə istifadə etməlidir”. Çünkü “hərəkət qədim dövr adamlarının təsəvvür etdikləri şəkildə baş verə bilər, ancaq burada iştirakçılar şüurlu hərəkət edirlər” (7, s.76). Buradan da göründüyü kimi, Aristotel ədəbiyyatın neinki estetikasını, onun fəlsəfəsini ortaya qoyur, tarixi hadisələrə yanaşmanın konturlarını, metodoloji məqamlarını diqqətə çəkir. Başqa sözlə, sənətkarın ixtiraçı olması, hadisələrə sərbəst yanaşmaq hüququ göstərilir, tarix, ondan istifadənin prinsipləri, xüsusilə, müasirlik diqqətə çəkilir. Bununla yanaşı, Aristotel tarixlə müasirliyin tədqiqi üçün faydalı olan və tədqiqatı düzgün istiqamətə yönəldən daha bir önəmli məqamı vurğulayır: “Tarixçini şairdən fərqləndirən budur ki, birinci həqiqətən olub keçənlərdən, ikincisi isə mümkün ola bilən hadisələrdən bəhs edir. Buna görə də poeziya tarixdən daha fəlsəfi və daha ciddidir” (7, s.63). Aristotelin fikrincə bu ona görə belədir ki, “şair ehtimala və zərurətə görə mümkün ola bilən hadisələrdən bəhs etməlidir”. Göründüyü kimi, Aristotel öz metodoloji prinsiplərini fəlsəfəsinin “ehtimal” və “zərurət” kateqoriyaları əsasında qurur. Poeziyanın tarixdən daha fəlsəfi və daha ciddi olması inami da Aristotelin fəlsəfəsinin məntiqindən gəlir.

Yazıcının üstünlüyü onun həyata fəlsəfi yanaşmasındadır, gerçekliyə mütəfəkkir baxışıdır. Çünkü “tarixi öz nöqtəyi-nəzərindən təhlil edir” (40, s.415). Əslində də tarixçinin məlumatı yazıcının məlumatından, yəni bədii əsərdə göstərdiyi hadisələrdən fərqlənir. Tarixçi dövrün ümumi ictimai münasibətlərini eks etdirirsə, yazıçı dövrün psixologyasını, insan təcrübəsini təşrih edir. Bədii ədəbiyyatı

“cəmiyyətin psixoloji həyatının” tarixi (50, s.251), hesab edən M.İbrahimov insan amili və psixoloji baxımdan ədəbiyyatın imkanlarının daha geniş olduğunu söyləyir. M.Hüseyn və onun digər müasirləri kimi vaxtilə Azərbaycan sovet ədəbiyyatının metodologiyası barədə fikir söylərkən ideoloji təsirə qapılıb sınıfiliyi, partiyalılığı qabarıl ifadə etməklə yanlışlığa yol versə də, “Yazıcı və tarix” məqaləsində metodoloji baxımdan düzgün mövqe nürnayış etdirərək belə qənaətə gəlir ki, “bədii yaradıcılıq prinsipi ilə tarix elmi prinsipinin fərqini anlayanlar Nizaminin İsgəndəri ilə Makedoniyalı İsgəndərin fərqiñə görə Nizamini töhmətləndirməzlər” (40, s.420). M.Hüseyn öz fikrini daha konkret ifadə edərək bildirir ki, “Nizami tarixi öyrənmişdir, lakin tarix yazmamışdır”. İrəlide görəcəyimiz kimi Azərbaycan tənqidində və ədəbiyyatşunaslığında tarixilik və müasirlik problemləri ilə bağlı mülahizələrdə M.F.Axundovdan üzü bəri fikir ayrılıqları həmişə olmuş və bu indi də davam etməkdədir. Doğrudur, müəyyən dövrlərdə Azərbaycan cəmiyyətində ictimai proseslər elə davam edib ki, yazıçı tarix elminin təsirindən yaxasını tamamilə qurtara bilməyib. Bu vaxtlar yazıcının hadisələrə “bitərəf”, yaxud, bəhs etdiyi tarixi dövrün nöqtəyi-nəzərindən yanaşması prinsipinin özü sual altında idi. M.Hüseyn bu məsələdə qabaqcıl mövqe nümayiş etdirir: “Bu məsələdə ən birinci şərt - tarixə dövrümüzün nöqtəyi-nəzərindən yanaşmaqdır” (40, s.420). M.Hüseynin bu tələbi vaxtilə M.F.Axundovun “Aldanmış kəvəkib”lə bağlı söylədiyi müasirlik prinsipi olmayıb ictimai sıfariş, aktuallıq mənasındadır. Lakin realizmin prinsiplərini əsas götürüb tarixiliyə və bədiiyə dair zahirən yerli-yerində olan fikir söyləməsi onun nəzəri məsələlərdə, ədəbiyyatın təməl prinsiplərinə münasibətdə siyasi-ideoloji qəliblərdən tam xilas olmadığını göstərir. Daha doğrusu, bir tərəfdən deyir ki, “yazıcı hər şeydən əvvəl marksist olmalıdır və ya marksist olmağa borcludur”, digər tərəfdən marksist yazıçı

M.S.Ordubadini eynilə Marks və Engelsin Ferdinand Lassali "Frans fon Zikirgen" tarixi dramına görə tənqid etdiyi kimi tənqid edir: "Tarixi qəhrəməni müasirləşdirmək yolu tarixi prinsiplərə zidd yoldur. Ordubadinin yaratdığı Nizami bu dürüstlükdən və tarixilikdən məhrumdur. Nizaminin yürütüdüyü fikirlər XII əsri deyil, silahlı üsyan dövrünü xatırladır" (40, s.570).

Məlum olduğu kimi, tarixi dövrün spesifik qanuna uyğunluğunu və buradan doğan ixtilafları göstərən bədii əsərlər həqiqi tarixi bədii əsər hesab edilə bilər. Hətta süjet uydurula bilər, lakin tarixi hadisə və tarixi konkretlik gərək şübhə doğurmasın. Başqa sözlə, ola bilər ki, tarixi əsərin süjeti "tarixin öz süjeti olmasın", (40, s.722) lakin oxucuya professional tarixidən heç də az məlumat verməsin. Baxma yaraq ki, "Yazıcı tarixçi deyil, tarix kitabı yazmır". Ədəbiyyatşunas, tənqidçi, nasir, dramaturq, nəhayət, tarixçi M.Hüseynin ədəbi görüşlərində geniş yer tutan tarixilik və müasirlilik prinsiplərinə verdiyi izahlardakı bir cəhəti də qeyd etməyi lazım bilirik. Bu, bizi maraqlandıran problem baxımından çox mühüm izahdır. Məsələn, M.Hüseynə görə "Vaqif" dar mənada tarixi dram deyil, yəni müəllif xronoloji əsas üzərində qurulmuş bir əsər yaratmamışdır. "Vaqif" hər şeydən əvvəl tarixi hadisələrin bədii inikasıdır. Bu, o deməkdir ki, Vaqif dövrü əsərdə doğru verilmişdir" (40, s.178). M.Hüseyn pyesdə S.Vurğunun xronologiyani pozduğunu deyir və maraqlıdır ki, buna şairin haqqı olduğunu bildirir. Təki, tarixi həqiqət saxtalaşdırılmasın. Tənqidçini qane edən cəhət odur ki, dramaturq "tarixi bizim nöqtəyi-nəzərimizdən əks etdirmiş, tarixi həqiqəti təhrifə yol verməmişdir". Zənnimizcə, burada sosial sıfarişin doğruduğu aktuallıqla estetik kateqoriya olan müasirlilik qarışdırılır. Gün kimi aydınlaşdır ki, "bizim nöqtəyi-nəzərimiz" anlamı o çağda siyasi-ideoloji mahiyyətli, sinfi xarakterli idi. Bu kontekstdə "sinfi düşmən" olan İbrahim xanın tarixi şəxsiyyət olaraq

təsviri təhrifə məruz qalmaya bilməzdı. Sosialist realizmi yaradıcılıq metodunun inqilabi mahiyyəti təhrifi qəçilmez edirdi. Bu cəhəti S.Vurğun özünəməxsus səmimiyyətlə etiraf etmişdir: "Mən ən çox sevdiyim "Vaqif" əsərinin gələcək taleyini düşündüyüm zaman orda yol verdiyim bir çox tarixi təhriflər, xüsusilə İbrahim xan surətinin təhrifi məni çox yandırır. Lakin əsər elə bir vəhdət təşkil edib ki, mən hələ də bu təhrifi əsərin bədii təsirini azaltmamaq şərtilə düzəltməyə çətinlik çəkirəm" (102). Bu təkcə səmimi etiraf deyil, həm də tragik məqamdır, əlbəttə, S.Vurğunun yaşadığı tarixi dövrün faciəsidir. Lakin bir qədər gec olsa da, (1946) o, həmin çağın ötəriliyini müdrik bir filosof uzaqgörənliyi ilə dərk etdi, nə qədər çətin və üzüntülü olsa belə, "gələcək taleyi" ifadəsini dilə gətirdi. Çünkü anlayırdı ki, subyektiv müləhizələrdən asılı olmayaraq tarixin yaddasına İbrahim xan ağıllı, dərrakəli bir dövlət başçısı kimi hakk olub.

Tarixilik tarixin materialında deyil, sənətkarın müasiri olduğu tarixi bədii üsullarla nə dərəcədə dəqiq təsvir və təcəssüm etdirməsindədir. Məsələn, İ.Əfəndiyevin "Unuda bilmirəm" əsərinin müasirliyi tarixə nə dərəcədə yaxınlaşması, "Hökmdar və qızı" dramının tarixiliyi isə əsərin XX əsrin sarsıntılı olayları ilə hansı səviyyədə səsləşməsi ilə bağlıdır. Bu iki əsərdə dünənlə sabah arasındaki məsafə tarixilik və müasirlilik arasındaki məsafədə qötürülür. Tarixlə müasirliyin eyni bir estetik axarda təzahürü tarixin müasirliyidir. Müasirliyin tələblərinə cavab verən əsərlərin öz dövrünün hüdudlarını aşaraq milli-mənəvi irlərin əsasını hansı səviyyədə təşkil etməsini də yenə məhz tarix özü sübut edir. Müasirlilik əslində sabah üçün yaradılmış tarixdir. Bu baxımdan İ.Əfəndiyevin bir silsilə müasir mövzulu dramlarından sonra tarixi dramlara keçməsi çox mətləblərdən xəbər verir. O, tarixi dramları ilə XX əsrin mürəkkəb hadisələrinə daha inkişaf etmiş bir baxış zirvəsindən nəzər salır, tarixi mövzu onun müasirlilik

konsepsiyasının ifadə vasitəsinə çevrilir. Hətta müasir mövzulu pyeslərində cismən içərisində olduğu həyatı təsvir etsə də, lirik-psixoloji qatlarda zaman və məkan hüdudunu aşır. Bu isə realist sənətin prinsiplərini romantizmə uzlaşdırmaqdır. Obrazlı desək, Cavid və Cabbarlı sənəti məqamında özünə yer seçmək və qərar tutmaqdır. Çünkü o da bu böyük sələfləri kimi sosializm cəmiyyətini keçici məqam hesab etmiş, zamanı öz axarına buraxmış, öz aləmi ilə yaşamış və mütəmadi olaraq mənəvi problemləri araşdırmaqdə davam etmişdir. Bu mənada ədibin cari zamanın üst qatında cərəyan edən olaylara nisbi etinasızlığı, mənəviyyata, yaddaşa üz tutması tebii və qanunauyğun idi. Çünkü tarixi yaddaş özünə münasibətdə təməyülsüzlük prinsipi tələb edirdi. Tarixi yaddaşın bu tələbi İ.Əfəndiyevin şəxsiyyətinin mündəricəsilə səsləşirdi. "Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır. Buna görə də onun əsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır" (11, s.137). Yəqin ki, Belinskinin bu mülahizəsinin əlavə şərhə, izaha ehtiyacı yoxdur. Bircə onu deyə bilərik ki, tənqidçinin gəldiyi qənaət bizim bundan sonra toxunacağımız məqamlara aydınlıq gətirəcəkdir.

Tarix insanın əqli fəaliyyətinin xüsusi sahəsidir. İlk dövrlərdə insanın tarixlə bağlılığı kifayət qədər dərk edilməmişdi. Tarixin fəlsəfəsi, insanın tarixdə rolü məsəlesi düşüncəyə daxil olmamışdı. Lakin zaman keçdikcə şəxsiyyət tarixi baxımdan başa düşülməyə başladı, tarixə səbəb anlayışı gətirildi və tarixi dəyişməni müəyyən edən əlamət hallandırılmağa başlanıldı. "Bəşər tarixinin fəlsəfəsinə dair ideyalar" əsərinin müəllifi "Herderə görə bəşərin inkişaf qanunu şəxsiyyətin hərəkət sərbəstliyini məhdudlaşdırır, onunla hesablaşılmasını tələb edir" (49, s.77). Elmi tədqiqatlarda iddia edilir ki, insanın hərəkət sərbəstliyi dünyanın ilahi yaradılışı ilə məhdudlaşır. Sonrakı dövrlərdə insan və tarix

problemini ideoloji müstəviyə çıxarmaq meylleri özünü göstərmüşdür. XIX əsr də tarixin mənəsi, qanunların obyektivliyi, şəxsiyyətin və xalq kütlələrinin rolu kimi mühüm məsələlər artıq düşüncə predmetinə çevrilməyə başladı. Başqa sözlə, tarixə düşüncə gətirildi və beləliklə, təzahürün tarixi xarakterdə olduğu meydana çıxdı. Hegel "özü inkişaf edən aləm" ideyasını ortaya atdı və bununla o, insanın təbiətinin dəyişməzliyi fikrini rədd etdi, tarixin gəlişməsini onun fəaliyyətinin nəticələri ilə əlaqələndirdi. İnsanın tarixdə sərbəst fəaliyyətinə önəm verən Hegel tarixi prosesin axarı ilə irəliləyən fərdi əsas götürərək onun bəsит müşahidədən dünyani fəlsəfi dərk etmək məqamına məhz tarixi proseslə yüksəldiyini bildirdi. Bu konsepsiya görə bugünkü ədəbiyyatı dünənkindən fərqləndirən səbəb epoxanın qarşıya qoyduğu vəzifələrdir. Məsələn, XIX əsr ədəbiyyatşunasına nisbətən XX əsr ədəbiyyatşunasına daha geniş materialı idrak predmetinə çevirir. Hadisələrə qarşılıqlı əlaqədə, inkişafda baxılır, keçmişə müasir təcrübə əsasında qiymət verilir, tarixi əhvalatların necə təzahür etməsi, inkişafında hansı mərhələlərdən keçməsi, indi hansı halda olması əsas tutulur. Müasir ədəbiyyatın geniş konteksti metodoloji prinsiplərin də inkişafına meydan açır. Bu ədəbiyyatda tipiklik nəinki bədii prosesin axarını izləməyə, həm də ideya və obrazların mənbəyinə doğru irəliləməyə imkan verir. Ədəbiyyatın həm genetik, həm də tarixi şərhinə yol açır.

Tarixin hərəkəti duyulmursa, sənətin də bir proses kimi dərki müşkülə çevrilir. Bu duyum hadisələrin sadəcə əvəz-lənməsi deyil, onların gəlİŞməsi mərhələlərinin, ümumilikdə epoxanın özəlliklərinin duyumudur. Tarixilik ilk dəfə Lessinqin və Şillerin şəxsində maarifçilərdə özünü göstərib. Onların keçmişindən çıxış edib bəşəriyyətin indisini dəyərləndirmələri təfəkkürdə özünə yer tutur və bu, tarixin gəlişməsi ilə birbaşa əlaqələndirilir. Hegelə qədərki "tarixçilik" yalnız müxtəlif epoxaların ədəbiyyatlarını müqayisə etməklə

kifayətlənirdi. Hegel bədii inkişafın özünü bir proses kimi dərk etdi. Onun təfəkkürünün tarixiliyi dövrünün mahiyyətini dərk etməsində, baxışlarının geniş sahələri əhatə etməsində idi. Beləliklə, tarixilik ədəbiyyata daxil olur və bununla ədəbiyyat cəmiyyətin tarixi inkişafını onun öz içində aramağa başlayır. Ədəbiyyatın da tarixiliyə meyli spesifikasiyasına görədir. Tarixilik məlum idrak sahəsinə dialektikanı sadəcə tətbiq etmək deyil, daxili bir tələb kimi meydana çıxan və öz predmetinə müvafiq olan prinsiplər sistemidir, nəzəriyyə ilə təcrübəni əlaqələndirmək üsludur.

Bədii əsər ictimai dinamikani açıqlamaqla özəlliyini itirmir, əksinə, epoxanın laylarını bədii şür predmetinə çevirməklə çərçivəni genişləndirir. Tarixilik real, konkret tarixi şəraitlə şərtləndiyi kimi bədii proses də tarixi inkişafın amili kimi formalaşır və meydana çıxır.

Ədəbiyyatşunaslıqda bəzən tarixilik “realizm”, “tarixi” əsər “realist” əsər kimi başa düşülür və izah edilir. Lakin tarixilik romantizmə də xas mühüm keyfiyyətdir (Bax: 31). Əslində, hər bir bədii əsərdə konkret tarixi dövrün cizgiləri nəzərə çarpmalıdır. Bu baxımdan “tarixi” məfhumu “müsəir” məfhumuna qarşı qoyula bilməz. İndi və keçmiş əkslik deyil. “Tarix bu gün yenidən başlamaq üçün qurtarmır. Bu, vahid prosesdir” (105, s. 145).

Tarixilik realist əsərlərdə tarixi inkişafın obyektiv qanuna uyğunluqlarının düzgün mənalandırılmasında təzahür edir. Hadisələrin səbəblərini araşdırmaq, eyni zamanda, tarixi əsər üçün vacib olan tarixiliyə ciddi əməl etməkdir. Bununla belə, bütün bədii əsərlər üçün vacib estetik şərt olan tarixilik prinsipini dövrün tarixdən məlum olan hadisə və şəxslərini sənədlər əsasında əks etdirən tarixi əsərlə eyniləşdirmək olmaz. “Bəzi ədəbiyyatşunaslar tarixi janrin əsas keyfiyyətini sənədlərin, tarixin və şəxsiyyətlərin, bəziləri tarixi dövrün ruhunun, tarixi inkişafın qanuna uyğunluqlarının düzgün verilməsində görürler. Yəni əsərdə həqiqi

hadisə və şəxsiyyətlər yoxsa da, həmin şərtlərin əməl olunduğu əsərləri tarixi adlandırırlar“ (3, s.17). “Olub keçmişlərlə“ müasirlük arasında zaman məsafənin saxlanması da tarixi janrin əlaməti hesab edənlər var. Xalqın tarixi keçmişinə müraciət, tarixi dövrə xas ziddiyətlərin açılması, insanın tarixi prosesin iştirakçısı kimi göstəriləməsi tarixiliyin başlıca əlamətidir. Çoxları tarixi janrda tarixi şəxsiyyətin olmasını mühüm hesab edir. Əslində, tarixi janrin əsasını tarixi və bədii həqiqətin, tarixlə sənətin, tarixi gerçəkliliklə yazılıçı təxəyyülünün vəhdəti təşkil edir. Tarix isə bu janrda məqsəd yox, vasitədir. Yazıcıının tarixə müraciət etməsinə səbəb heç şübhəsiz ki, müasir həyatın əxlaqi-mənəvi və sosial-fəlsəfi problemlərinin doğurduğu suallara cavab vermək istəyidir. Bu baxımdan “Tarixilik və müasirlilik tarixə və tarixi hadisələrə obyektiv baxış bucağıdır. Yazıcıının dövrünün tipik hadisələrini müasir, sərf tarixi xronikalar formasında təsviri tarixi mövzu hesab olunur“ (32, s.14).

Göründüyü kimi, bu nəzəri təyində tarixilik və müasirlilik realizm estetikası baxımdından qiymətləndirilir. Çünkü, “obyektiv baxış bucağı“ tələbi bu təfsirdə subyektiv başlangıça, romantizmə yer qoymur. Tarixi və müasir mövzu haqqında bu şəkildə hökm vermək tarixiliyin və müasirliyin estetik prinsiplərinin məhdudlaşdırılmasına səbəb olur.

Buna görə də müasir “ədəbiyyatşunaslıqda “bədii tarixilik“, “tarixi mövzu“ anlayışlarının yeni mərhələdə bədii-estetik, fəlsəfi-sosiooloji tərəfləri meydana çıxdı. “Tarixi mövzu“ “bədii tarixilik“ sferasına daxil oldu“ (95, s.139). Bize, yuxarıdakı mühəhizələrdən çıxan qənaət bundan ibarətdir ki, tarixilik təkcə tarixi mövzdə yazılmış əsərlərin keyfiyyəti deyil, həm də müasirliyin bədii dərki prinsipi, əsərləri təhlil zamanı isə estetik qiymətləndirmə meyarıdır. Yəni ədəbiyyatşunaslıq kontekstini genişləndirdikcə tarixilik, başqa sözlə, “bədii tarixilik“ də öz sferasını genişləndirir, hətta

tarixi mövzu da müasirlik kateqoriyasında özüne yer tapır. Əlbəttə, bu kimi bölgülər daha çox elmi-nəzəri araşdırırmaların predmetidir. Bədii təcrübədə, ədəbi prosesdə tarixilik və müasirlik bədii estetik, sosial-fəlsəfi funksiyasını birlikdə yerinə yetirirlər.

Əslində bədii tarixiliyin meydana gəlməsi üçün gərək tarixi fakt estetik keyfiyyət kəsb etsin. Bunu həm də müasirliyin özünü dərkinə xidmət edən estetik amil kimi qəbul və təsdiq etmək olar. Bədii tarixiliyin mühüm xüsusiyyətlərindən biri də tarixi faktın özünün deyil, ona münasibətin süjetə, təhkiyəyə çevriləməsidir. Bu tipli əsərlərdə tarixi hadisələrin təsvirindən daha çox onun poetik dərki, müasir fəlsəfi-sosial mənalandırılması əsas məqsəd olur.

Bizcə, bu mənada Y.Qarayev "Meyar şəxsiyyətdir" (1988) kitabında realizm estetikası baxımından olsa da, bədii tarixiliyi daha geniş planda və məzmunda təqdim edir: "Realist klassik ədəbiyyatın tarixini xalqın və onun tarixi taleyinin bədii tarixi hesab etmək olar" (61, s.210). Məlumdur ki, realist sənət tarixi həqiqətə sədaqəti ön plana çəkir. Tarixi janrda isə tarixi həqiqətlə yazıçı təxəyyülünün nisbəti mühüm estetik şörtür. Ona görə də tarixi həqiqətin bədii inkişafında yazılıının təxəyyülünün rolü danılmazdır.

## 2. Tarixi və bədii həqiqətin qarşılıqlı əlaqəsi

Bədii ədəbiyyatda bir ənənə olaraq tarixilik keçmiş həyata da bu günün, müasirliyin nöqtəyi-nəzərindən yanaşılması məzmunu kəsb edir. Tarixi janrin təkamülü insanın gerçək həyatda inkişafi ilə birbaşa bağlıdır. Bu janrda insan tarix faktoru kimi ön plana çəkilir və göstərilir. Janrin problemlərinin tarixilik baxımından araşdırılması onun poetikasını və tarixi inkişaf yolunu müəyyən etməyə və bu kontekstdə tarixi-dünyəvi, milli-mənəvi, sosial-fəlsəfi cəhətləri tədqiqatın müstəvisinə çıxarmağa imkan verir. Tarixi dramın tədqiqat predmetinə çevriləməsi belə bir

həqiqəti qəbul etməyə səbəb olur ki, "müasirlik həmişə keçmişin dərkində iştirak edir və "müasir keçmişlə", həmişə müasirliyin güzgüsündə görünən keçmişə münasibəti şərtləndirir. Elə ona görə də tarix hər dəfə yenidən, yeni şəkildə yazılır: keçmişlə birlikdə keçmişə münasibət də onun predmeti olur. Müasirlik keçmişini görməyə, keçmişin dərk olunmuş qanuna uyğunluqları isə müasirliyi dərk etməyə, hətta onun sabahını əvvəldən xəbər verməyə kömək edir" (64, s.13). Sırf nəzəri-metodoloji aspektdə söylənilən bu mülahizələr tədqiqatımızın problemini, açıqlanması vacib olan məsələləri diqqətə çəkir. "Müasirliyin güzgüsündə görünən keçmişlə birlikdə ona münasibətin də" predmet olması o deməkdir ki, tarixiliklə müasirlik bir-birini tamamlayırlar, biri digəri üçün şərtdir. Daha doğrusu, Y.Qarayevin sözləri ilə demiş olsaq, "Tarix dünyada axan dövriyyəyə qoşulmasa əpriyər, hərəkətdən qalanda inkişafdan da qalar" (64, s.14). Dövriyyəyə qoşulmaq isə daim müasirliyin güzgüsündə görünmək, münasibətdən keçmək və dərk olunmuş qanuna uyğunluğu ilə müasirliyin sabahını əvvəldən xəbər verməyə yol açmaqdır. Ona görə ki, keçmiş özü "yaddaşca, mahiyətçə daxilimizdəki indini, içi, əbədini ifadə edir" (57).

Tarixi janr, konkret halda tarixi dram sənətkara düşüncə və xəyallarını tarixlə şərtləndirmək və əlaqələndirmək imkanı verir. Bu janrda dramaturq "təsvirlərinə tarixilik, mənalandırmalarına isə müasirlik prinsipinin tələbləri ilə yanaşmaq" (44, s.36) imkanı əldə edir. Ona görə tarixi mövzuya üz tutmağı müasir həyatı bilməmək, ondan qəsdən qaçmaq kimi başa düşmək yanlış fikirdir. Halbuki görkəmli ədəbiyyatşunas Ə.Sultanlı Azərbaycan dramaturqlarının ötən əsrin 20-30-cu illərində və 40-cı illərdə tarixi drama meyl etmələrinin səbəbələrini istər metodoloji, istərsə də siyasi-ideoloji baxımdan izah edərək yazırı ki, "Müasir mövzulardan qorxurdular, tarixi keçmişə müraciət edirdilər" (96, s.196). Bu fikirlə müəyyən mənada mübahisə etmək olar. Əvvəla,

tarixin bədii tədqiqi tarixi idrakin miqyasını genişləndirir. Hər şeyi indinin, sosial gerçekliyin dar çərçivəsinə yerləşdirmək ruhi-mənəvi genişliyə can atan obrazların meydana çıxmاسını ləngidirdi. İkincisi, niyə “qorxurdular”, onun da səbəbi var. Çünkü H.Cavid kimi bir çoxları cari gerçekliyin sabahını çox dumanlı göründülər. Lakin yazan yazırıdı. Məsələn, C.Cabbarlı kimi, düzü-düz, əyrini-əyri yazan, həm də daxildə müxalifət mövqeyində duran İ.Əfəndiyev mənəviyyatın, ruhi aləmin dramaturgiyasını yaratmaqla müasirliyə xidmət edirdi.

Tarixi şəxsiyyətləri müasirləşdirmək tələbi isə ədəbiyatımız, xüsusilə dramaturgiyamız üçün zərərlə nəticələrə gətirib çıxardı: “Təshihlər və əlavələr tələbi nəticəsində teatr nəinki “Şahnamə”ni, ümumiyyətlə, tarixi zorlayaraq Cavid əsərinin də çərçivəsini dağıtmaga, onu səthi yazılmış üşyan səhnələri hesabına inqilabıləşdirməyə məcbur olmuşdur ki, bundan ən çox zərər Səyavuş obrazına dəymışdır“ (17, s.253). Göründüyü kimi, tənqidçi son dərəcə tragik bir məqamı açıqlayır. Tarix və onun süjeti zorlanır, çərçivəsi dağıdır. Özü də H.Cavidin əsərində, Görünür, həmin məqamlarda rejimin təəssübkeşləri istədiklərinə nail olub qeyd edildiyi kimi “səthi üşyan səhnələri ilə “Səyavuş”u inqilabıləşdiriblər. Sovet ədəbiyyatının “keşikçiləri“ “Peyğəmbər“ pyesi meydana gələndə (1922) H.Cavidi “inqilab qatarı“na əyləşdirməyə çalışıdlar. Lakin belə düşünənlər bir şeyi unudurlar ki, H.Cavid kimi sabit mövqe sahibi “təshihlərə və əlavələrə“ getməzdı.

Tarixilik nöqtəyi-nəzərinə əsasən bəzi məqamlar dünənin kontekstində qiymətləndirilməlidir. Lakin mövcud tədqiqatda dünənin səhvələrini deyil, predmetinə müvafiq olaraq metodoloji xarakterli müləhizələrə nəzər yetirməyi vacib bilirik. Məsələn, nüfuzlu tənqidçi Cabbarlı ırsinin görkəmli tədqiqatçısı M.Arifin vaxtilə söylədiyi bir fikir bu gün metodoloji baxımdan müasir tədqiqatçıya kömək edir.

“Cabbarlı Elxani və hərəkatını tarixi qanuna uyğunluq planında deyil, qeyri-tarixi, romantik şəkildə işıqlandırılmışdır. “1905-ci ildə“ pyesində Cabbarlinin tarixi təfəkkürü xeyli inkişaf etmişdir. Müəllif hadisələrin qanuna uyğunluğunu dərk etdiyi üçün Azərbaycan xalqının azadlıq hərəkatını proletariatin inqilabi hərəkatı ilə bağlamışdır“ (6, s.181). Bununla heç də tənqidçini qınamaq lazım deyil, çünkü bu tənqidin mövqeyi olmuşdur. Dövrün tənqidinin metodoloji modelinin yeni təfəkkürlə uzlaşması qeyri-mümkündür. Lakin bununla belə tarixilik nöqtəyi-nəzərindən o dövrün tənqidinə irad tutula bilər və tutulmalıdır. Çünkü həmin dövrlərdə “sənətkarın böyüklüyünü isbat etmək üçün o, realizmin nümayəndəsi olmalı, əsərlərində ateizm motivləri tapılmalı idi“ (21, s.13). Bu baxımdan “Od gəlini“ ilə “1905-ci ildə“nin tarixi qanuna uyğunluq, yaxud “qeyri-tarixi“, “romantik“ anlayışlar müstəvisində dəyərləndirilməsi dövrün xarakteri ilə, tarixi hadisələrin spesifikasi ilə səsləşmir. Cabbarlı sadəcə olaraq hadisələrin müdərəcəsinə uyğun metod seçmişdir. O ki, qaldı proletariatin inqilabi diktaturasına, bu artıq 1920-ci ildə baş vermişdi. Pyes isə 1931-ci ildə yazılmışdır. Yəni C.Cabbarlı onun iradəsindən asılı olmayıaraq baş verən hadisələri bədii tarixə çevirir. “Od gəlini“ əsərinə göldikdə isə demək lazımdır ki, “Babək dövrü Azərbaycan ictimai-siyasi hərəkatının duru və bakıre dövrü idi“ (35, s.180). Məhz C.Cabbarlı da həmin “duru və bakıre“ dövrün ahənginə uyğun olaraq romantik tədqiqat üsulunu seçmişdir. Tarixiliyə siyasetin, ideologianın başqa bir uğursuz təsir cəhdini də yeri gəlmışkən diqqətə çəkməyi gərəkli bilirik: “Nadir öz oğlunun gözlərini çıxardır, tarixi inkişaf qarşısında məhvə doğru gedir“ (96, s.180). Nadir şahın öz oğlunun gözlərini şər qüvvələrin təhribi və bir də hakimiyyət ehtirası nəticəsində çıxartdırıldığı “Tarixi-Nadir“dən də, “Nadir şah“dan da bizə bəllidir. Bu, Nadir şahın faciəsidir. Lakin onun “məhvə doğru getməsi“ tarixin

inkişafi yox, tarixin faciəsi idi. Tarixin inkişaf xarakteri hökmdarı məhvə apara biləcək mahiyyətdə deyildi. V.Belinski rus cəmiyyətinin tarixləşməsini XIX əsrə, onun bölüçülüklə xarakteri ilə bağlayırdı. Nadir şah məkrin, riyanın, saray çəkişmələrinin, bir də şəxsi “mən“inin qurbanı oldu.

Bir çox hallarda mənbə, məxəz, tarixi fakt, hətta salnamə ilə tarixin özünü qarışdırırlar. V.Belinski yazırı ki, “Tarixçiləri əbəs yerə sənətkar adlandırmırlar. İlk mənbələrdə olan tarixi faktlar daş və kərpicdən başqa bir şey deyildir. Yalnız sənət bu materialdan gözəl bir bina tikib ucalda bilər“ (10, s.264). Buradan göründüyü kimi, tarixdən bir vasitə kimi istifadə edib sənətlə həyatın birləşməsi işini tamamlamaq olar. Lakin yaradıcılıqda bu prinsipə əməl edilməsi bir o qədər də asan məsələ olmaması da məlumdur. Problemin M.F.Axundovdan başlayaraq indiyədək qızığın mübahisə və müzakirə predmeti olması təsdiq edir ki, ortaq məxrəc tapılmayınca fikir ayrılıqları qalacaqdır. M.F.Axundov Mirzə Yusif xana 8 noyabr 1871-ci il tarixli məktubunda yazırı: “Şahzadə Fərhad Mirzə Məkkə ziyarətinə getdiyi zaman Tiflisdən keçərkən mənə dedi:

- Mirzə Fətəli, “Tarixe-Aləm-ara“da Yusif Sərracın nağılı o qədər müfəssəl deyildir ki, sən yazmışsan, nə üçün əhvalatı bu qədər uzatmışsan“. Dədim: “Şahzadə, mən məgər tarix yazmışam ki, hər nə ki, olub onu yazım. Mən kiçik bir məsələni əldə bəhanə edib öz fikrimdə onu genişləndirmişəm. O zamanın vəzirlərinin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibret olsun“ (2, s.193-194). Göründüyü kimi, tarixi faktla, başqa sözlə, tarixin süjeti ilə “Aldanmış kəvəkib“in bədii süjeti arasındaki fərq müasirlərdə fikir müxtəlifliyinə səbəb olmuşdur. Əlbəttə, Azərbaycan, İran və Türkiyə tarixini gözəl bilən M.F.Axundov üçün indiki halda tarix müasir həyatın problemlərini həll etmək üçün bir vasitə idi. M.F.Axundov əsərinin süjetini tarixdən götürmüş olsa da, ona hərfi mənəda

sədaqətli olmamışdır. Onu daha çox müasir həyatla bağlamış və müasiri Nəsrəddin şah (1848-1896) İranını tənqid etmişdir. M.F.Axundovun sözlərindən də göründüyü kimi, onun tarixə müraciəti bir bəhanədir və tarixi faktə sərbəst yanaşması, yaradıcı münasibət bəsləməsi, “Aldanmış kəvəkib“in timsalında uydurmanın, bədii təxəyyülün qanuna uyğunluğunu müdafiə etməsi də bu baxımdan özünü doğruldur. Lakin bu estetik prinsipi və metodoloji tələbi unudanda bəzən elmin faydasına olmayan fikir ayrılıqları, tarixilik prinsipinin yanlış tətbiqi halları meydana gelir. Bununla əlaqədar olaraq “tarix və sənətkar“ problemi ilə bağlı bəzi mübahisələrə diqqət yetirməyi də lazımlı bilirik.

XX əsrin 80-ci illərində Azərbaycan dövri mətbuatında, Nizami adına Ədəbiyyat İnstytutunda tarixilik və müasirlik, tarixi həqiqət və bədii həqiqət problemləri ilə bağlı geniş polemikalar aparılırdı. O vaxt “Azərbaycan“ jurnalı 1981-ci ilin ilk sayında “Bədii həqiqət, tarixi həqiqət“ sərlövhəli polemika açmışdı. Bu, filoloq-tarixçi Əbülfəz Rəhimovla yazıçı İsa Hüseynovun mükaliməsi idi. Ə.Rəhimov M.F.Axundova istinad edir, onun İran tarixçisi İsgəndər bəy Münşinin yuxarıda sözü gedən əsərindən hansı nisbətdə bəhrələndiyini diqqətə çəkir və müasir yazıçının, o cümlədən İ.Hüseynovun da tarixdən həmin səpgidə faydalananmasını məsləhət görür. Əvvəla, tarixçinin M.F.Axundovun “Aldanmış kəvəkib“lə bağlı Şahzadə Fərhad Mirzəyə verdiyi cavabı özünə dəstək seçməsi heç yerinə düşmür. Bu nümunədən də görünür ki, ədib tarixi faktdan bir vasitə, görüşlərini, cəmiyyətə baxışlarını ortaya qoymaq üçün bir imkan kimi istifadə etmişdir. Ə.Rəhimov məqaləsində yazır: “Bəli, yazıçı tarixi hadisələri təfəkküründə genişləndirə bilər. Lakin bunu bədii təxəyyülün tarixi zorlaması mənasında başa düşmək lazımdır. “Məhşər“ romanının əhatə etdiyi dövrə aid onlarla tarixi mənbə və müasir elmi tədqiqat əsərləri vardır. Bu əlavə ədəbiyyatı qarşımıza ona görə qoymu-

şuq ki, romanı oxuduqca rast gəldiyimiz bəzi tarixi yanılmaları, təhrifləri bir daha məxəzlər, elmi tədqiqat əsərləri ilə müqayisə edək...“ (87, s.138).

Müqayisə, əlbəttə, bir tədqiq üsulu kimi gərəklidir. Lakin əsas məsələ ona necə əməl etmək, onu necə başa düşüb və nə məqsədlə tətbiq etməkdir. Əgər tarixçi onlarla elmi əsəri, mənbə və məxəzi qarşısına qoyub bədii əsərlə müqayisə edirsə, onda M.F.Axundovun “Şahzadə, mən məgər tarix yazmışam ki...“ kəlamını unudur. Aristoteldən, Hegeldən, Belinskidən də istənilən qədər misal götirmək olar ki, onlar tarixi hadisələrə və şəxsiyyətlərə münasibətdə sənətkarnın sərbəstliyinə haqq qazandırırlar: “Tarixi qəhrəman faciə müəllifinin ideyasına uyğun gəlmirsə, onda müəllifin onu öz bildiyi kimi dəyişdirməyə tam hüququ vardır“ (12, s.522).

İ.Hüseynov “Bəs Həqiqət?“ sərlövhəli cavab yazısında tarixçinin M.F.Axundovdan götirdiyi örnəyin qənaətinə, bu qənaətin estetikasına və fəlsəfəsinə yazıçı M.F.Axundovun tarixi fakt və hadisələrlə rəftarının və ümumən tarixə münasibətinin sərbəst olması ilə cavab verir. Onun fikrincə, Nizamidən bəri heç bir böyük sənətkar tarixin kopyasını çıxarmayıb. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, vaxtilə C.Cabbarlı da onu tarixi təhrif etməkdə ittiham edənlərə qarşı çıxaraq indi də metodoloji baxımdan düzgün olan fikrini belə açıqlamışdır: “Mən heç də bədii əsərdə tarixi faktların kopyasını çıxarmağı qarşıma məqsəd qoymamışam. Genaral rus çarızminin müstəmləkəciliyini təmsil edən tipik bir simadır. O, Bakıda gürcü, Tiflisdə rus, Xarkovda başqa bir millətdən olmuşdur. Genaralı gürcü etmək məcburi deyil və lüzumsuzdur“ (14).

Deməli, tarixi şəxsiyyətlər bədii obrazlara çevrildikdə onlar əslində olduqlarından fərqli, daha zəngin xarakter cizgiləri ilə qarşımızda canlanırlar, onların müasirliyi həyatı məzmun və idealları ilə aşılanmış bədii şəxsiyyət tipinə çevrilirlər. İ.Hüseynovun fikrincə tarixi xronikadan material

kimi istifadə edənlər də, tarixi əlində mumə çevirənlər də tarixi təhrif etmək qəsdində olmamışlar. Əksinə, “təzkirələrin, salnaməçilərin qeyd edib keçdikləri quru faktlar, hadisələr altında gizlənən, əsrlərin dumanına bürünüb zülmətdə qalan hikmətləri meydana çıxarmağa, bədii vasitələrin əfsunu ilə canlandırmaya, zənginləşdirməyə, fani olana ədəbi həyat verməyə çalışmışlar. “Tarix“ deyərkən bu sənətkarlar ayrı-ari faktları, rəqəmləri yox, tarixin ümumi, bəşəri məzmununu nəzərdə tutmuşlar. Sizinlə mən məhz bu nöqtədə bir-birimizə zidd qütblərdə dayanmışıq. Siz bədii həqiqət məfhumunu fikrinizə belə götirmədən, yalnız və yalnız “qarşınıza qoymuşunuz mənbə və məxəzlər “əsasında hökm verirsiniz“ (43, s.145-146).

Göründüyü kimi, tərəflər doğrudan da bir-birlərinə zidd qütblərdə dayanıblar və mübahisə metodoloji müstəvidə, təməl prinsipləri əsasında aparılır ki, burada da ortaq mərəcə gəlmək çətinləşir. Çünkü biri tarixin, digəri isə ədəbiyyatın bünövrə prinsipini əsas götürür. Lakin əsas məsələ prinsiplərinin sintezinə, vəhdətinə nail olmaqdır. Əslində, tarixi janrin və o cümlədən tarixi dramın poetikası, estetik prinsipi məhz sintezə əsaslanır. Çünkü onu stixiyası, genetik-tarixi və tarixi-funksional başlangıcların vəhdətindən ibarətdir. “Tarix bizim ümumi evimizdir“. O, daim bizim ciyinlərimizdədir. Bu mənada da o, ədəbiyyatda estetik özünü dərkin faktına çevirilir, “dünyada olan dövriyyəyə qoşulur“, tarixi yaradanlar yenidən doğulduqları dövrlərin həyatı məzmun və idealları ilə zənginləşmiş şəkildə yaşayırlar, fani olmaqdan xilas olub əbədi həyat əldə edirlər. E.Əlibəyزادə də “Ulduz“ jurnalında (1982, №1) C.Bərgüşədin “Siyrilmiş qılinc“ romanı ilə bağlı “Ədəbi əsərdə tarixi təhriflərə qarşı“ sərlövhəli məqalə çap etdirmişdir. O vaxtlar E.Əlibəyزادənin tarixiliklə bağlı qaldırdığı problemlərə nüfuzlu söz sahibləri, o cümlədən akademik M.Cəfər də öz münasibətini bildirmişdir. Lakin dalğa səksəninci illərin sonlarında proble-

min şərhinə akademik, tarixçi-şərqşünas Ziya Bünyadovun qoşulması ilə yenidən qabarmaga başladı. Söhbət Z. Bünyadovla Ə.Rəhimovun birgə yazdıqları və “Azərbaycan” jurnalının 1989-cu il, 4-cü sayında çap etdirdikləri “Tarix, həqiqətlər... yoxsa təhriflər” məqaləsindən və şair, dramaturq və alim N.Həsənzadənin yenə həmin jurnalda (1989, №10) dərc etdirdiyi “Ədəbi həqiqətlər tarixi həqiqətləri təhrif etmir” sərlövhəli cavab məqaləsindən gedir. Məqalələrdə ehtirasların son dərəcə qızışlığı, əsəblərin tarıma çəkildiyi, metodoloji təəssübkeşliyin hətta şəxsi məqamları da çəkib gətirdiyinin şahidi olur. Həqiqət axarıcılığı yolunda ehtirasların tüğyanı yeni hadisə deyil. Lakin əsas məsələ həqiqətə yetməyin mexanizmini tapmaq, arqumentləri predmetin mahiyyətinə müvafiq seçməkdir. Lakin xoş niyyətlə başlanan polemika təəssüf ki, bu dəfə də mövqelərin yaxınlaşması ilə nəticələnmədi. Bunu məqalələrin mətni, mövqelərin qorunması üçün edilən cəhdler də aydın göstərir. Şəriki məqalə müəlliflərinin fikrincə məqsədləri bədii əsərlərdə tarixi şəxsiyyət və hadisələrin təsvirində yol verilən təhrifləri, yanılmaları oxuculara çatdırmaqdır. Tarixi həqiqətlərə necə riayət edilməsinə nümunə olaraq “Aldanmış kəvakib“lə bağlı M.F.Axundovun tarixə münasibəti etalon seçilir. “Tarixi həqiqətlə səsləşməyən faktlar nə dərəcədə qanuna uyğundur?” sualından sonra “istedadlı yazıçı tarixi faktları təhrif etməz“ deyib dərhal “Atabəylər“də belə deyil, deyərək qənaətlərini ümumiləşdirməyə başlayırlar: “Tarixçi tarixdə olan mənbələr əsasında elmi əsər yazır, faktı dəqiqlik və məxfət üçün məxəzlərə müraciət edir. Yaziçı tarixçinin bu zəhmətini yerə vurmamalı, etibarlı mənbələri oxumalı, dövrü və şəraiti gözləri qarşısında doğru, dürüst canlandırmalıdır“ (13, s.165-166). Lakin məqalə müəllifləri yazıçıları təhriflərdən çəkindirməyə səy göstərərək, “məxəzlərə“, “mənbələrə“ müraciət etməyi tövsiyə edib “doğru, dürüst“ yazmayı

məsləhət gördükleri halda, həm də belə fikir söyləyirlər ki, “əsərə hər cür “yamaq“ vurmaq olar“. Hərçəndi “yamaq“ ifadəsini dırnaqda yazırlar, lakin ifadənin mənası məqalənin ruhu ilə uyuşmur.

N.Həsənzadə isə yuxarıda adı çəkilən məqaləsində müəlliflərin bədii əsərlərə bir tarixçi kimi yanaşmalarını arqument götirir, onları bədii ədəbiyyatın spesifik qanuna uyğunluğunu nəzərə almamaqdə qınayır. Belə ki, tarixçi nə olmuşdursa onları adı və təbii yazar, bu isə xarakteri axıracan açmaqla nəticələnmir, nəql olunanlar oxucunu nə həyəcanlandırır, nə də heyrətləndirir. Tarixcidən fərqli olaraq şair isə heyrətləndirir, hadisələr uydurur, nitq icad edir və bununla da tarixi bir növ tamamlayır. N.Həsənzadənin fikrincə “Sırf tarixçi nöqtəyi-nəzərini bədii ədəbiyyata zorla qəbul etdirmək olmaz. Bədii əsərə bu tərzdə yanaşmanın özü metodoloji cəhətdən yanlışdır“ (38, s.93). Əlbəttə, tariximiz elmin prinsipləri və qanunları ilə də yazılır, bədii ədəbiyyatla da. Doğrudan da, tarixi əsər müasir mühitlə səsləşmirsə tarixi köçürməyin, tarixi şəxsiyyəti eynilə kopiya etməyin mənası yoxdur. Tarixi şəxsiyyətin hissi, duyusu, həyəcanı təsvir edildikdə o, məhz bədii obrazı çevrilir və eyni zamanda, tarixi qəhrəman kimi yenidən doğulur. Məsələn, “İsgəndərnəmə“ni yazarkən hər nüsxədən bir maya alıb onu şerinə düzən Nizami şübhəsiz ki, tarixcidən geniş miqyasda düşünürdü. Nizaminin poemaları ilə Məhəmməd Təberinin “Tarix“i arasında müqayisələr aparıldıqda şairin poetik ənənələrinin formalaşmasında yazılı məxəzlərin mühüm təsir göstərdikləri aydın olur. Təberinin “Tarix“ində bəzən bir neçə sətirdən ibarət olan xronoloji məlumatlar Nizaminin bədii təfəkkürünün qidalanması üçün əsas olur, onu hərəkətə götirir. Tarixi həqiqətlər öz reallığını itirmədən şairin əsərlərində bədii həqiqətə çevrilir. “Nizami yazılı mənbələrdə, tarixi məxəzlərdə daha çox özünün demokratik və humanist prinsiplərini təbliğ etməyi imkan verən mövzular axtarırdı“

(72, s.176). Bu baxımdan tədqiqatçı-şair həm tarixçi, həm də bərpaçıdır. Onun filosofluğu, etnoqrafçılığı da bu mənada bir-birini tamamlayır. Aristotel də şairlə tarixçini müqayisə edəndə bu kimi müşterək cəhətləri nəzərdə tuturdu. Ona görə də bədii əsərlər barədə “sərf tarixçi” mülahizələrdən çıxış edib fikir söyləmək özünü doğrultmur, bu bədiilik baxımdan yanlışlıqla səbəb olur. Bədii əsər milli gerçəkliyin ifadəsi və təcəssümüdür. Milli gerçəklik isə xalqın konkret sosial-tarixi mövcudluğu, varlıq formasıdır. Bu forma yazılıçının subyektiv istəyindən asılı olmayaraq bədii əsərin doğuluşunda iştirak edir və fakturada öz əksini tapır.

Tarixin bir yaddaşı da ədəbiyyatdır. Həm keçmiş, həm də indini bizə vəhdətdə, proses halında göstərəndə milli bədii tarix öz spesifik rolunu və funksiyasını yerinə yetirir. Tarixi əsərlərdə tarixi həqiqətlə bədii həqiqətin bir-birini tamamlaşması adı sintez deyil, məhz özünəməxsus forması, mündəricəsi olan təzahürdür. Bununla belə, ayrılıqda hər iki kontekst bir-birindən fərqlənir. Beləklə, deyilənlərdən də görünən kimi tarixi həqiqət burada məqsəd deyil, daha çox vasitədir. Lakin bununla belə tarixin, obyektiv reallığın özünəməxsus təsir gücünə malik olduğunu da unutmaq olmaz. “Tarix yalnız faktlar və dəqiqlik zaman göstəriciliyindən ibarət bir elm deyil, mütəmadi xisləti təhlil edən bədii təsvir silsiləsidir. Plutarxin tarixi başdan-başa roman və hekayələrlə doludur” (22, s.110). Bununla belə, ədəbiyyat tarixi süjetin köməyinə gəlir, məqamlara açıqlıq gətirir ki, bu artıq bədii yaradıcılıq aktıdır. Cünki, tarixi şəxsin fərdi həyatı, psixologiyası tarixi sənədlərdə qədərincə eks olunmur. Ona görə də M.Qorkinin təbirincə, “uydurmasız bədiilik mümkün deyil” (70, s.330). Mövzu tarixdən alınsa da, yazıçı “onu öz fikri kimi meydana gətirməlidir” (85, s.17). Bu mülahizəsi ilə tarixi janr ustası demək istəyir ki, tarixi dürüstlükdən öncə yazılıçının münasibəti mühüm mənaya malikdir. Məlum tarixi olan şəxsin simasında da dövrün mahiyyəti açıqlanmalı, zamanın

təzadları göstərilməlidir. Yəni əsas məqsəd “faktları təsvir etmək deyil, onların səbəbini açmaqdır” (100, s.406). Göründüyü kimi, tarixi əsərdə tarixi fakt və materialın olması nə qədər vacib olsa da, tarixi janrın əsası təkcə bundan ibarət deyil. Burada əsas təyinedici qanuna uyğunluq gerçəkliyin tarixilik təfəkkürü ilə bədii inikası və tədqiqidir. Əgər tarixi bədii əsərdə tarix və onun hadisələri, qanuna uyğunluqları, qəhrəmanın hiss və düşüncələri, xarakteri vasitəsilə canlandırılmışsa, heç bir real tarixi fakt, tarixi mənbə və şəxsiyyət əsərə tarixi janr xüsusiyyəti aşılıya bilməz. Ona görə tarixi janrda yazılan belə əsərlərdə təbii olaraq tarixilik təfəkkürü zəif olur. Cünki belə əsərlərdə tarixiliyi göstərən yalnız fakt tarixi və şəxsiyyətdir, təqvimdir. Belə olan halda əlbəttə ki, hadisələrin, gerçəkliyin bədii şərhində tarixilik duyulmayacağı və bu tipli əsərlər ən yaxşı halda bioqrafik xarakterdə olacaqdır (36, s.144).

### 3. İlk milli tarixi dram və ənənələr

Özünün altı məşhur komediyasını yazmaqla böyük Azərbaycan yazıçısı və mütəfəkkiri M.F.Axundov dram janrının yalnız ilk nümunələrini yaratmadı, həm də dramaturgiyanı çoxəsrlik milli ədəbiyyatımızın janr sistemində əsaslı şəkildə daxil etdi, onun gələcək yollarını və inkişaf mərhələlərini müəyyənləşdirdi. M.F.Axundov dramaturgiyada, əgər belə demək mümkünsə, məktəb yaratdı və bu məktəb yeni dramaturqlar nəslinin yetişməsinə, ədəbi yaradıcılığın bu növünə öz töhfələrini vermələrinə geniş imkan açdı. Başqa sözlə, Azərbaycan dramaturgiyasının ənənələrini yaşadan və davam etdirən mənəvi varislər əzmlə fealiyyətə başladılar. XIX əsrin sonu, XX əsrin əvvəllərində dramaturgiya demək olar ki, milli ədəbiyyatımızda əsas, aparıcı janr səviyyəsinə qalxdı. Beləliklə, dramaturgiya məhsuldalar olduğu qədər də məsuliyyətli bir mərhələyə qədəm qoydu.

Ona görə məsuliyyətli deyirik ki, bir tərəfdən dramaturgiyanın tarixi ənənələri qorunub saxlanmalı və inkişaf etdirilməli idi, digər tərəfdən də həmin çäglarda cəmiyyətdə mürəkkəb proseslər gedirdi və bunlar dramaturgiyamız üçün də taleyüklü məsələlər idi. Yəni müasir gerçəkliyə aludəçilik dramaturgiyanı öz ənənəsindən, axtarışlar yolundan uzaqlaşdırı bilərdi. Ədəbiyyati ictimai-siyasi prosesləri öz axarına alınması təhlükəsi var idi. Rusiyada baş verən çaxnaşmalar, qarşıdurma meylləri, siyasi mübarizə və inqilabi dəyişmələr, proletar ədəbiyyatı yaratmaq səyləri Azərbaycan ədiblərini də qayğılandırırdı. Bununla belə, dramaturgiyamızın bu dövr axtarışları uğurla nəticələndi. O, nəinki miqdar-kəmiyyət baxımından irəliliyi, həm də keyfiyyət, janr meyarları baxımından da geniş yaradıcılıq imkanlarına malik olduğunu ortaya qoyma. N.B. Vəzirovun şəxsində Azərbaycan dramaturgiyasında faciə janrinin "Müsibəti-Fəxrəddin" (1896) adlı ilk nümunəsi meydana gəldi. 1898-ci ildə N.Nərimanov "Nadir şah"ı yaratmaqla ədəbiyyatımızda tarixi faciə janrinin bünövrəsini qoyma. "Nadir şah"ın meydana gəlməsində, şübhəsiz, bir çox amillərin mühüm rolü, o cümlədən dünya təcrübəsindən yaradıcı bəhrələnmə və s danılmazdır. Lakin burada bir cəhət diqqəti daha çox çəkəndir. Bu da M.F.Axundovun tarixi şəxsiyyəti bədii ədəbiyyata gətirməyin üsul və prinsiplərinə N.Nərimanovun dürüst şəkildə əməl etməsi məsələsidir. M.F.Axundov tarixi janrda əsər yazmağın çətinliyini müəllifin gələcəkdə nə kimi maneələrlə qarşılaşacağını bildiyi üçün müasirlərinə və davamçılarına özünün dəyərli, sinanmış tövsiyələrini edirdi: "Çox vacib mətləbləri mütləq azadlıq verilməyən İran kimi bir ölkədə qələmə almağın əlacı asandır. Hadisələrin əmələ gəlməsi tarixini dövlətində qayda-qanun olmayan şah Sultan Hüseyin Səfəvinin əsrinə atınız... O halda heç kəs sənin yaxanı tuta bilməyəcək və müasirlərin də bu əhvalatdan hesablarını aparacaqlar" (I, s.235).

M.F.Axundovun bu fikri sadəcə xəbərdarlıq deyil, həm də

tarixi janrin poetikasına və spesifikasına diqqəti cəlb etmək, ona açıqlıq gətirmək demək idi. Q.Məmmədlinin "Nadir şah"ın tamaşa tarixi ilə bağlı açıqlamalarından, V.Məmmədovun "Nəriman Nərimanov" (1957), T.Əhmədovun "Nəriman Nərimanovun yaradıcılıq yolu" (1991), Ə.Sultanlıının "Azərbaycan dramının inkişaf tarixindən" (1964), D.Hacıyevin "Azərbaycan ədəbiyyatında tarixi dram" (1983), K.Talibzadənin "XX əsr Azərbaycan tənqid" (1966) monoqrafiyalarında tədqiqata cəlb edilən fakt və sənədlərdən N.Qaqazlıının "Azərbaycan" jurnalında (1974, №3) çap etdirdiyi "XX əsr Azərbaycan tənqidində tarixi dram məsələləri" sərlövhəli məqaləsinin qənaətlərindən, təfsilata varmağa ehtiyac görmədiyimiz digər qaynaqlardan bəlli olur ki, M.F.Axundov müasirlərə və sələflərə məsləhətlərində nə qədər uzaqqörənlik nümayiş etdirmişdir. Belə ki, N.Nərimanovun bütün səylərinə baxmayaraq Qaqaz senzura idarəsinin rəisi Kişmişov uzun müddət "Nadir şah"ın tamaşa qoyulmasına icazə verməmişdir.

N.Nərimanov "Nadir şah"dakı hadisələrin tarixini şah Sultan Hüseyin Səfəvinin dövründə başlayır. Bu eyni zamanda ədibə özünün demokratik görüşlərini də ortaya qoymağa imkan verirdi. Belə ki, pyesdə hadisələr tarixilik prinsipi əsasında tədqiq edilərək İranın ictimai-siyasi vəziyyətinin səbəbləri meydana çıxarıılır. Lakin N.Nərimanovun Nadir şahın tarixi şəxsiyyətinə, hökmədarlıq fəaliyyətinə və şəxsi faciəsinə geniş kontekstdə baxa bilməməsi təəssüf doğurur: "Nadir şah" tarixi faciəmdə mən şahın şəxsiyyətini heçə endirmişəm... şahın şəxsiyyəti müqəddəs deyil, əgər milləti idarə edə bilmirsə, onu tapdayıb keçmək olar" (Bax:79, s.54). Buradaki "şəxsiyyəti heçə endirmək", "tapdayıb keçmək", "zalimin atasına od vurmaq" fəlsəfəsinin doğurduğu maarifçi görüşlərin ifadəsidir. Bu mənada N.Nərimanov da tarixi hadisələrə və şəxsiyyətlərə müəyyən maraqlar baxımından yanaşır. Yəni, tarixi hadisələri "Dövlət

və cəmiyyət haqqında öz manifestini elan edən vasitəyə çevirir“ (55, s.107). Halbuki, tarixi şəxsiyyətə tarixi yanaşmada müəllif yalnız zamanının nöqteyi-nəzərini deyil, həm də predmetin özəlliyini nəzərə almışdır. Hökmdarların, tarixi yaradanların şəxsiyyətinə sosioloji təyinat prinsipi ilə yanaşma prinsipinin ağır nəticələrinə ən gerçək nümunə S.Vurğunun İbrahim xan obrazı ilə bağlı etirafıdır. Ədəbiyyatşunas M.Cəfər “Nadir şah“ı üslubuna görə, T.Əhmədov isə tarixilik prinsipini materiala tətbiqinə görə Puşkinin “Boris Qodunov“ tarixi faciəsi ilə müqayisə edir (33, s.190). Tarixilik prinsipi üçün düzgün yol, nəzəri ədəbiyyatşunaslıqda qəbul edildiyi kimi yazıçının öz dövrünün tələblərini diqqətdə saxlaması ilə yanaşı, həm də tarixi təhrib etməməsidir. N.Nərimanov tarixdən öz ideya və məqsədlərinə uyğun olan məqamları seçmişdir. Ona görə də “Nadir şah“da XVIII əsr hadisələri təsvir olunsa da, XIX əsrin ictimai ruhu öz ifadəsini qabarıq şəkildə hiss etdirmişdir. “Nadir şah“da tarixilik prinsipi feodal-patriarxal İranın tarixi keçmişinə müəllifin müasiri olduğu dövrün tələbləri nöqteyi-nəzərindən verilən qiymətdə ifadə olunur. Bu metodoloji prinsip tarixi dramın inkişafında bir ənənəyə çevrilmişdir.

Ədəbiyyatşunas H.İsrafilov “Tarixi dramlarda müasirlilik məsələsi“ məqaləsində Azərbaycan ədəbiyyatında ilk tarixi faciə əsərlərinin maarifçilik dünyabaxışına əsaslanan realist əsərlər olduğunu sübut edir (52, s.6). Bu əsərlərdə tarixi hadisələr, feodal hökmdarlarının həyat və fəaliyyətləri bədii surətdə yenidən canlandırılır, xalqı azadlıq və demokratiyaya çatdıracaq mütərəqqi siyasi quruluşun sorağı ilə tarixi keçmişin ən həyəcanlı hadisələri ictimai fikrə ibret dərsi aşılamağa yönəldilir. Ümumiyyətlə, tarixi dramları realizmin tələbləri cəhətdən dəyərləndirmək meyli bizim bir çox tədqiqatlarda güclü olub. Doğrudan da, bu əsərlərdə real məqamlar həcm etibarilə üstünlük təşkil etmişdir. Lakin bu

məqamların janrıñ estetikasında və ümumən bədii sistemində həllədici olmadığı da bəlli dir. Burada məqsədin, idealların gerçəkləşməsində, ifadəsində mənəvi-bədii amillərin rolunun həllədiciliyini unutmaq olmaz. Söhbət “Nadir şah“dan getdiyinə görə demək lazımdır ki, müəllif labüdüyüñə inandığı məsələləri ideallarına uyğun şəkildə şərh etmişdir. Burada obyektdə çevrilən tarixi keçmiş əsərin qələmə alındığı zamanın ictimai-siyasi hadisələrindən çıxış yolu tapmaq üçün bir vasitə olur. Lakin bir çox hallarda yazıçının tarixə xoş niyyətlə müraciət etməsini müasirliyi, yeniliyi təbliğ etmək kimi zahiri, keçici maraqlara tabe etdirməyə çalışırlar. Məsələn, ədəbiyyatşunas F.Vəzirova yazmışdır ki, “C.Cabbarlı üçün tarix yeni fikirlərin təbliği üçün bir vasitə olmuşdur“ (101, s.51). Lakin o da məlumudur ki, yüksək ustalıqla yazılmış hər bir sənət əsəri əslində, bəşəri dəyərlə olub insanlığa, sivilizasiyaya xidmət edir və təsiri zaman və məkan hədudunu yarib keçir. Yaxud, tənqidin tarixi mövzu ilə bağlı başqa bir qənaətini burada xatırlamaq olardı: “Tarixi şəxsiyyətlər içərisində biz yalnız proqressiv rol oynamış adamları təsvir etməyi lazımlı bilirik“ (39, s.80). Əlbəttə, bu mülahizə irəli sürüldüyü dövrün maraqlarını ifadə etdiyinə görə mütləqləşdirilə bilməz və metodoloji cəhətdən yanlışdır. Çünkü ədəbi təcrübə və örnəklər bunun əksini sübut edir. Bir anlığa XVI əsrən üzü bəri qərb, rus, şərq və Azərbaycan dramaturgiyasında Teymurun, Boris Qodunovun, Peyğəmbərin, Nadir şahın, Qacarın, Nəsrəddin şahın, İbrahim xanın aparıcı qəhrəman kimi yaradılan bədii obrazlarını yada salsaq görərik ki, bunların heç biri M.Hüseynin nöqteyi-nəzərincə “proqressiv“ hesab olunmurdur. Lakin həyat və fəaliyyətləri, tale və aqibətləri korifeylərin bədii yaradıcılığını özünə cəlb etmişdir. Çağımızda isə bu şəxsiyyətlərin bir çoxu artıq vulqar sosioloji sıxıntıdan xilas olub, “bəraət“ qazanıb “proqressiv“ kimi tanınır. Bu təkcə uzaqqorənlik deyil, sadəcə olaraq tarixi şəxsiyyəti öz

mahiyyətinə müvafiq göstərmək və naturallığında ruhiliyi görə bilməkdir. Ona görə də tarixi köçürmək yox, tarixi dövrün ruhunu, koloritini bədii materiala çevirmək daha düzgün yoldur. Tarixi tarixdəki kimi əks etdirmək gərəkdir. Adlarının qabağında xan, bəy olanları mütləq mənfi planda göstərmək isə o qədər də doğru yol deyil. Tarixi janrin vəzifələrindən biri xalqın böyük oğullarının tarixi, işıqlı cəhətlərini onun yaddasına yenidən həkk etməkdir.

Tarixi həqiqətlərin bədii həqiqətə çevriləsini F.B.Köçərli metodoloji baxımdan belə məlahizə edir: “İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayı-Abbasi“ əsərində əhvalatın İran-zəmində həqiqətən olub, ya olmadığına söz verə bilmərik. Amma yəqindən deyə bilərik ki, bu kimi əhvalat və qəziyyət orada baş verə bilər.

“Aldanmış kəvakib“də Mirzə Fətəlinin ümdə mətləbi İran vəzirlərinin riyasət və öz ali mənsəblərinə əsla layiq olmadıqlarını göstərmək imiş“ (53, s.444).

Tarixi dramın strukturundakı tarixi qat janrdan kənardı heç bir məna kəsb etmir. Çünkü tarixi qat janrin möğzində və stixiyasındadır. Tarixi dram bir janr kimi yeni bir təzahürdür. “Təzahürə səbəb şeylərin xassələrinin bir-birinə keçməsidir. Hər bir qarışan ayrıca mövcud ola bilər. Lakin xüsusiyyət ayrıca mövcud ola bilməz“ (8, s.433). Deməli, tarixi dramın təzahürünə səbəb olan cəhət artıq onun stixiyasında və mahiyyətində kök salıb.

M.F.Axundov Azərbaycan ədəbiyatında dramaturgiyanın bünövrəsini qoymaqla bərabər, nəzəri əsərlərində bu növün prinsip və məqsədlərini də, ədəbiyyat üçün əhəmiyyətini də göstərmişdir. O, tarixi dram yazmasa da, “Aldanmış kəvakib“ povestində və onunla bağlı nəzəri görüşlərində, ümumiyyətlə tarixi janrin prinsipial tələblərini ortaya qoydu, dramı əsrin addımları ilə ayaqlaşa bilən, millətin halını bəyan edən bir janr kimi təqdir etdi. Bu baxımdan onun aşağıdakı məlahizəsi nəinki realzm estetikası, eyni zamanda tarixi

dramın poetikası üçün də çoxcəhətlidir: “Məzmunun həqiqətə uyğunluğu şərq şairlərinin çoxunda yoxdur. Onlar çox zaman “Əfsaneyi-biəsl nəqlər“ yazmaqla,... məhbubları qeyri-vaqe sufat ilə tərif etməklə“ (1, s.17) məşgül olmuşlar. Halbuki, M.F.Axundovun fikrincə ədəbiyyat insanı real və gerçək əks etdirməlidir.

“Nadir şah“dan sonra Azərbaycan ədəbiyatında ikinci tarixi faciə olan “Ağa Məhəmməd şah Qacar“ın (1907) özündən əvvəlki qədər böyük təsir buraxmamasının səbəbi ədəbiyyatşunaslıqda qeyd edildiyi kimi “saray intriqalarının bədii xronika prinsipinə əsasən təsvir olunmasıdır“ (33, s.190). Əlbəttə, janrin ilk nümunələrindən biri olmaq etibarilə “Ağa Məhəmməd şah Qacar“da bədiilik qüsurlarının olması mümkündür. Çünkü xronikanı hələ janrin tələbləri cəhətdən “həzm etmək“, onu “ərimək“ təcrübəsi kifayət qədər mənimsənilməmişdi. Lakin diqqəti çəkən cəhət XX əsrin əvvəllərində “Ağa Məhəmməd şah Qacar“ barədə söylənilən tənqidli fikirlərlə yuxarıdakı qənaətin yaxınlığıdır. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, H.İsrafilov da “Tarixi dramlarda müasirlik məsələsi“ adlı məqaləsində “Nadir şah“la “Ağa Məhəmməd şah Qacar“ın müqayisəsində belə qənaətə gəlir ki, “Nadir şah“da tarixi qəhrəmanlıq motivləri, müsbət tarixi şəxsiyyətlər müəllif ideyalarına xidmət edirsə, “Ağa Məhəmməd şah Qacar“da iibrət dərsi tarixi salnaməçilik və xronikalar vasitəsilə verilir“ (52, s.19).

Göründüyü kimi, H.İsrafilov “xronika“dan əlavə həm də “salnaməçilik“ ifadəsini işlətmüşdür. Lakin məlum olduğu kimi, “salnamə“ həm də “aridilməmiş“ janr anlamını ehtiva edir.

Tarixə bədii münasibətin konkret orijinal nümunəsi olan “Ağa Məhəmməd şah Qacar“ tarixi faciəsi məlumdur ki, “Tazə həyat“ qəzetində (5 dekabr 1907-ci il, 187-ci sayı) kəskin tənqid edilmişdir: “Haqverdiyev cənablarının elmi-

təbiətdən bixəbər olmayı, psixoloji deyilən elmi-ərvah ilə bilmərə aşına olmadığı dəxi “faciəsinin” hər ləfzindən tərəşşəh edilir, bu isə faciənəvis üçün ən böyük qüsurdur“ (Sitat üçün bax: 54, s. 62). Ə.Haqverdiyev isə onu tarixə sadıq qalmamaqda, faciənəvisliyi bilməməkdə qınayan müəllifə “Irşad“ qəzetində (11 dekabr 1907-ci il, 126-cı sayı) cavab verərək yazdı: “Cənab tənqidnəvis şöhrət məsələsin-dən keçir mənim faciənəvisliyi bilməməyim, Avropada və Rusiyada zahir olan məşhur teatr ədiblərinin hamisinin əsərlərini oxumuşam və başımın tükü sayı təsnifat teatrı da görmüşəm. Təvəqqə edirəm cənab tənqidnəvis öz oxuduğu tamaşalardan bir neçəsini şahid gətirib “Ağa Məhəmməd şah“ın o səpgidə yazılmadığını sübut etsin“. Ə.Haqverdiyev hadisələrin “özgələrə nəql etməyə imkan verən tərzdə“ yazılmasını “Ağa Məhəmməd şah Qacar“ın məxsusi cəhəti hesab edirdi. O, daha sonra yazdı ki, “tarixi faciələrdə mü-sənnif surətin ağzına dil verə bilər, amma olmuş keyfiyyətləri dəyişdirə bilməz“.

Ə.Haqverdiyevə görə tarixçi ilə müsənnifin fərqi ikincisinin özünəməxsus səlahiyyətə malik olmasındadır: “Tarixi faciə tarixi köçürmür. Mən ağaya məsləhət görürəm ki, gedib həkim Mülkimün “Tarixi-İranı“ni, “Qafqaz“ qəzetiinin 1855-ci ildə çıxan nömrələrini oxusun“. Tənqidçinin Qacarın Cəfərqulu xana, İbrahim xana münasibətinin tarixlə səsləşmədiyi barədə irad tutmasını da konkret mənbələr əsasında təkzib edirdi. Ə.Haqverdiyevin izahları, Qacarın fərdi və tarixi şəxsiyyətinin mahiyyəti ilə, onun obrazının xarakterinin realizmi ilə səsləşir. Qacarın özünəməxsus cəhətləri onu dramatik taleli obraz, faciə qəhrəmanı kimi səciyyələndirməyə imkan verir.

XX əsrin ilk onilliklərində tarixi dram səpgisində yazılmış Şəmsəddin Sami bəy Əfəndiyevin “Gaveyi-ahəngər“, Əhməd Müdhətin “Səyavuş“, Azərin “Rüstəm və Söhrab“, C.Cabbarlinin “Trablis müharibəsi“, “Ədirnə Fəthi“, “Bakı

müharibəsi“, Mirzə Abdullanın “Xosrov Pərviz“, H.Cavidin “Peyğəmbər“, “Topal Teymur“ əsərləri barədə resenziyalarda bu əsərlərin çoxunda tarixilik və müasirlik baxımından ciddi qüsurların olduğu iddia edilirdi. “Bəsirət“ qəzetiinin redaktoru Hacı İbrahim Qasımov sanki tarixi olduğu kimi köçürməyi realizm prinsipi kimi qələmə verirdi. Məsələn, “Xosrov Pərviz“ əsərini H.İ.Qasımov tarixi faciə, S.Hüseyn isə tarixi olduğu kimi köçürən əsər hesab edirdi. “Ədəbiyyat bir tarixi, bir cərəyan edən vəqəni olduğu kimi kopiya etməyi qəbul etmir. Əgər hər şeyi kopiya etmək “sənətkarlıq“ olmuş olsa idi, o vaxt fotograflar rəsmlərini də asarı - sənətdən hesab etmək lazımlı gələrdi“ (89).

Tənqidçinin mülahizəsindən aydın olur ki, tarixi mövzu konkret ideya və məqsədə xidmət etməlidir. Kopyaçılıq isə tipikliyə, sənətkarlıqla ziddir. Milli koloriti realizm nəzəriyyəsi üçün vacib şərt hesab edən S.Hüseyn hayatı üzdən, ziddiyyətsiz təsvir edən yaziçini nationalist kimi qiymətləndirirdi.

Mirzə Abdullanın “Xosrov Pərviz“ dramını, C.Cabbarlinin “Ədirnə fəthi“, “Bakı müharibəsi“ pyeslərini nationalist əsərlər hesab edən tənqidçi bu əsərlər içərisində yalnız Sami bəy Əfəndinin “Gaveyi-ahəngər“ əsərini tarixi dram səpgisində yazılmış pyes kimi təqdir edirdi. “Sami bəy Əfəndi məqsəd əmələ gəlməsi üçün oraya tarixdə olmayan bir çox şəxslər əlavə etmişdir“ (89).

Tarixi dramın təcrübəsi bizdə zəngin və çoxcəhətli olsa da, onun nəzəriyyəsi, poetika problemlərinin öyrənilməsi lazımı səviyyədə deyildir. Bu vəziyyəti aradan qaldırmaq üçün isə XX əsr ədəbiyyatşunaslıq məktəblərinin nəzəri müddəalarını, nəticə və prinsiplərini mənimsemək, janrıñ tədqiqində bunları tətbiq etmək zəruridir. Bu, bir də ona görə vacibdir ki, tarixi dramların dəyərləndirilməsində tənqidimiz uzun müddət bir nəzəri-metodoloji ehkamlara məruz qalmışdır. Bu ehkamlar sovet dövrü əsərlərinin mahiyyətini

düzungün qiymətləndirməyə mane olub. Bunu müasir ədəbiyyatşunaslığın problemlərindən bəhs edən M.Hüseynin aşağıdakı qənaətindən də görmək olar: "Müasir ədəbiyyatşunaslıq üçün "ən birinci metodoloji açar yenə də sovet ədəbiyyatının bolşevik partiyalılığı prinsipidir" (40, s.148). Belə çıxır ki, sovet ədəbiyyatı, onun bolşevik partiyalılığı prinsipi və ümumiyyətlə "inqilab" olmasa idi, bu millətin böyük ədəbiyyatı olmayacaqdı. Halbuki, ədəbiyyatımızın zəngin və qədim tarixi bunun əksini sübut edir. M.F.Axundov hələ XIX əsrədə dram əsərinin ideya-fəlsəfi məramı və tarixi rolü haqqında öz təlimini irəli sürərək demişdir: "Dram sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları iibrətləndirməkdir" (1, s.233). M.F.Axundovun elmi-nəzəri fikirlərinə ədəbi-tənqidli fəaliyyətində əsaslanan S.Hüseyn meydana çıxan tarixi dramların nümunələrini dəyərləndirərkən məhz Axundov təlimindən çıxış edirdi. C.Cabbarlinn "Ədirnə fəthi" tarixi dramına onun verdiyi qiymət bu baxımdan xarakterikdir: "Ədirnə fəthi" nə romantik, nə də həyatın üryan tamaşasından zövq alan realistdir. Olsa-olsa naturalistdir. Anlaşılmır ki, romanmı tarix üçündür və ya tarix roman üçündür? Təbiri-digərlə: "Ədirnə fəthi" tarixi bir romanmı və ya romanlı tarix?" (90). Tənqidçinin qənaətlərindən bəlli olur ki, hələ C.Cabbarlı "Ədirnə fəthi"ndə (1917) tarixi dramın janrı tələblərini və xüsusiyyətlərini tam mənimsəməmişdir: "tarix"le "roman" vəhdət təşkil edib, biri-digəri üçün şərt ola bilmir. Görünür, janrı C.Cabbarlı yaradıcılığının bu dönməndə təkamül prosesi keçirirdi. Məlumdur ki, bədii əsər xarakteri daha geniş və daha aydın nəzərə çarpdırmaq məqsədi güdürlər. Sənətkar ideyanı müəyyən edir və ona müvafiq bədii xarakterini yaratmağa başlayır. Bu cəhəti S.Hüseyn belə mülahizə etmişdir: "Demək müəllif ibtidai bir əsas qəbul edər, sonra bunun ətrafında bir mövzu intibax edər, ondan sonra planını çizib şəxslərini ifadə edər" (90).

XX əsr Azərbaycan tənqidinin tarixi dramın təməl principləri ilə, başqa sözlə, tarixilik və müasirlik məsələləri ilə bağlı tələblərində dəqiq olmayan nəzəri mülahizələrə də yol vermişdir. Məsələn, N.Nərimanovun "Nadir şah" dramı ilə bağlı söylənilən bir fikir bu cəhətdən qeyd oluna bilər: "Bu kitabı yazımaqdan muradı Nadir şahın özü deyildir, onu öz fikirlərini vermək vasitəsinə çevirmiştir" (Bax: 98, s.32). "Azərbaycan" qəzetinin 1918-ci il 5 sentyabr sayında isə iddia edilirdi ki, "Nadir şah" tarixi cəhətdən yanlış, səhnə cəhətdən qüsurludur" (Sitat üçün bax: 54, s.195). "Nadir şah", "Ağa Məhəmməd şah Qacar" və "Nəsrəddin şah" haqqında bu fikirlərdə da janrı müəyyən edən cəhətlərin milli-bədii və tarixi şurun vəziyyəti olması fikri nəzərə alınmırı.

"Tarixi mövzuların işlənməsində metodoloji cəhətdən ən tutarlı dönüş "Od gəlini"ndən sonra başlayır" (37, s.30). Tarixi mövzuların işlənməsində "Od gəlini"ndən sonra metodoloji dönüşün başlanması qənaəti ondan irəli gəlmişdir ki, C.Cabbarlı bu tarixi qəhrəmanlıq faciəsində tarixə sərbəst yanaşmış, tarixi hadisələrə müasir gözlə baxmışdır. Bir tarixçi-alim kimi tarixi hadisə və şəxsiyyətləri müəyyən sənədlər, kitablar, məxəzlər əsasında qələmə almış, dünya dramaturgiyasının ənənələrindən yaradıcılıqla faydalananmış və nəticədə bədii surətləri tarixi hadisələrlə üzvi şəkildə əlaqələndirməyin gözəl bir nümunəsi olan "Od gəlini" dramını meydana gətirmiştir". "Od gəlini" (1928) dramından sonra xalq qəhrəmanlarının talelərini dramaturgiyanın mövzusuna çevirən S.Vurğunun "Vaqif", S.Rüstəmin "Qaçaq Nəbi" (1940), M.Hüseynin "Şeyx Şamil" (1940), "Cavanşir" (1945), O.Sarıvəllinin "Babək" (1955) kimi tarixi dramları meydana gəldi. Tarixi dramaturgiyamızın son dövrlərdə əldə etdiyi uğurlar da ənənələri məhz ötən əsrin 20-50-ci illərində yaradılan əsərlərlə əlaqədardır.

Çağdaş Azərbaycan dramaturgiyasında zəmanə hakimlə-

rinin və böyük tarixi şəxsiyyətlərin tragik talelərinin dramaturgiyası məhz "Nadir şah", "Ağa Məhəmməd şah Qacar", "Nəsrəddin şah", "Peyğəmbər", "Topal Teymur", "Vaqif" dalğası ilə, bu klassik dramların ənənələri zəminində meydana gəlmişdir. Keçən əsrin 30-40-cı illərində tarixi romanın mövzu, qəhrəman və forma axtarışlarının tarixi dramla milli ədəbi proses daxilində vəhdət təşkil etdiyini nəzərə alsaq, onda çağdaş dramaturgiyamızda tarixi janrı yeni bir vüsət kəsb etməsini tamamilə qanuna uyğundur. Buna görə də tarixi dramda qoyulan problemlərə, tarixi şəxsiyyətlərə, hadisə və faktlara dramaturqun hansı mövqedən yanaşmasının araşdırılıb ümumiləşdirilməsi müasir ədəbiyyatşunaslığın vacib problemlərindəndir. Lakin indiyə qədərki araşdırmacların əksəriyyəti əsasən ənənəvi xarakter daşıyıbdır. Məsələn, tarixi dram ya realizm, ya da romantizm prinsipləri ilə, bəzən də rus ədəbiyyatının tarixi əsərləri ilə müqayisədə tədqiq olunub. Mövzu və qəhrəman problemlərində də bu kimi qiymətləndirmə üsulu əsas olmuşdur. Əyani sübutu "Azərbaycan sovet tarixi romanı" (1979), "Azərbaycan ədəbiyyatında tarixi dram" (1983) və s. monoqrafiyaları və bu qəbildən olan digər tədqiqatlardır. Eyni zamanda, dramaturgiyamız müvafiq olaraq yeni təfəkkürlə səsləşməyən ideoloji qəliblərlə dəyərləndirilib. Məsələn, monoqrafiyanın birində oxuyuruq: "XIX əsrin sonu, XX əsrin əvvəllərində rus ədiblərinin tarixi dramlarında tarixə, tarixi hadisələrə zəhmətkeş kütlənin nöqtəyi-nəzərindən yanaşmaq zərurət kəsb edirse, 20-30-cu illərin tarixi dramlarında ön plana görkəmlı dövlət xadimlərinin və xalq qəhrəmanlarının bədii surətlərini yaratmaq meyli çıxdı" (37, s.5). Bu xüsusiyyətdən də çıkış edilərək Azərbaycan tarixi dramları təhlil olunmuşdur. Belə çıxır ki, rus tarixi dramlarında qeyd olunan mövzu və qəhrəmanlar olmasayı Azərbaycan ədəbiyyatı, o cümlədən onun tarixi janrı inkişafdan qalacaqdı.

Beləliklə, deyilənləri yekunlaşdırıb qeyd etməyi lazımlırik ki, tarixi dramın ənənələri nəinki dramaturgiyamızın, bütövlükdə ədəbiyyatımızın inkişafı ilə, onun həyata keçirdiyi böyük yaradıcılıq məqsədləri və vəzifələri ilə üzvi surətdə bağlıdır. İ.Əfəndiyevin də tarixi dramlarında görkəmlı sənətkarın bu ənənələri ən yaxşı, güclü tərəflərini yaradıcılıqla mənimseməsi nəticəsində yaranmışdır və buna görə də bu əsərlərdə janrı milli spesifik xüsusiyyətləri bu dərəcədə güclü və qabarlıqdır. Lakin İ.Əfəndiyevin tarixi dramlarının qiymətini yalnız bu cəhət təyin etmir. Belə hesab etsək, çox güman ki, bu əsərlərə münasibətdə birtərəfliliyə yol vermiş olarıq. İ.Əfəndiyevin tarixi mövzuda qələmindən çıxmış əsərlərində biz janrı yeni təşəkkül və inkişaf meyllərini görməli və bunları da qiymətləndirməliyik. Tədqiqatın səyləri böyük sənətkarın tarixi pyeslərinin məhz bu yenilik meyllərinə istiqamətiləndirdikdə biz həm onun yaradıcılığında tarixi dramaturgiyanın yerini göstərə bilərik, həm də janrı inkişafında nəzərə carpan novatorluq təşəbbüslerini üzə çıxarmağa nail olarıq.

## II FƏSİL

### I.ƏFƏNDİYEVİN DRAMATURGIYASINDA TARİXİ DRAM JANRI

#### *1. Tarixi dramda tarixiliklə müasirliyin vəhdəti*

Tariximizin bütün dövrlərində zaman ədəbiyyatı sınağa çəksə də, XX əsrin 70-80-ci illərinin sınağı bu mənada daha həyəcanlı və üzüntülü olub. Bu dövrün ədəbiyyatının yalnız ideoloji qata bürünməyən örnəkləri şəraitin fövqünə qalxıb var olmaq imkanlarını təsdiq ediblər. Tarixilik və müasirlik hadisələrə və şəxsiyyətlərə bədii-fəlsəfi baxış bucağıdır. Əslində, incəsənətin bütövlükdə inkişafı, tərəqqisi bu prinsiplərin ehtiva dərəcəsindən asılıdır. Ehtiva dərəcəsi isə sənətkarın yaradıcılıq imkanları ilə bağlıdır. Əks halda, tarixi mövzuda yazılın əsərlər yalnız idrakı vəzifə daşıyacaq, tarixi hadisə haqqında məlumat verməkdən irəli getməyəcək. "Estetik kateqoriya kimi müasirlik də tarixidir. Onun nəzəriyyəsi, meyarı və amilləri tarix boyunca dəyişir" (78, s.78).

Sənətkarın estetik münasibətinin forması kimi tarixilik və müasirlik I.Əfəndiyev tarixi dramaturgiyasının təcrübəsində nəinki amillərinin və meyarlarının, eyni zamanda, nəzəriyyəsinin də dəyişməsinə və inkişafına imkan yaranır. Bu imkan I.Əfəndiyevin dramaturgiyasının mahiyyətində, onun bütün məzmun və ideyasındadır. Bu dramaturgiyada müasirliyin tarixi ilə tarixin müasirliyi eyni bir tarixi bütövü, vahid müstəvini təşkil edir. N.Nərimanov, Ə.Haqverdiyev, H.Cavid, C.Cabbarlı, S.Vurğun tarixi dramlarının tarixilik məzmunu, ideya-estetik meylleri əsrin sonlarında daha çox məhz I.Əfəndiyevin dramlarında tamamlanır. Tarixi fakt, elmi həqiqət bundan ibarətdir ki, təzadlı məqamlar burada bir müstəvi üzərinə qoyulur, keçmiş, indi və gələcək tarixi tərəqqi vahidi kimi dərk edilərək mənalananır. Bu, əslində, I.Əfəndiyevin bir tarixi dram ustası olub dramaturji prosesi öz

ardınca aparmasının əlaməti idi. Onun dramaturgiyası ən həyəcanlı məqamlarda da siyasi konyuktorlardan doğulduğunu iddia etmədi, dilinə gətirmədi, estetik idealında zahiri pafosa, sürətə, kollektiv təfəkkürə üstünlük vermədi, sosial sıfarişi deyil, qəlbinin hökmünü ifadə etdi və beləliklə, sənətini layiq olduğu mərtəbəyə yüksəltdi. Ona görə də "kütlə" kultu ilə özünü təsdiqə qalxan "yeni" estetik idealə əvvəldən qol qoymadı. Zamana görə nisbi olanın üzərində özünün estetik idealını yaratmadı, nəticədə isə realizm və romantizm metodlarının qoyan prinsiplərin məhdudlaşdırıcı bilmədiyi vəhdətini təsdiq edən öz sənətini meydana çıxardı. O da böyük sələfləri H.Cavid və C.Cabbarlı kimi cari gerçəkliyi əsl həqiqət deyil, yalnız ondan "müvəqqəti sapıntı" (48) hesab etmişdir. I.Əfəndiyev müasir mövzuda yazdığı əsərləri ilə yeni keyfiyyətli dramaturji məktəbini yaratdı, tarixi mövzulu pyesləri ilə hadisədən mahiyyətə, ideyaya yol açan H.Cavid dramaturji ənənələrini özündə birləşdirdi. Bu o deməkdir ki, I.Əfəndiyev dramaturgiyasının bədii aləmi tarixən daha doğru, daha sabit poetik əsasda yaradıb. Tarix onun öz seçimində müdriklik göstərdiyini sübut etdi. I.Əfəndiyev dramaturgiyası milli-mənəvi keçmişimizin ideya-poetik təcrübəsinin marksist metodoloji təlimlə bir yerə sığmadığı yəqinliyini ortaya qoydu. Ədəbiyyatşunaslarımızın da bu dramaturji konteksti bütün incəliyi ilə mənimsemədikləri və ümumiyyətlə, tarixi dram tarixi təkamül prosesində öyrənmək təcrübələrinin olmadığı əyan oldu. Hətta bəzən dramaturji prosesdə baş veren yeni meyl və təzahürlər haqqında müəyyənləşmiş metodoloji ənənəyə uyğun açıqlamalar verildi ki, bu da əsl həqiqəti ehtiva etmirdi. Yəni ədəbiyyatşunaslıq öz prinsiplərində, I.Əfəndiyev tarixi dram yaradıcılığı isə öz amalında, öz yolunda və öz axarında idi. Çünkü tarixin gedisatına və zamana ədibin öz baxışı var idi. Dramları bədii təfəkküründə tarixiliyin, həyata tarixi baxışın ifadəsi idi. O öz məxsusi

dramaturgiyasını konkret tarixi çörçivədən yüksəyə qalxdığı üçün yarada bilmışdır. İ.Əfəndiyev müasirliyin mənəvi-əxlaqi problemlərinin həlli üçün tarixi yaddaşla silahlanır və tarixin hərəkətindəki əbədi motivləri bədii təsvir predmetinə çevirirdi. Tariximizi təkrarsız milli-mənəvi sərvətimiz, əbədi mənəvi diriliyimiz, fasiləsiz əxlaqi tərbiyə və təsir qaynağımız kimi dəyərləndirən İ.Əfəndiyevin metodoloji səviyyəsi də bədii inkişafın təzadlarına professional münasibət ifadə etməyə imkan verirdi.

“Ədibləri bir-birindən təkcə bədii forma və üslub əlamətləri ayırmır, onları daha çox fərqləndirən fərdi poetik aləmləridir. Bu mənada İlyas Əfəndiyevin poetik fəaliyyətini müasir ədəbiyyatımızın mənzərəsində ayıran cəhətlər xüsusilə qabarlıqdır” (62, s. 5). Çünkü istər müasirliyi, istərsə də tarxiliyi həmişə ürəyin, könlün dərinliyindən keçirib. “Hər şeyə şairanə, həssas və heyran bir münasibət bu istedadın zahiri əlaməti deyil, təbii-fitri bir xüsusiyyətdir. Onun yaziçı “Mən“inin ən çox və ən tam halda təzahür etdiyi keyfiyyətdir. İ.Əfəndiyev bir lirikdir, şairanə istedad və üsluba malikdir... bədii yaradıcılığa şairanə nəşrlə başlamışdır” (62, s.5). Hələ ilk hekayələrini əfsanə, nağıl, mahni kimi qələmə alması və bunları xəyalı aləmdə deyil, real gerçəklidə, canlı müasirlikdə axtarması, görünür, səbəbsiz deyilmiş. O, dramlarında “bünövrəni, təməli fakt və sənədlə“ hörsə də, bu nağıl, əfsanə, poetik əhvali-ruhiyyə onun sənətini tərk etməmişdir. Tarixin qalın kitablarını millətin alın kitabları kimi yazdı və beləliklə, tarixi dram janının yeni təzahürlərini yaradırdı.

İ.Əfəndiyevin dramaturgiyasını məxsusi edən əsas amil onun təbii-fitri istedadı malik olmasına dair. Bu baxımdan ədibin istedadının bu cəhətlərini təqdir edən bəzi fikirləri araştırma materialına çevirməyi tədqiqat üçün faydalı hesab edirik. Məsələn, “Mehdi Hüseyn həmişə İlyas Əfəndiyevə deyirdi: “Səndəki birnəfəsə yazmaq bacarığı məndə olsayıdı, indi

aləmi yazıb doldurmuşdum“ (22, s. 101).

Məlum olduğu kimi, İ.Əfəndiyev ədəbiyyata 1939-cu ildə “Ədəbiyyat qəzeti“ndə çap etdirdiyi “Berlində bir gecə“ hekayəsi ilə gəlmışdır. Elçin “Ədəbi düşüncələr“ silsiləsindən olan “İlyas Əfəndiyevin bir cümləsi“ sərlövhəli qeydində göstərir: “Berlində bir gecə“, “Könüldəki fərəhli duyğular, təzə bahar sabahlarında, üzərindən duman şırımları sürünen şəhli bənövşələrin rayihələri qədər zərif və sevimli idilər“. Bu gün bu cümlə, bu cümlənin yaratdığı bədii-estetik ab-hava həddən artıq poetik görünə bilər. Həmin cümləni o bədii-estetik ab-hava yaradıb, təməl odur. Altmış il keçməsinə baxmayaraq o hekayələr yada düşür. Azərbaycan nəşrində estetik keyfiyyət dəyişikliyi yaratdı. Otuz, qırx, əlli ildən sonrakı uğurların bünövrəsini qoydu“ (22, s. 128). Bu qənaətdə “nəsrin uğurlarının bünövrəsi“ diqqətə çəkilsə də, məsələyə genetik-tarixi baxımdan yanaşanda buradan İ.Əfəndiyevin dramaturgiyasının, məxsusi olaraq tarixi dramaturgiyasının da bünövrəsinin uğurlarının səbəbləri aydın dərk edilər.

İ.Əfəndiyev ədəbiyyata həyəcanlı illərdə, mürəkkəb bir dövrdə gəlmişdi. Bu çağlarda tarixə tez-tez müraciət olundu. Bir qədər əvvəl alqışlanan həyat norma və prinsiplərinə bir müddətdən sonra qadağa qoyulurdu. Azərbaycan ədəbiyyatının ümumilli miqyasda nəzəri və əməli tarixi təşəkkül tapa bilmirdi. Bu baxımdan ədiblərimizin də tarixi janrıda obyektiv baxış bucağı tutmaları müşkül məsələyə çevrilirdi. Tarixi hadisələri dərk etmək üçün isə geniş sabit tarixi baxış gərəkdir. Yəni ötüb keçən hadisələr kifayət qədər tarixi məzmun mənimseməlidir. Tarixin bədii təfəkkürə çevriləsini çətinliyini “Nadir şah“ın 1898-ci ildə yazılımasına baxmayaraq, 1905-ci ilə qədər tamaşasına icazə verilməməsindən də görmək olar: “N.Nərimanov: “Axi bu tarixi faktdır!“ Kişmişov: “Bəli, lakin hər cür faktı qəbul etmək olmaz“ (76, s.43). Kişmişovun “hər cür fakt“ - deyə

qəbul etmədiyi pyesdə iki hökmdarın devrilməsinin təsviri var idi. Göründüyü kimi, tarixi tarixilik baxımından bədii tədqiqatın predmetinə çevirməyin yasaq etmək ənənəsi olub və bunun nəticəsində tarixi janr sonralar da maneələrə rast gəlibdir.

Lakin eyni zamanda, ilk tarixi dramalarımızı dövrün tənqidçiləri “xilafi-təbii” iradları ilə yanaşı, həm də faciənəvislərimizi “elmi-ərvah”dan; psixologizmdən xəbərsizlikdə suçlayırdılar. Doğrudan da “bir sırə tarixi əsərlərdə tarixilik təfəkkürü çatışmındı” (23, 110). Bu kimi əsərlərin müəlliflərini ancaq fakt, şəxsiyyət və təqvim əlamətləri düşündürürdü. Əslində isə tarixi bədii əsərdə tarix və onun hadisələri, qanuna uyğunluqları qəhrəmanın xarakteri, psixologiyası və daxili iztirabları vasitəsilə canlandırılmışsa, heç bir real tarixi fakt və xronika, tarixi mənbə və şəxsiyyət əsərə bu janrin spesifik xüsusiyyətini aşılıya bilməz. Lakin bununla yanaşı, ədəbi tənqid M.Arifin şəxsində İ.Əfəndiyevin ilk pyesi olan “İntizar”da (1943) “psixoloji” (5, s.185) meyli xoş bir təsadüf kimi xüsusi vurğulamışdır və bu, sonrakı tarixi dramların da xoşbəxtlikdən xoş bir təsadüf olaraq qalmadı, İ.Əfəndiyevin yaradıcılığında aparıcı təməyüll kimi qərarlaşıdı.

Tarixi drama janr qanunları və tarixi təkamül prinsipi ilə yanaşsaq görərik ki, onun “Nadir şah”dan (1898) “Hökmdar və qızı” (1994) əsərinə qədər keçdiyi yol hamar olmasa da, son dərəcə zəngin və böyük bir yoldur. 90 ildən çox bir dövrü əhatə edən bu müddət ərzində tarixi dram janrı öz milli spesifikasını yaratmışdır. Bunu həm miqdar, həm də mahiyyət baxımından demək olar. Problemə ümumi halda yanaşsaq deyə bilərik ki, tarixi dram tarixi və bədii həqiqət, kamil şəxsiyyət haqqında təsəvvürlərimizin konkret bədii-fəlsəfi ifadəsi, obrazı kimi də diqqətəlayiq bir yol keçmişdir. Bu prosesdə nə genetik, nə də tarixi başlanğıçı bir-birindən təcrid etmək olmaz. Əksinə, janrin bu amilləri dialektik

olaraq bir-birini tamamlayır. Yəni burada dialektikanı təmin edən cəhət bir tərəfdən janrin tələbləri, onların sabitliyidirsə, digər tərəfdən tarixi ədəbi prosesdə yaradıcılıq axtarışları və bunların janrin poetikasına götirdikləri yeniliklərdir.

M.M.Baxtin janrı “sənətin yaddaşı”, ədəbi ənənələrin məcmusu, ədəbi inkişafın tarixi və onun yaddaş forması hesab edirdi“ (Sitat üçün bax: 19, s.30). Hegel isə müəllifin predmetə münasibətini janrin zəmini üçün mühüm şərt sayırdı. Yəni M.Hüseynin dediyi kimi “yazıcıının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyil“ (40, s. 416-417).

Tarixən xalqın vəziyyəti necə olubsa, ədəbiyyatı da o sayaq olubdur. Sifarişsiz ədəbiyyat isə ənənənin rahat şəkildə davam etdiyi dövrlərdə yaranır. Bu baxımdan əvvəlki zəminə köklənən tarixi drama İ.Əfəndiyev yaradıcılığında bilavasitə ənənəsinə uyğun, və ya janrin inkişafı üçün sənət axtarışlarına meydan verilməsi estetik-idraki baxımdan təqdirələyiqdır.

İ.Əfəndiyevin tarixi dramları ilə bağlı yaradıcılıq məsələlərindən söz açarkən “Ədəbiyyat qəzeti“nin 1996-cı il 1, 8 mart tarixlərində “Dərdimiz və mövqeyimiz“ sərlövhəsi ilə dərc etdiyi, “dəyirmi stol“ söhbətlərdə tənqidçi N.Cəfərovun zəmanəmizin böyük yazıçısı Çingiz Aytmatov haqqında söylədiyi bir mülahizə diqqəti çəkir: “ona görə nəhəngdir ki, Çingiz Aytmatovun genezisində birbaşa geniş konteksti var. Bizim ədəbiyyatımız Yunis İmrədən gəlməli idi. Mifologiya görünmür“ (20). Tənqidçinin vacib bildiyi kontekst İ.Əfəndiyevin genezisində var. Əlbəttə, biz Ç.Aytmatovla İ.Əfəndiyevin ədəbi-tarixi zəminini geniş parametrlərdə müqayisə etmək fikrində deyilik. Lakin onu qeyd etmək istəyirik ki, böyük sənətkarlar “həmişə tarixlə həmmüəllif olurlar“. Yəni onları birləşdirən cəhətlər ayıran, fərqləndirən cəhətlərdən qat-qat çox olur. Bunu da ilk önce kontekstdə, genezisdə və metodologiyada aramaq və görmək

lazımdır. Lakin ayrı-ayrı sənətkarların fərdi üslublarına xas uğurlarını nəzərə almaqla yanaşı N.Cəfərovun “Dəyirmi stol”da gəldiyi belə bir qənaətlə razılaşmalyıq ki, “geniş mənada ədəbiyyat yaratmaq metodologiyamız məhduddur”, Çünkü “insanın içində o qədər ekzistensialist şeylər var ki, onları ifadə etməlidir”. Məhz ilk dəfə İ.Əfəndiyev lirik-psixoloji nəşri və dramaturgiyası ilə insana “içindəki ekzistensialist şeyləri”, sırlı mənəvi aləmini “ifadə etmək” üçün geniş imkan və səlahiyyət verdi. İ.Əfəndiyev məhz tarixi bizim ümumi evimiz hesab edir və sanki onu öz çıyılindrında daşıyır. Həm də milli ləyaqətlə və təəssüb-keşliklə: “tarix hər necə isə bizim evimiz, bizim tariximizdir” (97, s.8) duyğusu ilə onun cəfasını çəkirdi. Bu baxımdan İ.Əfəndiyevin əsərlərinin tarixiliyi ilə subyektivliyi bir-birini tamamlayır. Çünkü onun bədii yaradıcılığı şəxsiyyətini, şəxsi insanı keyfiyyətlərini hardasa tamamlayır.

## 2. Tarixi mövzu və insanın şəxsi dramı

İ.Əfəndiyevin hər bir əsəri yarandığı dövrün canlı bədii tarixi kimi meydana çıxdı. Onun tarixi dramları Azərbaycan xalqının ictimai taleyində dönüş yaradan hadisələri eks etdirməsi ilə səciyyəvidir. İyirmidən artıq dram əsərinin müəllifi olan İ.Əfəndiyev tarixin və yaddaşın dərinlikləri ilə bərabər mənəviyyatın, ruhun da dərinliklərinə nüfuz etməyə çalışır. O, “müasir mövzulu” əsərlərində də şahidi olduğu hadisələrin, başqa sözlə, müasirliyin bədii tarixini yazırı.

“Müasirlik” və “tarixilik” sənətkarın həyata estetik münasibətinin formalarıdır, daha doğrusu, estetik ideali gerçəkləşdirmək vasitələridir. Bu baxımdan həm “müasir”, həm “tarixi” mövzuya nisbi yanaşmaq lazımdır. Yəni tarixilik keçmiş keçmiş kimi təsvir etmək olmadığı kimi müasirlik də aktuallıq demək deyil. Tarix müasirliyin təhlili üçün bədii materiala, fəlsəfi-analitik tədqiqatın sistemini, əlavə

informativ qata çevrilməlidir. “Tarix keçmişə yox, bizi məxsusdur” deməklə onun keçmişdə baş verdiyini unutmamaqla yanaşı, tərəfimizdən hər dəfə yenidən qiymətləndirildiyinə görə müasir olduğunu da yaddan çıxarmamalıyıq. “Əhənələrin qədimliyi və fasiləsizliyi ideyası“na (61, s.281) görə Natəvandan Şahnaza, Xumara və Ağabəyim ağaya qədər bütün qadın qəhrəmanları yaşadıqları zamandan asılı olmayaraq vahid kontekst təşkil edirlər. Bu kontekst estetik idealda, tarixiliklə müasirliyin vəhdətində, biri digəri üçün şərt olan millilik, insanılık və tale yaxınlığında, zaman və hərəkətin vəhdətində özünü göstərir.

Müsahibələrində tarixi hadisələrə yanaşanda tarixilik prinsipini əsas götürməyi məsləhət görən İ.Əfəndiyev deyirdi ki, xalq qəhrəmanın şəxsi həyatındaki faktları dəyişmək olar, lakin onun xalqla bağlı mübarizə yolu olduğu kimi qalmalıdır (4, s.4). Ona görə də pyeslərinin heç birində o, tarixi faktları və olayları rəsmi sənədlərdə olduğu kimi ardıcıl və dəqiq, xronoloji dürüstlüklə vermir. Onun əsərlərində “tarix” yaradıcılıq təxəyyülündən keçirilərə xüsusi bədii forma alır.

İ.Əfəndiyev tarixi mövzuda ilk dramını 1971-ci ildə yazmışdır. Bu, “Mahni dağlarda qaldı” pyesidir. Əsərdə süjetin əsasını 1917-1920-ci illərdə Şuşa şəhərində baş verən hadisələr təşkil edir. Pyesin ideya-bədii mündəricəsinə, struktur və üslubi xüsusiyyətlərinə şərh verməzdən önce onun janr özəllikləri barədə söylənilən mülahizələrə münasibətimizi bildirmək istəyirik.

İ.Əfəndiyevin tədqiqatçılarından olan Y.İsmayılov pyesin janr xüsusiyyətləri haqqında yazar ki, “Mahni dağlarda qaldı” dramı mərkəzində konkret tarixi şəxsiyyət dayanan tarixi-xronikal pyes deyil, tarixi mövzuda yazılmış səhnə əsəridir” (51, s.188). Sonrakı mülahizələrində əsərin uğurunu müəllif mübarizə illərinin pafosunu, tarixi-milli koloritini və sosial siyasi ruhunu qabaqcıl mövqedən işıqlandırması ilə

əlaqələndirir.

Tənqid və ədəbiyyatşunaslığın vulqar-sosiooloji ağrılar keçirdiyi dövrlərin məhsulu olan bu mülahizədə bu günlə səsləşəni yalnız "sosial-siyasi ruhunu" ifadəsidir. "Qabaqcıl mövqe", "mübarizə illərinin pafosu", "tarixi-milli kolorit" ifadələri və onların doğurduğu məna İ.Əfəndiyevin estetik idealı ilə kontekst təşkil etmir. Söhbət "mübarizə" illərindən gedirən, demək lazımdır ki, bu "mübarizə"də tarixilik olsa da millilik yox idi. Məlum olduğu kimi, həmin "mübarizə illəri", inqilabi çarışmalar milləti nicata yetirmədi. Buna bəlkə də "Oktyabr inqilabı" (M.S.Ordubadi), "Təzə əsrin ibtidası" (N.V.Vəzirov), "Laçın yuvası", "Qaranlıqdan işığa" (S.S.Axundov), "İldirim" (A.Şaiq), "Köhnə dudman" (Ə.Haqverdiyev) əsərlərinin yazılılığı 20-ci illərdə inanmaq olardı. Lakin yetmişinci illərdə "Mahni dağlarda qaldı" əsərinin yazılılığı dövrədə buna inanmaq çətin idi və əsərin müəllifi İlyas Əfəndiyev də bu ideyaya inanmadı.

Yazıcıının bədii irlisinin başqa bir tədqiqatçısı - Yəhya Seyidov isə 1975-ci ildə çap etdirdiyi "İlyas Əfəndiyev" monografiyasında yazırıdı: "Mahni dağlarda qaldı" dramında yazıçı mənbəyə - Azərbaycanda sovet hakimiyyətinin qələbəsi günlərinə nəzər salmış, oktyabrin humanist mahiyyətini eks etdirmişdir. Nicat pyesin baş qəhrəmanı, müəllif ideyasının ifadəçisidir. O, leninçi inqilabçıların tipik nümayəndəsidir" (91, s.207,208).

Fikrimizcə, söylənilən mülahizə pyesin tarixi və bədii qayəsi ilə uyğun deyil. Xüsusilə, "mənbə" ifadəsi heç yerinə düşmür. Daha çox təəssüf doğuran cəhət isə budur ki, 70-ci illərdə olduğu kimi bu gün də tədqiqatçılar İ.Əfəndiyevin tarixi dramlarına, o cümlədən "Mahni dağlarda qaldı" əsərinə struktur planda açıqlama verə bilmir, araşdırmaları sosioloji ədəbiyyatşunaslığın müstəvisində aparırlar. Bu baxımdan Z.Axundovanın sözü gedən pyesin janr və ideya-məzmun xüsusiyyətləri barədə gəldiyi qənaət diqqəti cəlb edir:

"Tarixi-xronikal səpgili bu pyesdə ("Mahni dağlarda qaldı" - S.M.) İ.Əfəndiyev inqilab uğrunda mübarizə ilə yanaşı xalqın hüququnun tapdanmasını da gündəmə gətirir" (4, s.6).

Göründüyü kimi, İ.Əfəndiyevin tarixi dramını biri "tarixi-xronikal səpgili" deyil, yalnız, tarixi mövzuda yazılın səhnə əsəri" hesab edir, digəri "tarixi-xronikal səpgili" adlandırır. Beləliklə, pyesin dəyərləndirilməsində qeyri-müəyyənlik davam edir və tarixilik məzmunu açıqlanmamış qalır.

Doğrudur, Z.Axundova pyesin struktur qatına nüfuz etməyə çalışır, "inqilab uğrunda mübarizə ilə yanaşı xalqın hüququnun tapdalandığını da gündəmə gətirir" - deyə nisbətən fərqli mövqe tutmağa çalışır. Lakin bir qədər ehtiyatlı davranışır. Bunu "yanaşı", "tapdalandığını da" ifadələrinindən aydın sezmək mümkündür. Bir də "tarixi-xronikal səpgi" anlayışının hallandırılması ədəbiyyatşunaslıqda keçilmiş mərhələdir. "Bədii tarixilik" kateqoriyası onu çıxdan həzm edib.

İ.Əfəndiyevi tarixin natural, zahiri tərəfləri deyil, əxlaqi-mənəvi cəhətləri özünə çekirdi. Elə buna yazıcıının öz estetik idealını guya "oktyabrin humanist mahiyyətinə" və "Nicatin leninçi inqilabçılığına" istinadən yaratmağı barədə tədqiqatçıların söylədikləri mülahizələr əsassızdır. Əslində tənqidin söylədiyi fikirlərə "Mahni dağlarda qaldı" pyesinin qayəsi arasında mühüm fərqlər vardır və bu baxımdan əsərdə lirik-psixoloji başlangıçın üstünlük təşkil etməsi təsadüfi deyil; bu üsuldan istifadə etməklə ədib Şahnazın tragik taleyi kontekstində özünün estetik idealını, tarixə fəlsəfi baxışını ifadə edir. Dramaturq ictimai və mənəvi azadlıq, inqilab və milli-ictimai təfəkkür, millilik və sinfilik problemləri, bu amillərin fərdi psixologiyalara təsirini publisistik çağırışlarla deyil, obrazların daxili-mənəvi dünyasına nüfuz etməklə eks etdirir.

Bələ tədqiqat üsulu əsərdəki surətlərin daxili dramatizmini, onların mənəviyyatlarını, sinfi təbiətlərini, siyasi

əqidələrini də aydın göstərməyə imkan yaradır.

Əsərin süjetində bir-biri ilə möhkəm əlaqədə olan bir neçə dramatik xətt vardır. Onlardan birincisi Nicat - Şahnaz xəttidir. Dramaturq onların həm xoşbəxt, həm də bədbəxt anlarını təsvir edir. "Aman, ovçu, vurma mənə" xalq mahni-sını fani dünya ilə vida anında oxuyan Şahnazın faciəsi ilə müəllif xalqın faciəsini ifadə edir. Bu, əslində, həm Şahnazın stixiyasına, həm də tarixi məqamın faciəsinə və fəlsəfəsinə müvafiqdir. Çünkü tarixi məqam Şahnazın və xalqın taleyini artıq müəyyən etmişdi. Ona görə Şahnaz aqibəti öncədən müəyyən olan bu tale oyununda bənzərsiz bir haqqı - ölüm haqqını seçir və taleyinin ona qismət etdiyi yolla gedir.

İ.Əfəndiyev "Mahnı dağlarda qaldı" pyesində insan talelərinin əksəriyyətinə, eləcə də Şahnaza təkcə inqilabi şəraitin qurbanı kimi deyil, eyni zamanda stixiyasının, varlığının özünəmüvafiqliyi kimi yanaşır. Lakin ilk baxışdan belə görünür ki, Şahnaz tarixi şəraitin, mürəkkəb və ziddiyyətli dövrün qurbanı olur. Əslində, İ.Əfəndiyevin yaratdığı Şahnaz surəti saf eşq, təmənnasız məhəbbət sevdası ilə tərkican edənlərin tarixilik məzmununu ehtiva edir. Bu baxımdan pyesin ideyası "vətəndaş müharibəsi" süjetinin hüdudlarını aşır. Nəticədə "Mahnı dağlarda qaldı" dramının struktur qatında tarixi tələblərlə fərdi-psixoloji meyllərin toqquşması nəticəsində fəlsəfi təmayüllü lirik-psixoloji dramı meydana gelir.

S.S.Axundovun "Laçın yuvası" pyesində olduğu kimi "Mahnı dağlarda qaldı" dramının da mərkəzində inqilab və əksinqilab konflikti durur. Həsənalı ilə Böyük bəy arasındaki münaqişənin ictimai kökləri sinfi amillərlə bağlı olsa da, konfliktin əsasını inqilab və əksinqilab təşkil edir. "Şahnaz-Nicat süjetindəki münaqişələrin anlaşılmaz özəyində Şahnazın dərk edə bilmədiyi sinfi konflikt durur" (86, s.32). Əslində, Şahnaz bolşeviklərin gelişisi ilə yaranan konflikti dərk edir, lakin onu qəbul edə bilmir. Qəbul edə bilmir "ovçu

Pirim" - deyə sevib seçdiyi Nicat Baltaçı oğlunun dəyişməsini, ilkinliyini itirməsini, rüzgarın dönüklüyünü.

Pyesin əvvəlində Nicatla Şahnazın mükəliməsinin bir məqamına diqqət yetirdikdə aydın olur ki, Şahnaz niyə "inqilab kateqoriyası" ilə düşünmək istəmir: "Şahnaz. Mən qırqovulu ona görə xoşlayıram ki, gözəldir... gün işığında hər tükü bir rəngə çalır. Gözləri yaqt kimi alışın yanır" (28, s.194). Deməli, təbiətin stixiyasını bütün gözəlliyyi ilə anlayan və beləliklə, həm də öz stixiyasını ortaya qoyan Şahnaz törəmə "inqilab və əksinqilab" konfliktini qəbul etməzdi.

Şahnaz sülhün, barış içinde yaşamağın, əmniyyətin elçisidir: "Qardaşım silahı yerə qoysayıdı, heç belə də olmazdı. Fəxrəndə. Böyük bəy Baltaçı Həsənalının oğluna baş əysəydi, yeddi arxa dənənlərinin ruhu ona lənət oxuyardı". Buradan həm də aydın olur ki, Böyük bəy İ.Əfəndiyevin təqdimində "yeddi arxa dənənlərin" ruhunun ifadəcisidir. O dövrün təəssübkeşidir ki, "inqilab kateqoriyası"nın bölüclüyü yox idi, hələ onda millət sinflarə bölünməmişdi. Nicat və onu təşkil edən qüvvə dərk edə bilmir ki, atalar da "zora zor" deyib. "Hərəkət güc tətbiq etməklə olursa, onda ona qarşı əkslik təbiidir" (8, s.314).

Pyesin konfliktinin əsasını təşkil edən bu fəlsəfi qənaət əsərin sonunda Nicatla Şahnazın mükəliməsində daha qabarıq şəkildə özünü göstərir:

"Nicat. Biz onu (Böyük bəyi - S.M.) inqilabın, yeni hökumətin qanunlarına tabe olmağa çağırırdıq. O isə bizə silahla cavab verdi. O, öz vətəninə, xalqına xəyanət elədi.

Şahnaz. Məgər sizin hökumətlə razılaşmamaq vətəne xəyanət etmək deməkdir?

Nicat. Bəli.

Şahnaz. Bəs siz fikirlərin, vicdanların azadlığından danışırınız" (28, s.260).

İ.Əfəndiyev inqilabi hökumətin sözü ilə əməlinin, azadlıq

və demokratiyanın əslində sözdə olub işdə, əməldə olmadığını Şahnazın dili ilə ifadə edir. İngilabin bihude olduğunu, insanlara səadət gətirmədiyini, əksinə, qarşidurma toxumu səpdiyini ortaya qoyur. Yazıçının qənaətinə görə bu millətin stixiyasında bölgüclük, vətəndaş müharibəsi əhval-ruhiyyəsi olmayıb və görünür, bu yenə “inqilabın”, “şimal küləyi”nin, “köpək uşağının işidir” (C.Cabbarlı).

“Nicat. Mən sənin kimi hərəkət eləyə bilməzdim.

Şahnaz. Əgər sənin qardaşın Böyük bəy kimi hərəkət etsəydi, neylərdin?

Nicat. Dərhal tribunalala verərdim!

Şahnaz (ona uzun bir nəzər salaraq ağır-ağır). İnanıram ki, verərdin... Görünür, siz başqa biçimli adamlarınız... Ancaq heç başa düşə bilmirəm ki, əgər sən mənim qardaşımı güllələsəydin, mənim üzümə necə baxa bilərdin?“ (28, s.263).

Bu mukalimənin ifadə etdiyi qayədən belə məlum olur ki, Şahnaz “konfliktin sinfi mahiyyətini” dərk edir. Anlayır ki, Nicat “biçimli” insanlar inqilabi ideologiyanın yetirməsi, daha doğrusu, törəməsi ola bilər. Ona görə də dərin sevgi bəslədiyi Nicati itirməmək üçün qurtuluşu məhəbbətin saflığında, onun doğurduğu məqamlarda arayır. Lakin artıq geddir, Şahnaz nə “yeddi arxa dönənlərinin” ruhunun qoruyucusu qardaşı Böyük bəyi öz yolundan döndərə bilər, nə də inqilab suvarisi əri Nicati öz əqidəsindən. Ona görə də qərara gəlir ki, yaşaması ilə günahlarını artırılmış olar. Bu isə onun inamına görə eşqə və insanın özünün-özünü xəyanətidir. Bəli, “olum və ölüm” fəlsəfəsi Şahnazın taleyində konkret bədii ifadə forması alır. Şahnaz mühitə, cəmiyyətə uyğunlaşmadığı kimi, onları öz mənəvi ideallarına uyğunlaşdırmağa da səy göstərmir. Aralıq vəziyyəti Şahnaz üçün məqbul hesab edilmədiyinə görə son nəticədə vəziyyətdən çıxmaq yolunu şərəfli hesab etdiyi ölümün labüdüyündə tapır. Şahnaza görə “ölüm” onun özünü, eşqini yaşıtmış

üçün ən uğurlu yoldur: “Şahnaz (güclə əlini qaldıraraq onun əlinin üstünə qoyur). Mən indi özümü dörd il bundan qabaqkı kimi qayğısız, sərbəst hiss edirəm, Nicat! Elə bil ki, sənin ov tüsəngindən açılan gülə bizim aramızdakı bütün anlaşılmazlıqları özü ilə apardı. Mənim əzizim, mənim sevgilim. Mən, mən də sənin məhəbbətini özümlə əbədiyyətə aparıram. Axı, nə təfavüti var id? Məgər beş il gec, beş il tez, mən də hamı kimi ölməyəcəkdəmmi?“ (28, s.265).

Şahnaz məhəbbətinə ləkə salınmasından qorxdığına görə, əbədiyyətə yalnız saf eşqi aparmağın mümkün olduğunu anladığı üçün çox tələsir və o, bu tələsməyində haqlıdır. Şahnaz inqilab biçimli və düşüncəli insanların mühitində özünü qərib hiss edirdi. Əslində, o, heç qardaşı Böyük bəyin mübarizə üsulunu da təqdir etmir. Bir vətənin, bir millətin övladlarının cəbhələşməsini qotı rədd edir. Lakin Şahnazın faciəsi ondadır ki, tarixin gərdişi onun iradəsindən asılı deyil, məhz ona görə də tarixin faciəsini insanlığın və ilk öncə özünün faciəsi kimi qəbul edir. İ.Əfəndiyev yazar ki, “dörd il bundan əvvəl bizə tanış olan ov tüsəngi də Şahnazın yanındadır“. Inqilab atəsi ilə yaxılan dünya “bu dağın maralının“ yaşamاسına aman vermir. Ruzigar sərt, ovçu isə amansız və zalimdir. Əks halda, günahsız bir maralın ölümünə qiymazdı. Lakin yəqinlik ondan ibarətdir ki, dağlar maralı özünü qoruya bilməsə də, çox güman ki, səsini saxlayacaq, onu ərşə-əlaya ötürəcək. Ona görə də Şahnaz son məqamda iç dünyasını və bir də əbədiyyəti intixab edir.

Yazıçı Şahnazın xarakterini bütün zənginlikləri ilə canlandırmışdır. Əsərdə onun zahiri hərəkətləri ilə bərabər daxili aləmi - hiss, fikir, duyu və düşüncələri də yaddaqalan bədii detallarla açılır. Həssas, mehriban bir qız olan, Nicati dərin və saf bir məhəbbətlə sevən Şahnaz bəzən ərinin fikirlərinin əksinə də getməli olur. O, məhəbbətinin gücünü arxalanaraq ərinə təsir göstərmək, Böyük bəyin həbsdən buraxılması üçün onu razılığa gətirmək istəyir. Məqsədinə

nail olmadıqda qardaşına kömək göstərməklə Nicata qarşı çıxmış olur. “İ.Əfəndiyev Şahnazın məhəbbət və nifrətini, qətiyyət və tərəddüdlərini çəkinmədən, bütün incəliklərinə qədər göstərməklə onun intiharının məntiqi əsasını müəy-yənləşdirmişdir” (92, s.133).

Şahnazın ölümü C.Cabbarlinin “Aydın” pyesinin qəhrəmanı Gültəkinin ölümünü xatırladır. Lakin Nicatdan fərqli olaraq Aydın cəmiyyətin günahını onun qurbanlarının ayağına yazdır. Ən qorxuluşu və faciəlisi odur ki, Nicat gələcəkdə sevgililəri cəhənnəmdə vüsala yetirən Səlim Babayevlərdən biri ola bilərdi (“Sevgililərin cəhənnəmdə vüsali”). Xoşbəxtlikdən Şahnaz sevgilisini heç vaxt Səlim Babayev “qiyafəsində” görməyəcək. Əslində, Nicat özü də şəraitin qurbanı idi. Əks halda, bumeranq ona qənim olmazdı, sevgilisi, həyat yoldaşı özünə qəsd etməzdi.

Şahnaz xarakter etibarilə Natəvanı da xatırladır. Bir çox tipoloji oxşarlıqlarla yanaşı, hər ikisi həm də yaşadıqları cəmiyyətdə rəiyətə, xalqa yaxınlıqları ilə bir-birlərini həm ictimai fərd kimi, həm də bir obraz kimi tamamlayırlar. Bu tipologiyanın əlamətlərini İ.Əfəndiyevin növündən və janrından asılı olmayaraq, əksər əsərlərində axtarmaq olar. Lakin problemin bu yöndə çözümü tədqiqatın əhatə dairəsini genişləndirə bilərdi. “Mahnı dağlarda qaldı” əsərinin fəlsəfi yönümü ondan ibarətdir ki, istər tarixi, istər mənəvi planda insanın ömür payının hesabati onun öz əlində deyil. Ona görə də obrazlar öz əqidəsində və etiqadında, zaman isə öz yolunda, öz axarında təsvir edilir. Bununla belə, pyesin fakturasına struktur baxımdan yanaşsaq, digər məqamlara da rast gəlmək olar. Məsələn, əsərin tarixi-siyasi kontekstində siyasi situasiya bəzən açıqda, bəzən ikinci, üçüncü qatda verilsə də, bütün hadisələri birləşdirən amil kimi də yozula bilər. Pyesdəki olaylar nə qədər lokal görünən də, əslində, Azərbaycan cəmiyyətində mürəkkəb prosesləri əks etdirirdi.

1921-ci ildə “Laçın yuvası” (S.S.Axundov) dramında

qaldırılan problemlər 1971-ci ildə “Mahnı dağlarda qaldı” pyesi ilə yenidən gündəmə gəlir. Lakin bu dəfə mükəmməl işlənmiş metodologiya əsasında, tarixilik və müasirlik prinsiplərinin vəhdəti kontekstində əsaslanan yeni bədii təfəkkürün işığında tarixin həqiqəti bədii həqiqətə çevirilir. Belə ki, “Mahnı dağlarda qaldı” dramı “Laçın yuvası”ndan kontekstinin genişliyinə, süjetinin psixoloji dərinliyinə və tragizminə görə və bu tipli mövzuların “bədii işlənməsi” (M.Hüseyn) ənənəsinə yeni ideyalar gətirməsinə görə fərqlənir.

Əsərdə dramatizmi şiddətləndirən surətlərdən biri də Böyük bəydir. O, yalnız “şəxsi mənfəət hissi ilə kifayətlənməyən, bütövlükə öz sinfinin ideallarını yaşıatmaq ehtirası qüvvətli olan orijinal cizgilərə malik bəy surətidir. Xaricdə təhsil almış, universitet qurtarmış, yeni arzularla qayıtmış, qırx yaşılı bu ağa zövlə geyinməyi, hərəkət və davranışında nəzakətli görünməyi, yeri düşəndə fikirlərin azadlığından, insanların bərabərliyindən, Jan-Jan Russonun ideyalarından söhbət açmağı xoşlaysı“ (51, 194).

Lakin İ.Rəhimli Böyük bəy üçün pyesin bədii mətnində öz əksini tapmayan vulqar-sosioloji mahiyyətli “quduzlaşır” ifadəsini işlədir. Aydin hiss olunur ki, tədqiqatçı bu obrazda tarixi deyil, tendensiyalı münasibət göstərir. Bu baxımdan Böyük bəyin faciəsini və deməli, həqiqətini təsvir edən İ.Əfəndiyevin baxışları ilə tədqiqatçının qənaətləri səsləşmir. Çünkü ədibin daxildə sabit konteksti var. Bu da konkret dövrün şərhini marksist metodologiyanın ənənəvi sixıntılarından xilas elə bilir. Görünür, tənqid bu konteksti bütün genetik-tarixi funksiyası ilə mənimsəyə bilməyib və köhnə metodologiyanın sixıntılarından hələ tam xilas ola bilməyib. Yaxud, Şahnaz - Nicat münasibətlərinin doğurduğu aqibətin yozumunda da bədii fakturanın qənaətləri kölgədə qalır: “O, (Şahnaz - S.M.) hərəkətinin nəticəsinin Nicat üçün böyük mənəvi zərbə olduğunu görəndə özünü öldürür.

Müəllifin belə bir final təsvir etməsi faciəviliyinə görə deyil, psixoloji vəziyyətə görədir“ (86, s.32).

Əvvəla, Şahnaz qardaşının həbsxanadan qaçmasını həyata keçirərkən əməlinin nəticələrini irəlicədən dərk etməmiş deyildi. İkincisi, Nicat Şahnazın hərəkətini məhz inqilabi hökumətə vurulan zərbə kimi qəbul etmişdir. “Mənəvi zərbə“ isə daha geniş anlamdır. Digər tərəfdən İ.Rəhimli finalı “faciənəvislik“ baxımından deyil, psixologizm baxımından dəyərləndirir. Əslində, bu dövrün tarixi, insanların taleləri tragik mahiyyətdə idi. Əgər milli harmoniya pozulursa, qlobal məsələlərdə nisbət dəyişir, haqlı-haqsız meyarları sinfi-siyasi xarakter alırsa, onda Böyük bəydən tutmuş Nicata və Şahnaza qədər hamısı “epoxal“ şəraitin, qlobal bir aktın qurbanıdır. Şahnazın fikrincə, əvvəller varlılar hökm edirdilər, indi yoxsullar hökm edəcəklər, deməli, yenə ədalət olmayıacaq. Ona görə də Şahnaz həyəcanlı və dalğın şəkildə Nicata deyir: “Sizin hərəkətlərinizdəki rəhmsizlik məni dəhşətə salır“. “Elə bil ki, sən o cavan ovçu deyilsən! Mənə elə gəlir ki, illər üzünü intizarında olduğum, həsrətini çəkdiyim sən indi mənə başqa bir aləmdən baxırsan“. “Çünki sən indi o Nicat deyilsən... O Nicat dörd il bundan əvvəlki o dəhşətli gecədə mənim ürəyimi də özü ilə apararaq həmişəlik getdi“. “Kübarlar, ağalar sinfinə olan nifrətin sənin qəlbində mənim məhəbbətimi də məhv etmişdir“.

Beləlikdə, saf eşq sinfi münasibətlərin, ideoloji meyllərin əsirinə çevrilir. Hər iki tərəf arqumentlərini irəli sürüb mövqelərini müdafiə edirlər. Məsələ onda deyil ki, Nicatın Şahnaza nəsə bir pisliyi keçib. Lakin Şahnaz kövrək qız, qadın qəlbilə duyur ki, qarşısındaki Nicat artıq onun dərin məhəbbətlə sevdiyi həmin o gənc ovçu deyil. Onunla dünyyanın o başına gedərdi. Bununla mənzil başına da birgə gedə bilməz. Bu yadlaşmanın faciesi, ağrıları həm tarixi, həm də bədii və mənəvi planda pyesin fakturasında ifadəsini

tapırsa və finalda fiziki ölüm mənəvi ölümsüzlükə nəticələnirsə, onda niyə faciə olmasın? Pyes öz mahiyyətinə görə nəinki faciədir, həm də iç mənasına görə nikbin faciədir. Əsərin fəlsəfi təməyülli lirik-psixoloji konteksti tarixi dramın janr prinsiplərini yeni struktur qatlar hesabına zənginləşdirməyin mümkünüyünü meydana çıxardı. Toqquşma xəttinin səbəb-nəticə bağlılığı fəlsəfi ümumiləşdirməyə imkan yaratmış və lirik-psixoloji kontekstə dərkətmə funksiyası vermişdir. İ.Əfəndiyev Nicatın sarsıntılarını daxili qatda fəlsəfənin “tarixi zərurət“ kateqoriyası ilə əlaqələndirir. Məhəbbət xəttinin aparıcı məqam təşkil etdiyi bu pyes daxili struktur və özünəməxsus bədii forma xüsusiyyətləri, tarixi və psixoloji həqiqəti meydana çıxarmaq üsulları, incə lirizm və humor ünsürləri ilə yoğrulmuş möhkəm fəlsəfi təməli olan, “realist lirik-psixoloji, üslubda yazılın orijinal tarixi-fəlsəfi dramdır“ (86, s.34).

Bu janr təfsiri əsasən məqbul sayılsa da, lakin lirik-psixoloji başlanğıc romantizmə də biganə deyil. Sözü gedən açıqlamada “realist üslubun“ mütləqləşdirilməsi Şahnaz obrazının romantik çaları ilə bir araya gəlmir. Əslində, İ.Əfəndiyevin tarixi dram yaratmaq özünəməxsusluğunu kontekstlərin və ziddiyyətlərin dialektikasına əsaslanır. Bu baxımdan əsərdə tarixiliklə müasirliyin, fərdi-psixoloji kontekstlə fəlsəfi təməyülli lirik-psixoloji kontekstin vəhdət təşkil etməsi təbiidir. Bu prinsiplərin özünü ifadə əmsali İ.Əfəndiyevin öz varlığı ilə bağlıdır.

İ.Əfəndiyevin tarixi dramlarında qaldırılan problemlərin spesifikasiyadan çıxış edib qiymətləndirəndə aydın görünür ki, bu əsərlərin arasında möhkəm daxili əlaqə, vəhdət vardır. Məsələn, “Sevgililərin cəhənnəmdə vüsali“ (1989), “Tənha iyə ağacı“ (1991) dramları “Mahni dağlarda qaldı“ (1971) pyesinin tarixilik məzmununu tamamlayırlar. Başqa sözlə, oxşar talelər əsərdən-əsərə, zamandan-zamana keçərək bir-birini izləyir və tamamlayırlar. İki hissəli “Sevgililərin cəhənnəmdə

vüsali“ tarixi dramının baş qəhrəmanlarının ömür yolu, bir tərəfdən, ədibin əvvəlki əsərlərinin, digər tərəfdən sələflərinin oxşar taleli obrazlarının tarixilik məzmunu ilə səsləşir. Belə ki, Xumar öz taleyi ilə Şahnazın tarixilik məzmununu tamamladığı kimi, Ayaz Turan da C.Cabbarlinin “Oqtay Eloğlu“ romantik dramının aparıcı qəhrəmanı, “Gavə“ və “Qaçaqlar“ əsərlərinin rejissoru və baş rollarının ifaçısı Oqtay Eloğlunun tragic taleyinin tarixilik məzmununu tamamlayır. Ayaz Turanın və Xumarın saf sevgi yolunda çəkdiyi cəfalar, vüsala çatmaq üçün göstərdikləri səylər tarixi-əfsanəvi məhəbbət aşıqları olan Şeyx Sənan və Xumarın tale yollarında atdıqları addimlarla, keçirdikləri sevincli, sitəmli vaxtlarla tipoloji uyarlıq yaratır.

“Sevgililərin cəhənnəmdə vüsali“ tarixi faciəsinin birinci şəklinin əvvelində səhnə arxasında Ayaz Turanın şəninə söylənilən alqış, Xumarın haradasa dayanıb ona heyran-heyrən baxması xoşbəxt başlanğıcın əlamətləri olsa da, fəhmlə duyursan ki, qəhrəmanların bu fərəhli çağları uzun sürməyəcək, tarix və tale onları çox çətin sınaqlara çəkəcək. Doğrudan da, bir qədər sonra həm faciənin estetikasına, həm də Ayaz Turan və Xumar stixiyasına müvafiq olan səadətdən müsibətə keçid dövrü başlayır. Bu günahsız gəncləri cəhənnəmin ağuşuna çəkən qüvvələr dövrü, zamanı idarə edən, talelərə hökm verən insanlardır. Müəllif müxtəlif surətlərin dili ilə onları “cəhənnəm cəlladları“ adlandırır. Ancaq pyesdə dramaturq tarixə, cəmiyyətə hökm edən “cəhənnəm cəlladlarını“ deyil, həmin tarixdən əzab çəkənləri vəsf edir. H.Cavid ruhunun tərənnümçüləri olan Şeyx Sənan və Xumar öz mənəvi varislərinin - Ayaz Turan və Xumar surətlərinin talelərində yenidən canlanırlar.

Şahnaz kimi Ayaz və Xumar da mənən və ruhən azad insanlardır. Onların həyatda intixab etdikləri, tapındıqları qüvvə saf eşq, təmənnasız sevgidir. Hegel yazırı ki, hüdud-suz sevgi ilahi başlanğıcdır. Azərbaycan tarixinin ən qaranlıq

səhifələrinin yazıldığı 1937-ci ildə azad və sərbəst bir sevgi ilə dünyani gözəlləşdirən bu gənclərin məhv edilməsi insanlığa qarşı cinayət idi. Bu baxımdan “Sevgililərin cəhənnəmdə vüsali“ pyesində dövrün həqiqətləri tarixilik prinsipi əsasında, tarixi əsərin tələblərinə müvafiq tərzdə əks etdirilir.

1937-1938-ci illərin hakimiyyət oyunları on minlərlə günahsız insanı siyasi avantüranın qurbanına çevirdi. Bu azmiş kimi, üstəlik öldürülənlərin ana-ataları, bacı-qardaşları və övlad-uşaqları da sürgün edilir və təqiblərə məruz qalırlılar. İnsanları manqurtlaşdırılan cəmiyyəti Stalin, Beriya, Bağırov idarə edirdi. Pyesin mövzusu tarixdən bəlli olan hadisələrlə bağlı olsa da, müəllif öz yaradıcılıq prinsipinə sadıq qalaraq tarixi hadisələri lirik-dramatik düşüncənin predmetinə çevirmişdir. Dənizkənarı idarənin talelərinə hökm oxuduğu, aqibətlərini müəyyən etdiyi insanların sırasında sənət adamının, o cümlədən aktyorun olması təəccübüllü olsa da, yeni şey deyildi. A.M.Şərifzadənin sənət dünyasını zülmət dünyasına çevirən qara qüvvə indi milli teatrın parlaq ulduzu Ayaz Turanı iblis oyunlarının qurbanına çevirməyə hazırlaşır. Gənc aktyora zərbə vurmaq üçün şeytan əməlinə rəvac verilir. Ayaz Turanın Xumarla başlanacaq toyunun təxirə salınması yolları və vasitələri aranılır. Nəticədə Xumarın dayısı daxili işlər naziri Səlim Babayev toy günü Ayaz Turanı höbs edir, sevimli sənətindən, istəkli sevgilisindən ayırır. Şəxsi taleləri siyasi oyunlar müstəvi-sində müəyyən edən M.C.Bağırov Ayaz Turana qarşı ən amansız bir cəza üsulu seçilir. Onun göstərişinə görə Ayaz Turan güllələnməli, nişanlısı Xumar isə Dənizkənarı İdarədə Bağırovun sağ əli hesab edilən Mayis Kazimova əre getməlidir.

Lakin hökm və ixtiyar sahibi dünyanın təlatümlü vaxtında taleyinə qənim kəsildiyi bu gənclərin iradəsini sindirə, onların Şeyx Sənan və Xumar məhəbbəti ilə, Leyli və

Məcnun eşqinin sevdası ilə yaşamalarına, mane ola bilmir. Xumarın Ayaza söylədiyi “Mənim qəhrəmanım! Mənim böyük Şeyxim! Mən də Sənanın sevgilisi Xumar kimi sənilə ərş-i-əlaya, göylərin sonsuz əbədiyyətinə uçmaq istəyirəm” (29, 16) sözləri ötəri yox, əbədi məhəbbəti ifadə edir. Lakin gənclərin xoşbəxt saatları uzun müddət davam etmir. İ.Əfəndiyev Ayazla Xumarın romantik məhəbbət xəttini bir an tarixin sərt üzü, onun reallıqları ilə qarşılaşdırır. Xumar “qorxur”, Ayazın “Mənim Leylim” - deyə müraciət etməsi onu qayğılandırır. Dünyanın nakam aşiqləri, onların qomli taleləri göz öündə canlandırılır. Xumara görə bu qəmlı dastanlar havayı yaranmayıb. Bu ovqatla da Xumar qəti qərar qəbul edir: “Toyumuzu tez eləyək, Ayaz! Sevgimizin şiddəti məni qorxudur” (29, s.17).

Ayaz Turan və Xumar ömür tarixlərinin çərçivəsinin getdikcə daraldığını anlamağa başlayırlar. Ona görə də şəxsi qayğılar artdıqca dəhşətli bir vaxtda yaşıdlıları, dəniz qırğındakı idarənin bayquş kimi ulayan maşınlarının hər gecə onlarla günahsız insanı tutub cəhənnəmə aparmaları dilə gətirilir. Ayazla Xumarın lap uşaqlıqdan taleləri bir-birinə yaxın olub. Nuriyyə, Səriyyə, Səlimə, Nargilə, Sarıköynək kimi onlar da uşaqlıq illərini, kimsəsiz günlərini yada salır, tənhalığın çəkdirdiyi əzabları bir daha yaşamalı olurlar. Adama elə gəlir ki, gənc sevgililərin bu dünyada heç bir dərdi-səri olmamalıdır. Çünkü çətin illər arxada qalıb, tanrı yar olsa, tezliklə evlənər, ailə qurar, oğul-uşaq sahibi olarlar. Elə xoşbəxtlik özü də yaxındadır. Çünkü hamı Ayazı alqışlayır, xalqın böyük sənətkarı kimi hamı ona ehtiram göstərir.

Pyesin ilk səhifələrində sənət qayğıları ilə şəxsi qayğılar bir-birini əvəz edir. Ayaz Turana elə gəlir ki, onun bu uğurlarının səbəbkəri Xumarın gözəlliyi və ülvə məhəbbətidir, bu sevginin ruhiliyi və mənəviliyidir. Cəmiyyət oyunlarından kənarda, öz aləmləri ilə yaşamaq arzusunda

olan Ayaz tam dərk etmədiyi şəraitdə “böyük tarixi vəzifə icra eləyən bir dövlətin“ repressiya şəbəkəsinin hədəfinə çevirilir. Halbuki Ayaz kimi sənətkarı olan xalq, cəmiyyət özünü xoşbəxt hesab etməli idi. Lakin hadisələr onun gözlədiyinin əksinə olur. Ayaz Turan və onun sevimli Xumarı hiss edirlər ki, qorxulu nağıllar dünyasında yaşayırlar. Sosializm deyilən cəmiyyəti əjdahalar, üçbaşlı divlər idarə edir. Belə cəmiyyətdə istedad insan faciəsinin amillərindən biridir. Özlərini sevgi dastanlarının əfsanəvi qəhrəmanlarına bənzədən, Şeyx Sənan və Xumar eşqini yaşamağın fərəhi ilə qanadlanan gənclər tarixi reallığın sınağına çəkilirlər.

Qeyd etmək lazımdır ki; repressiya mövzusu, talelərə qənim kəsilən, günahsız insanları qurbana çevirən həmin tarixi dönəm bu səpgidə, ilk dəfə İ.Əfəndiyevin dramaturgiyasında Azərbaycan milli dram teatrının səhnəsinə çıxarılır. Pyesin uğurları təkcə qorxulu bir aləmdən heç nədən çəkinmədən, tarixin axarına etinə etmədən orta əsrlərin məhəbbət dastanlarının qəhrəmanları kimi vüsala yetmək üçün, ən çətin maneələri dəf etmək üçün özlərində əzm və iradə hiss edən Ayaz Turanın və Xumarın fədəkarlığında deyil, həm də onların ruhi-mənəvi aləmlərinin İ.Əfəndiyevin estetik idealı ilə, sənətinin stixiyası ilə səsləşməsində, dövrün özünün eybəcərliyini tarixilik prinsipi ilə bədii tarixə çevirə bilmək bacarığındadır. Əsərdə cəmiyyətin bədii tarixi qəhrəmanların səadət axtarıcılığı yolunda çəkdiyi iztirablar, özünü dərk etmək və şərə üstün gəlmək üçün dözüm və xarakter nümayiş etdirmələri fonunda yaradılır. Pyesin strukturu xarakterlərin açılmasına, konfliktin uğurlu bədii həllinə geniş meydan verən amillərin vəhdətini ehtiva edir.

Pyesdə Bağırovun Ayaz Turana qarşı kəskin mövqe tutmasının “səbəbi“ aktyorun “proletar yazıçısı Şəfi Sadıqovun pyesində xalq düşməni rolunu oynamadan boyun qaçırması“, əvəzinə H.Cavidin əsərlərində “tufan qoparması“dır. Əvvəla, Bağırov anlaya bilmir ki, aktyorun da

qəlbi, ruhu var, onu istəmədiyi rolü oynamaya məcbur etmək olmaz. İkincisi, şər qüvvə fitrətən işqli şəxsiyyətlərin qənimidir. Ən əsası isə o idi ki, Stalin və Beriya Azərbaycanda xalq düşməni planının kəsirdə qaldığını və xüsusilə, ziyalı tebəqədən olanların azlıq təşkil etdiyini tez-tez Bağırovun nəzərinə çatdırır. Bunu Bağırov Səlim Babayevlə səhbətlərində etiraf edir, plan və tapşırıqları yerinə yetirməyin vacibliyini bildirir. Bağırovun, Səlim Babayevin, Mayis Kazımovun fikrincə Ayaz Turan məhz cəmiyyətin dincliyini pozan qüvvədir. Hətta gələcəkdə quruluş üçün təhlükə də törədə bilər. Ayazın günahı ondadır ki, aqıfikirlidir, amalı könüllərin, diləklərin azadlığına nail olmaqdır və bu mənada onun mübarizəsi ayrı-ayrı fərdlərə deyil, cəmiyyətlə onun siyasi dayaqlarına qarşıdır. Cəmiyyət potensial rəqiblərini müxtəlif üsullarla aradan götürür. Bu əməllərin nəticələrini İ.Əfəndiyev pyesin tarixi kontekstində daha qabarık verib. Ayaz Turana xalqın böyük məhəbbəti var, hər yerdə alqışlanır. Moskvada hətta Türkiyə səfiri ilə görüşüb. Türkiyə isə Sovet hökumətinə dost olan ölkə deyil. Bu mənada Ayaz Turanı millətçi, Türkiyənin təəssübkeşi kimi cəzalandırmaq yuxarıların etimadını qazanmaq şansını artırardı. Digər tərəfdən Ayazın "faciəsi"nin səbəblərindən biri də Xumar kimi gözəl bir qızı sevməsi və onun da Səlim Babayevin bacısı qızı olmasıdır. Göründüyü kimi, Ayazla Xumarın faciəsinə səbəb olan amillərin sırası həddən artıq sıxdır. Ayaz sovet hökumətinə düşmən deyil. Lakin sovet hökuməti ona düşməndir. Mədinə xanım Ayaz Turanın günahsız olduğunu deyəndə Səlim Babayev İsa peygəmbər də günahsız idi, lakin onun məhv edilməsi İudaya lazımdır" - deyə etirazını bildirir. Hər bir taleyüklü əməl tarixin yaddasında həm də ona görə qalır ki, insanlar haqsızlıqlandan ibrət alsın, bəd əməllərə qoşulmasın.

İ.Əfəndiyev "yeni cəmiyyət"in "qurucusu" kimi qələmə verilən Stalinin idarəcilik metodunun nə kimi müsibətlər,

fəlakətlər gətirdiyini konkret faktlarla açıqlayır. Dəniz kənarındaki idarənin divarları arasında töredilən rəzalətlər, insanların mühakiməsiz, yalançı dirləmələr əsasında güllələnməsi cəmiyyətdə bir qorxu mühiti yaratmışdı. Ayaz Turan günahsız olduğuna görə azad olunacağına ümidiyi itirmir, Xumarı dözümlü olmağa səsləyir: "Sakit ol, Xumar! Bu ölkədə azca da olsa, ədalət varsa, mən qayıdacağam. Qayıtmamasam, barı sən yaşa. Yaşa! Başımıza gətirilən faciələri gələcək nəsillərə danışmaq üçün yaşa" (29, s.24).

Ayaz (Xumar xəttinin sonrakı inkişafında məlum olur ki, Ayaz həmişə mərd və qürurlu insanların rollarını ifa edəmiş, bu da Xumarın heyranlığına səbəb olarmış, İndi elə bir məqam yetişib ki, həyat, tarixi reallıq aktyoru sınağa çəkir. Ayaz və Xumar hələ pyesin 4-cü şəklində aqibətlərinin, tarixçələrinin sonluğunu dərk edirlər və özlərini mənəvi-psixoloji cəhətdən bu məqama hazırlayırlar. Pyesdə şəxsi talelərin çözümü fonunda cəmiyyətin özünün də fəsadları, çatları üzə çıxır. Məlum olur ki, cəmiyyətin hakimiyyət funksionerləri, şəri təmsil edən qüvvələr özləri də bir mənada qurbanıdılır. Məsələn, günahsız insanların kürsü naminə həbş etdirib güllələdən Səlim Babayev arvadı Mədina xanımı da boğub öldürür, bacısı qızı Xumarın məhvinə səbəb olur. Lakin ən sonda özü də ləkəli keçmişinə və istifadəsi mümkün olmayan bir alətə çevrildiyinə görə Bağırovun tapşırığı ilə əvvəllər Səlim Babayevin tabeliyində olan, sonra isə onun vəzifəsini tutan Mais Kazımov tərəfindən məhv edilir.

Ayaz bütün bu fəlakətləri, insanların faciələrini yazıb gələcək nəsillərə çatdırılmasını Xumardan xahiş etsə də, bu arzunu reallaşdırmaq mümkün olmur. Pyesin 21-ci şəklində bəlli olur ki, yaşamaq, yaratmaq, insanlara, vətənə gərəkli övlad olmaq arzusu ilə döyünen bir cüt ürək susdurulur. Hələ pyesin 4-cü şəklində Xumar Ayazı həbs edənləri cəhənnəm cəlladları adlandırmışdır. Cəhənnəm deyəndə təsəvvürdə

daim dəhşətli odlar içində zəbanə çəkən bir mifik məkan canlanır. Quranın buyurduğuna görə haqq yolundan azanlar axirət dünyasında cəhənnəm odunda yandırılacaqlar. Lakin dramda təsvir edilən tarixi hadisələrdən və insanların başına gətirilən müsibətlərdən görünür ki, cəhənnəm bu dünyada da var. O, heç də uzaqda deyil, bizim şəhərimizdə, dənizkənarı idarənin zirzəmisdə yaradılıb. O cəhənnəmle bu cəhənnəmin fərqi ondadır ki, burası günahsızlar, vətəno, millətə, insanlığa xidmət edənlər, haqq yolu ilə gedənlər, sevgini mənəvi azadlıq, ruhilik məqamına qaldırınlar atılır. Bu cəhənnəm məhz əməlisalehlərin məkanı kimi yozulanda sevgililərin burada vüsala yetməsi mümkündür. Lakin fiziki mənada dramda təsvir edilən cəhənnəm onu doğuran cəmiyyəti rəmzləşdirir.

Faciədə yazarının estetik idealının daşıyıcısı olan obrazlardan biri də Məmməd Cuvarlıdır. "Məmməd Cuvarlı qorxmaqliq və cəsurluq timsali olub, ölümdən çəkinmir" (25, s.233). Cəhənnəm suvariləri ölkənin ləyaqətli oğullarını fiziki cəhətdən məhv edə bilsələr də, onların mənəvi əzmini sindirib insani keyfiyyətlərinə üstün gələ bilmədilər. Dramaturq pyesdə qəhrəmanları əhatə edən şəraitini tipikləşdirir və onu tarixilik baxımından açıqlayır. Yəni tarixi idarə edənlərin xisləti konkret tarixi faktlar və əməller əsasında göstərilir. Məlum olur ki, Bağırov özü də Moskvanın sərəncam və göstərişlərini, Lavrenti Berianın telefon vasitəsilə buyurduqlarını kölə xisləti ilə yerinə yetirir. İnsan nə qədər intiqam almaq yolları icad edərmiş? Məsələn, dənizkənarı idarənin şöbə rəisi Bağırovun yaxın adımı Mayis Kazimov ağasının göstərişinə əsasən Ayaz Turanı öldürməli və onun nişanlısı Xumarla evlənməli idi. Göründüyü kimi, respublikanın birinci şəxsi düşmən hesab etdiyinə həm də mənəvi zədələr vurmaq səviyyəsinə enirmiş. Mayis Kazimov isə Xumarı istəyinə tabe etmək üçün onun tənhalığından, Ayaz Turana olan sonsuz sevgisindən istifadə

edib vəziyyətdən faydalanaq istəyir. Ayazın güllələnməsinin Sibirə sürgünlə əvəz ediləcəyinə Xumarı inandırmaqla onu özünə çəkməyə çalışır. Beləliklə, cəmiyyətin zahirində olduğu kimi, iç qatında da çirkin əməllilər at oynadır. Ayazın iradəsini sindirmaq cəhdlərinin səmərə vermediyini görən qara qüvvələr Xumarı hədəfə alırlar. İ.Əfəndiyev klassik Azərbaycan ədəbiyyatının aşiq qəhrəmanlarını, folklor qaynaqları ilə bağlı oxşar motivlərin yaşarlı məqamlarını öz qəhrəmanlarının tale yolları ilə əlaqələndirir. Xüsusilə, pyesin ölümdən çəkinməyən qəhrəmanları Beyrəyin və Babəkin qəhrəmanlıq ruhunun tarixilik məzmununu tamamlayır. Ayaz və Xumar ən sonda öz stixiyalarına müvafiq final seçirlər. Daha doğrusu, İ.Əfəndiyev sevgililəri cəhənnəmdə vüsala yetirməklə belə bir inamı təsdiq edir ki, "ruhu bir olanlar"ı (Hegel) heç bir qüvvə ayıra bilməz. O vaxtlar Leyli və Məcnun, Şeyx Sənan və Xumar öz sevgiləri ilə insanları necə təəccübəldəndirirdi, bu gün Ayaz və Xumar eyni ruhla, eyni stixiya ilə sələflərinin talelərini təkrarlamaqla müasirələrini heyrətə salır:

"Ayaz. - Necə? Zəhər?

Xumar - Sus ... cəlladlar bizi pusurlar. (Ayaz ona dərin bir nəzər salaraq, qəti hərəkətlə dərməni udur).

Ayaz - (qızın boynunu qucaqlayaraq) mənim sevgilim! Uçaq, uçaq ərş-i-əlaya! Orada bizi bu gözəl dünyadanın əbədi ülviyəti gözləyir! Orada bizi əbədi azadlıq gözləyir! (Bir-birinin ağuşunda bihuş olurlar)" (29, s.41).

Bu sırf faciəvi sonluq olub əsərin əvvəlindən süzülüb gələn stixyanın təbii finalıdır. Analogiyasını real tarixi həyatda, ədibin əsərlərinin finalında, böyük sələfləri Cavid və Cabbarlıda da tapmaq olar. "Mənim tanrımlı məhəbbətdir, sevgidir" - deyən Cavidin qəhrəmanları da bir çox hallarda buna oxşar final seçirdilər. "Bu da bənzərsiz haqqdır: özünü özün üçün ölüm seçsən" (Nikolay Qumilyov). Şahnaz da məqamında bu bənzərsiz haqqdan faydalanaşdır. İ.Əfəndi-

yevin 40-ci illerin əvvəllerində yazdığı "Apardı sellər Saranı" hekayəsində ata öz qızını yad əllərə düşməməsi üçün selin qoynuna atır. Fikrimizcə, elə ilk yaradıcılıq mərhələsindən başlayan eyni mənəvi xətdir ki, "Sevgililərin cəhənnəmdə vüsali" adlı tarixi faciə janının finalında yenidən təzahür edib. Başqa formada sevgililərin məhəbbətini onların özlərinin öncədən qərarlaşdırıqları, qazandıqları əbədiyyətə çatdırmaq da olmazdı.

"Sevgililərin cəhənnəmdə vüsali" pyesinin ideya-mövzu konteksti ilə "Tənha iydə ağacı" (1991) dramının ideya-estetik qayəsi arasında bir üzvi bağlılıq var. Pyesin ilk milli dövlətimizin banisi M.Ə.Rəsulzadənin ömür yoluna itfah edilməsi də bu baxımdan çox mənalıdır. İydə ağacının tənhalığında ədib vətənindən, el-obasından didərgin salınmış minlərlə vətən övladlarının acı taleyini və faciəsini ümumiləşdirmişdir.

Dramda vətən həsrəti çəkən soydaşlarımızın tale yollarında çəkdikləri iztirablar, alın yazıları ömür kitabları kimi vərəqlənir: "Adətən bir şeydən kədərlənəndə, məyus olanda dram janrina müraciət edirəm. Yادimdادر, Zuğulbada dincəlirdim. Qarşımızdakı bağda bir iydə ağacı var idi. Mənim ona çox tamaşa etdiyimi görən Elçin soruşdu ki, nə çox baxırsan, yoxsa hekayə yazırsan? Yox, dedim, pyes yazıram. Elə bildi zarafat edirəm. Əslində isə mən doğrudan da gələcək pyesim haqqında düşünürdüm. "Tənha iydə ağacı" belə dünyaya gəldi" (24, s. 180).

Pyesin ideya-fəlsəfi kontekstində iydə ağacı tənhalığına görə rəmzi məna daşıyır və vətən həsrətini ifadə edir. Digər tərəfdən, "Tənha iydə ağacı" pyesinin yaranma tarixi barədə mülahizələri ilə İ.Əfəndiyev yaradıcılıq laboratoriyasının sırlarını və öz sənətkar fərdiyyətinin stixiyasının, özəlliliklərinin bəzi məqamlarını açıqlayır. Məlum olur ki, "kədər", "məyusluq" İ.Əfəndiyev dramaturgiyasının təbiətindədir və qəhrəmanlarının tipoloji yaxınlığı, ruhi-mənəvi birliyi

müəllifin kədər fəlsəfəsində irəli gəlir. Kədər isə öz stixiyasına görə ümumbəşəri mahiyyətdə olsa da, məhz konkret-hissi, milli-fərdi formada təzahür edir. Pyesin müəllifi həmvətənlərinə torpaqlarımızın bütövlüyü, dil, məslək birlüyü, milli vəhdət ideyaları aşılıyor. "Tənha iydə ağacı" Qarabağ həsrətinin ifadəsi, vətən harayıdır. Dünyanın heç bir guşəsində bitməyən Qarabağ Xarı bülbüлünün həsrəti İ.Əfəndiyevi "ömrünün payız çağında əlinə "Tənha iydə ağacı" adlı silah almağa məcbur etdi" (4, s.7). Ədib Qarabağ probleminin tarixi problem olduğunu ön plana çıxarır və belə bir həqiqəti gündəmə gətirir ki, Azərbaycanın öz ahəngi ilə döyünməsinə səbəb olan ürəyi Qarabağı xilas etmək üçün millət hələ çox qanlar axıtmalı olacaqdır. İ.Əfəndiyev obrazlarının dili ilə tarixinin bir sıra taleyüklü, eyni zamanda, tragik məqamlarını diqqətə çekir.

Pyesin "kulak oğlu" - vulqar-sosializm möhürü ilə vətəni tərk edən qəhrəmanı sınırlı halda deyir: "Mən öz həmvətənlərimdən incmişdim. XI ordu Azərbaycanın ağıllı, igid oğullarını dənləyə-dənləyə gəlib ölkədə hakim olan kimi iş başına keçən yoxsul həmvətənlər, bolşeviklərin dediyi proletarlar bizə amansız düşmən oldular". Bununla yanaşı, Kərim bəy heç zaman vətəni Azərbaycanı, Qarabağı unutmur. Bu cəhət onun xarakterini səciyyələndirən vəziyyətlərdən də aydın görünür. Vaxtilə Kərim bəyin ata yurdunda əkdiyi iydə ağacı da İ.Əfəndiyevin Zuğulba bağında seyr etdiyi iydə ağacı kimi tək qalmışdır. Bu ağaclar müəllifin təfəkküründə assosiasiyyaya səbəb olmuş və ağacların tənhalığı, kimsəsizliyi ilə insanların adekvat halını müqayisə etməyə, bolşevik rejiminin doğurduğu faciələri incələməyə imkan vermişdir. Vətən həsrətini dərin kədər duyğusu ilə yaşayan Kərim bəyin gözünün önündə Şuşa qalası, İsa bulağı, Topxana meşəsi canlanır. Qarabağın füsünkar gözəlliyi, tarixi abidələri, maddi və mənəvi sərvətləri onun ilhamını qanadlandırır.

Əsərdə təsvir olunan hadisələrdən doğan başlıca ideya millətimizin son yetmiş illik faciəli tarixinin canlı salnaməsini təmsil edən Kərim bəy və Behbud bəy adlı iki müdrik aqsaqqalın əlli illik həsrətdən sonra görüşərək keçmişləri yada salmaları yolu ilə açılır. Kərim bəy əsərdə göstərildiyi kimi, Türkiyəyə pənah aparsa da, vətən, torpaq sevgisi onun sinəsinə dərməni çətin tapılan həsrət dağı çəkib. Həmyerlisi, üstəlik uşaqlıq dostu Behbud bəy isə vətənində qalıb tədqiqatçı alim, adlı-sanlı tarix professoru kimi tanınsa da, mənəvi cəhətdən heç də Kərim bəydən az əzab çəkməyib. Belə ki, o, tariximizi göstərişlə tədqiq edib, həqiqəti aydınlaşdırarkən faktları saxtalaşdırmağa məcbur olub. İndi vaxt gəlib, məqam yetişib, ömür kitabının hesabatı istənilir. Behbud bəyin öz-özündən istədiyi hesabatın sonucu fəci peşmançılıqdır, "Kitablarım kimi özüm də məhv olmaliyam" qənaətinə gəlməkdir. Başqa sözlə, saxta ideologiyanın qurbanı olduğunu etiraf etməsidir.

Azərbaycanın son yetmiş illik mürekkeb gərdişini "ustanovka" ilə yazdığını xəcalət çəkən, hətta vətənində qəribçilik psixologiyası ilə yaşayan Behbud bəy heç də gündə bir ideya qılafına girən insanlardan olmayıb. Ona görə mənəvi təmizlənmənin etiraf məqamına qalxa bilir. Lakin tədqiqatçı Əmin Əfəndiyev bu obrazlar haqqında bəhs edərkən belə qənaətə gəlib ki, "Kərim bəy vətənini itirib, Behbud bəy mənəviyyatını itirib" (25, s.227). Əslində, Kərim bəy vətənini itirməyib, daim qəlbində yaşadıb. "Behbud bəy mənəviyyatını itirib" qənaəti isə çox ağır ittihamdır və obrazın xarakterini düzgün səciyyələndirə bilmir. Çünkü, yuxarıda qeyd etdiyimiz kimi, Behbud bəy yanıldığını, metodologiyanın qurbanı olduğunu etiraf edir. Mənəviyyatını itirən adam isə belə hərəkət edə bilməz. Bu baxımdan Q.Xəlilinin mülahizəsi diqqəti çəkir: "Əgər bu iki dünyagörmüş kişi surətlərindən biri olmasaydı, digəri yarımcıq və birtərəfli görünərdi. Bunlar hardasa bir-birini

tamamlayan, zənginləşdirən və xalqın təfəkkür tərzini biri xaricdə, digəri isə doğma yurdunda əks etdirən müdrik qocalardır" (46).

Lakin bir-birini tamamlayan təkcə Kərim bəy və Behbud bəy deyil. İ.Əfəndiyevin yaradıcılığında sözün həqiqi mənasında vətəndaşlıq hüququ qazanan Böyük bəy, Bayram bəy, Xan qızı Natəvan, İbrahim xan, Ağabəyim ağa - Azərbaycanın bu əsilzadə övladları istər tarixi, istərsə də bədii kontekstdə bir-birlərini tamamlaya-tamamlaya, dərinləşdirə-dərinləşdirə üzü bəri yol gəlirlər. Konkret olaraq "Tənha iyə ağacı" dramında isə hər iki bəyin faciəsi ayrılıqda açılır və nəinki onların bir bədii obraz kimi faciələri ümumiləşdirilir, eyni zamanda, Azərbaycan cəmiyyətinin tarixinin də faciəsi göstərilir. Dünyada çox böyük dərđlər var. Onlardan biri də vətən həsrəti, vətən xiffətidir. Ona görə də Kərim bəyin qohumu Xanbikə Quzey Azərbaycanına səfərdən qayıdan Sürəyyani bağrına basarkən "Səndən vətən gülərinin ətri gəlir, qızım!" - deyir.

Pyesdə mükəmməl işlənmiş bədii xarakter kimi diqqəti çəkən bacılar Sürəyya, Kəklik, Gülnar həm gəncliyi, tərvəti, həm də etibarı, vəfanı, ləyaqəti və sədaqəti ifadə edirlər. Gülnar milyonçu Ağayı Əşrəfinin onunla ailə qurmaq barədə təklifini rədd edir, xoşbəxtliyini Eyvaz adlı gənclə evlənməkdə görür. İ.Əfəndiyev bu tarixi dramında da öz sənət kredosuna sədaqətlə olduğunu göstərmiş, Gülnar-Eyvaz, Sürəyya-Altay süjetlərini lirik planda işləmişdir. Pyesdə hallandırılan tarixdən çıxan fəlsəfi qənaət ondan ibarətdir ki, sosializm deyilən cəmiyyət özünün mövcud olduğu yetmiş ildə insanlara səadət və xoşbəxtlik vəd etsə də, əslində, didərginlik, peşmançılıq və müsibət gətirdi.

İnsanların aldadıldığı, hərc-mərcliyin baş alıb getdiyi bu cəmiyyətin tragikomik vəziyyətini İ.Əfəndiyev 1992-ci ildə yazdığı "Ağillilar və dəlilər" əsərində yaratmışdır. Həmin əsərdə "Ağilli" rəhbərlərinin "qabiliyyəti" sayəsində

mənəviyyata vurulan ziyanın, manqurtlaşdırma mexanizminin “sirləri” bədii sənətkarlıqla açıqlanır. Pyes harınlama epidemiyasına, varlanma xəstəliyinə tutulmağın faciəsini, mənəviyyatsızlıq çirkabına batmağın acı nəticələrini ortaya qoyur. Konkret desək, sosializmin yalançı vədlərinin doğurduğu fəsadlar obrazların birinin dili ilə aşağıdakı şəkildə ifadə olunur: “Yetmiş ildir, “ağillilar“ günümüzü, güzəranımızı, xoşbəxt dünyamızı bu günə qoyublar. Görən hakimiyyətə təzə gələn “dəlilər“ nə edəcəklər?”

Bu əsərin əsas süjet motivləri və o cümlədən Ağamusə, Şahmar, Nazılə kimi obrazlar bədii təxəyyülün yetirmələri olsalar da, onların prototiplərinə gerçək həyatda tez-tez rast gəlmək mümkündür. Onlar Azərbaycan cəmiyyətində baş verən ən yeni proseslərin bədii tarixini ehtiva edən insanların surətləridir.

### *3. Sənətkarın obrazı və tarixilik*

Klassik sənətkarların, xüsusilə böyük mənəvi sələflərimizin həyatını dramaturgiyanın bədii tədqiqat predmetinə çevirmək səyləri keçən əsrin 20-ci illərinin əvvəllərindən genişlənməyə başlamışdır. Hələ İ.Əfəndiyevin “Xurşidbanu Natəvan“ (1981) dramına qədər Azərbaycan ədəbiyyatında Hacıağa Abbasovun “Sabirin məhkəməsi“ (1921), Balaqardaş Mürşidin “Sabir“ (1925), Hüseyn Cavidin “Xəyyam“ (1935), Hacıbaba Nəzərlinin “Sabir“ (1935), Səməd Vurğunun “Vaqif“ (1937), Mehdi Hüseynin “Nizami“ (1942), Əkbər Məftunun “Nəsimi“ (1946), Məmməd Rahimin “Xaqani“ (1955), Kəmalə Ağayevanın “Məhsəti“ (1967), Adil Babayevin “Bəhruz“ (1967), Şəfahət Mehdiyevin “Mirzə Fətəli“ (1968), Mirzə İbrahimovun “Közərən ocaqlar“ (1967) və s. əsərlər meydana gəlmişdir.

Belə bir siyahını tarixi roman üçün də tərtib etmək olardı

və bu Azərbaycan ədəbiyyatında tarixi əsərlərin çökisi, janların nisbəti haqqında təsəvvür yaradardı. Lakin tarixi roman bilavasitə tədqiqatın predmetinə daxil olmadığı üçün yalnız bir mülahizəni diqqətə çəkməklə kifayətlənirik: tədqiqatçı V.Yusifli “Roman haqqında mülahizələr“ində qəti fikirdədir ki, “Dramaturgiya nərsiz inkişaf edə bilməz“ (103, s.164). O, bu mülahizəsini irəli sürərkən belə bir qənaəti diqqətə çəkir ki, “roman bir janr kimi tarixi cizgilərə malikdir“. Bu, onu müəyyən dövrün məhsuluna çevirir. Yəni roman yazıldığı dövrün ictimai-siyasi, etik-mənəvi proseslərini əks etdirir. Bu fikirlər özlüyündə doğru səslənsə də bütövlükdə müəllifin “dramaturgiya nərsiz inkişaf edə bilməz“ tezisinə haqq azandırmır. Doğrudur, İ.Əfəndiyev ilk nəşr əsərini 1939-cü ildə, ilk dram əsərini 1943-cü ildə yazıb. Ancaq bunun əksini göstərən faktlar da göstərmək mümkündür. Məsələn, ədib dramaturgiyanın poetik imkanlarını geniş planda ortaya qoyan və dövrün dramaturgiyası üçün hadisəyə çəvrilən “Atayevlər ailəsi“ pyesini 1954-cü ildə bədii nəşr sahəsində axtarışlarının parlaq nümunəsi olan “Söyüdülər“ romanını isə ondan dörd il sonra ( 1958-ci ildə yazıb. Məsələyə İ.Əfəndiyev yaradıcılığı əsasında yanaşanda nəşrin dramaturgiyadan və ya əksinə, dramaturgiyanın nəsrədən üstün mövqə tutduğunu söyləmək mümkün deyil. Məlumdur ki, M.F.Axundovun dram yaradıcılığı daha əvvəl başlayıb. Y.Qarayev “Müasirliyin sabitliyi“ məqaləsində nasir İ.Əfəndiyevin dramaturq İ.Əfəndiyevdən, yaxud, əksinə, dramaturq İ.Əfəndiyevin nasir İ.Əfəndiyevdən üstünlüyünü qəbul etmir, onun bədii qüdrətini biri digəri üçün şərt olan janrların vəhdətində görür. Lakin romanın ədəbiyyatımızda kəmiyyət baxımından göstəricisi daha yüksəkdir. Bunu onun tədqiqi, öyrənilməsi haqqında da demək olar.

“Xurşidbanu Natəvan“ dramına qədər və ondan sonrakı dövrlərin tarixi dramlarına nəzər salsaq görərik ki, “Xəyyam“dan və “Vaqif“dən sonra tarixi dramın ən uğurlu

və kamil örnəyi “Xurşidbanu Natəvan” dramıdır. Bu əsər həm janr, həm də ideya-sənətkarlıq cəhətdən dramaturgiyamızda mühüm hadisədir. Pyesdə tarixi faktların və hadisələrin düzgün və real təsvirlərindən daha çox, məqamların dövrün öz səciyyəvi xüsusiyyətləri kimi izah edilməsi diqqəti cəlb edir. Tarixi hadisələrin bədiiləşdirilməsi əsərdə tarixi həqiqətin bədii həqiqətə çevriləməsi prosesini sürətləndirmiş, tarixilik prinsipinin estetik imkanlarının genişlənməsinə zəmin yaratmışdır. Deməli, konkret tarixi şəraitdə konkret insanlardan bəhs edən “Xurşidbanu Natəvan” dramında əsas məsələ tarixilik prinsipinin gözlənilməsidir. Burada tarixi hadisələr “üzərində müasir nəqşlər və tiplər təsvir etmək” üçün yalnız “bir kanva” (71, s. 33) deyil, özünün həqiqəti olan reallıqdır. Yəni Natəvan tarixdə olduğu kimi, lakin tarixçinin deyil, yazıçının zəhmətinin nəticəsi kimi eks etdirilib, şəxsiyyətindəki sənətlə həyatı birləşdirən stixiya dramaturgiyanın predmetinə çevrilib.

İ.Əfəndiyev “Natəvanın poetik geni”nə (104, s.18) yetmək üçün müvafiq məzmun (obyekt) və dramaturji üslub seçməli olub. Çünkü Natəvan Məhsətidən üzü bəri axıb gələn dərddir, ağrıdır. Taleyini uğursuzluqlar, ölümlər, matəmlər silkələsə də, sarsıntılarla birgə mühitin, gerçəkliyin ona kəmetinalığını xan qızı kimi yaşayan bir insanın şəxsiyyətində cəm olan qəhrəmanlıqla fəciliyin fitrətini açıqlamaq bir dram əsəri üçün ən yüksək estetik ideala yetməyə bərabərdir. Yəni bu obrazda Məcnun qəmi, Füzuli yanğısı ilə yanaşı Nəsimi harayı da bədii ifadəsini tapır. Başqa sözlə, əzabları dünya kədərinə qovuşanın, iztirablarında dünyanın nəbzi döyünenin şəxsi və tarixi taleyini dramaturgiyanın güzgüsündə göstərmək məsuliyyətli olduğu qədər də şərəfli idi. Bu baxımdan Natəvanın İ.Əfəndiyevin dramaturgiyasına qovuşması hər iki tərəf üçün taleyüklü oldu. Lakin artıq “Xurşidbanu Natəvan” dramında daha iki tərəf yox, məhz

bir-birini tamamlayan vahid milli ruhi-mənəvi vəhdət, estetik idealı hissi formada ifadə edən Natəvan və İ.Əfəndiyev birləşdirilməsi metodoloji yanlışlıqdır“ fikrini mütləq həqiqət kimi başa düşməyə imkan vermir (41, s.23). Natəvanın şərlərində Füzuli ruhunu yaşıdan böyük bir şair olduğunu, İ.Əfəndiyevin “şairanə”liyini, “lirk“liyini (Y.Qarayev), Hegelin “ruhu bir olanlar bir-birini çəkir“ qənaətinin həqiqətini nəzərə alsaq, görərik ki, Natəvanla İ.Əfəndiyevin bir-birinə mənəvi yaxınlığı onların fitrətində, stixiyasındadır. Qəhrəmanla öz arasındaki əlaqələri Füzuli kontekstində ortaya qoymaq lirk-psixoloji dramaturgiyanın banisi İ.Əfəndiyev üçün elə bir çətinlik törətmirdi. Bunu metodoloji cəhətdən də anlamaq olardı. M.Füzulinin aşağıdakı misraları bu məsələdə konseptual mövqe tutmağa imkan verə bilər: “Məcnunla mənim dərdimin əfsanəsi birdir“, “Qəm yükün çəkməkdəyiz ol bir zaman, mən bir zaman“. Deməli, əsas odur ki, “dərdin əfsanəsi“ni və “qəm yükü“nü qəhrəmanla müəllif müxtəlif vaxtlarda, lakin eyni ehtirasla, daxili bir şövqlə çəkib aparırlar. Əslində bu, tale yüküdür, ciyinlərə öz ağırlığını istər eyni, istərsə də müxtəlif zamanlarda salmasının elə bir fərqi yoxdur. Xoşbəxtlikdən müəlliflə qəhrəmanın “dərdinin əfsanəsi“nin birliyini klassik “Xurşidbanu Natəvan“ dramı bir daha təsdiqlədi. Deməli, İ.Əfəndiyev tarixi hadisələrdə öz böyük ideallarının başlanğıcını axtarır və tarixi gələcəyə xidmət edən vasitəyə çevirirdi. Bunun üçün o, heç də tarixi qəhrəmanı müasirləşdirmək, modernləşdirmək yolu ilə getmir, məhz, tarixin nəfəsinə qulaq asmağı, qəlbinin döyüntüsünü dinləməyi üstün tuturdu. Əsasən qəlbi ilə qəlbləri birgə döyünen qəhrəmanlara üstünlük verirdi. Nəticədə problemi geniş biçimdə, tarixi, fəlsəfi, sosial-siyasi amillərin kompleksində təhlil etmək imkanı yaranırdı. İ.Əfəndiyevin tarixi dramda metodoloji meyar axtarışları

tarixilik prinsipinin formatı baxımından irəliyə doğru inkişaf idi.

İ.Əfəndiyevin tarixi dramlarının estetikası sənəd deyil, məhz sənət üstündə köklənib. Yəni bu əsərlərdə milli keçmişin ən böyük sənədi elə məhz milli xarakterdir. Y.Qarayevin fikrincə, “Bunsuz (milli xaraktersiz - S.M.) bütün sənədlər özünün sənət əhəmiyyətini itirir“ (59, s.25). “Xurşidbanu Natəvan“ dramında İ.Əfəndiyevin uğurlarından biri aparıcı qəhrəmanın ətrafında sixlaşan mühitin doğurduğu bütün sixıntılarla baxmayaraq Xurşidbanu ömrünün dəyərinin ilahi-əbədi mənadan ayrı düşmədiyini və onun şəxsində təbiətlə yaddaşın bir çox qatını və bu qatlar arasındakı əlaqələri bərpa etdiyini ortaya qoymasıdır. Çünkü Natəvan milli düşüncə tarixinin öz daxili enerjisi gücünə boy atmışdı. Bu baxımdan taleyində tarixi zərurətin müəyyən məqamlarının ehtiva olunması təsadüfi deyildi. Bununla yanaşı, Natəvanın şəxsi və tarixi taleyi bir mövzu kimi İ.Əfəndiyevin dramaturji təfəkküründən keçərək müasirlərimizin mənəviyyatına, hiss və idrakına güclü təsir etmək imkanı qazanır.

İ.Əfəndiyevin Natəvanı ədəbiyyatımızın böyük miqyaslı obrazlar yaratmaq missiyasına layiqli töhfədir. Əslində, “Böyük miqyaslı obraz yaradılması, xalqın yüksək ideallarının ifadəcisi səviyyəsinə qaldırılmış qəhrəman tipinə müraciət olunması mühüm bədii nailiyyət“ (94, s.187) hesab edilməlidir. Obrazi böyük biçimdə yaradılan Natəvan “əlavələr“ə də geniş meydən açmışdır. Bu baxımdan pyesin adı altında “bioqrafiyasına əlavələrlə“ sözlərinin yazılması təsadüfi deyil. Lakin “bioqrafiyasına əlavələr“i “müəllifin həyat həqiqətinə sadıqliyi, realist sənətə məxsus zəruri və mütləq şərt“ə (51, s.197) əməl etməsi kimi yozmaq və bunu bir aparıcı kontekst kimi qabardıb İ.Əfəndiyevin “Xurşidbanu Natəvan“ dramındaki uğurlarını realizmin ayağına yazmaq doğru olmazdı. Natəvanın bir ictimai-tarixi şəxsiyyət kimi süjeti realist mahiyyətdə olsa da, bir qəlb şairi kimi ilhamını

mənəvi-ruhi başlanğıcdan alırdı. Bu, Xurşidbanu Natəvanın dramaturgiyasını spesifikləşdirirdi. İ.Əfəndiyev bədii təhlil materialının bu stixiyasını nəzərə almaya bilməzdi və nəzərə alıb da. Ona görə də ənənəvi olaraq uğurları realizmlə əlaqələndirmək mahiyyəti tam ehtiva etməyə bilər. Buna görə də “Xurşidbanu Natəvan“ın tarixi həqiqətə uyğunluğunu birtərəfli qaydada realizmin ayağına yazış onun biçimi ilə məhdudlaşdırmaq, yaxud, eyniləşdirmək olmaz. Y.İsmayılovun qənaətlərində problemə bu yönə yanaşmaq meyli açıq hiss olunur. Belə çıxır ki, “Xurşidbanu Natəvan“ tipli əsərlərdə, yəni tarixi və ədəbi şəxsiyyətləri canlandıran pyeslərdə tarixi həqiqətə uyğunluğun əhəmiyyəti böyükdür. Lakin İ.Əfəndiyev özü ədəbi mülahizələrində tarixi mövzuya tarixilik prinsipi ilə yanaşmanın metodologiyasını konseptual mövqedən şərh edir: “tarixi şəxsiyyətlərin bədii obrazını yaradarkən tərcüməyi-hal təfərruatlarından daha çox onların taleyinin və xarakterinin orijinal, səciyyəvi cəhətlərini qabarıq şəkildə nəzərə çarpdırmaq, həmin dövrün, mühitin ictimai mənzərəsini tipik əlamətləri ilə canlandırmaq zəruridir. Faktılıklə yanaşı, surətlərin xarakterlərində, təfəkkür tərzlərində, adət-ənənələrdə, etnoqrafik detallarda, hadisələrin özündə, məzmunda tarixi konkretlik, tarixi kolorit güclü olmalıdır; orada tarixin nəfəsi duyulmalı, səsi eşidilməlidir. Tarixi şəxsiyyətlərdən söhbət gedəndə ən başlıcası onların mübarizə ideallarının mahiyyətinin məzmununu və bu günlə səsləşə biləcək müasirlilik gücünü, təsirini nəzərə çarpdırmaq vacibdir“ (30).

Sitat bir qədər təfsilathı olsa da, bir məqam diqqəti çəkdi ki, ədib “faktılıklə“, “tarixin nəfəsi ilə yanaşı, xarakterə, onun səciyyəvi cəhətlərinin qabarıq ifadəsinə, tipiklik məsələlərinə də, başqa sözlə bədiiliyə də mühüm əhəmiyyət verməyi məsləhət görür. Deməli, tarixi simalara müraciətlə tarixi bədii əsər yazanda sənətkarın ideallarına də önem verilməlidir. İ.Əfəndiyevin tarixi dramları, o cümlədən

“Xurşidbanu Natəvan” bütün əvvəlki tarixi mövzulu əsərlərdən tarixiliyin məzmununa görə fərqlənir. Belə ki, onun mənbələrə münasibəti hissi-emosional ruhda olub aşkar lirik-psixoloji başlanğıcla müşayiət olunur. Bu baxımdan müasirlilik, bədii başlanğıc İ.Əfəndiyev əsərlərinin tarixilik məzmununa bir spesifikasiq açılıyır. O, irəlini görmək üçün daim geriye baxmalı olurdu. Kök, əcdad zirvəsindən irəliyə, müasirliyə baxırdı. Odur ki, ədibin Natəvanını nəinki Məhseti ilə, Vaqif və Vazehlə, həm də onun müasir qəhrəmanları ilə çox şey birləşdirir. Bu mənada İ.Əfəndiyevin tarixi mövzuda yazdığı əsərlər bizi bu günlə bağlılığı kimi, müasir mövzuda yazdığı əsərlərin qəhrəmanları da bizi milli keçmişə, kökə, yaddaşa qaytarmaq iqtidarına malikdirlər. Bu kontekstlərin birinin digəri üçün şərt ola bilməsi imkanları İ.Əfəndiyevin dramaturji yaradıcılığının özəlliyindədir. Çünkü o, müasir qəhrəmanını da qədim milli qaynaqlar və milli-tarixi yaddaş kontekstində təqdim və təhlil edə bilir. Bu, ona görə mümkün olur ki, ədib vahid ədəbi ideyanın sistemli həlli naminə davamlı axtarışlar aparmalı olur. Nəticədə tarixi dəyişmələr, sərt döngələr, yeni inkişaf yönümləri barədə onun yaratdığı əsərlər öz sözünü hamidan əvvəl deyə bilir. Söhbət tarixi dramlardan getdiyinə görə belə bir cəhəti də xüsusi vurgulamalıyiq ki, əvvəlki tarixi dramlarda tədqiqatçılığa üstünlük verilirdi, İ.Əfəndiyevin tarixi dramları eyni zamanda, fəlsəfi xarakterli əsərlərdir. Yəni onu predmetin özündən daha çox onun mahiyyəti düşündürür. “Gördüyümüzdən artıq görmək istəməsək - hər rəng adıqə boyadır“ (88, s.131).

İ.Əfəndiyevin tarixi dramlarının fəlsəfəsi də məhz gördüyümüzdən artıq görməyi təlqin etmək iqtidarındadır. İ.Əfəndiyevin tarixi dram yaradıcılığının metodoloji üstünlüyü özündən əvvəlki təcrübəni mənimseməsi və onun ən yaxşı cəhətlərindən faydalananmasındadır. Başqa sözlə, o tarixi dramlarına nə qədər yaradıcı yanaşsa da, janrıñ tarixi-genetik

təməlindən heç vaxt uzaqlaşmir. Məsələn, ədib “Xurşidbanu Natəvan” dramında fantaziyaya, uydurmaya, tarixdən məlum olmayana istinad etsə də, bunlar Qarabağ tarixinin həqiqətinə ziddiyət təşkil etmir.

Natəvan şairənin ictimai fəaliyyəti və tragik taleyi mövzusu, İ.Əfəndiyevi çoxdan düşündürdü. Onun fikrincə bu böyük fitri istedad sahibi xan qızının ömür kitabı layiq olduğu, arzu edildiyi kimi yazılıb tamamlanmadı. Hələ 1942-ci ildə İ.Əfəndiyev M.Hüseynlə birlikdə “Natəvan“ sərlövhəli bir məqalə yazmışdır. Məqalənin ruhu İ.Əfəndiyevin üslubuna yatımı ilə diqqəti cəlb edir. Bu mənada məqalədən bəzi fraqmentləri diqqətə çəkməyi lazımlı bilirik: “...Natəvanın neydən daha həzin rübabı səslənirdi... şer ulduzu, zərif bir çiçək, “məclisi-üns“ə ruh və rövnəq verən Natəvan idi. “Edər bülbül kimi nalə bu zarü Natəvan sənsiz“. Dünya ədəbiyyatında övlad məhəbbətini Natəvan qədər dərindən hiss və tərənnüm edən ikinci bir şairəyə rast gəlmək çətindir... Böyük insani kədər, analıq məhəbbəti, sədaqət və vəfa duyuları ilə bərabər Natəvanda dərin bir təbiət eşqi də var id“ (40, s.363).

Göründüyü kimi, fitri istedadına, zahiri və mənəvi gözəlliyyinə, xan qızı olmasına, ən ümdəsi issə dəyərli insanı keyfiyyətlərinə baxmayaraq qəm və kədər fani aləmdə ona ən sadıq yoldaş oldu. Belə görünür ki, həyat, tanrı və tale onu böyük bir imtahana çəkdi ki, onun ən kamil bəndələrindən biri dünhanın hər üzünü görmək imkanı əldə etsin. Bu da bənzərsiz bir taledir və Natəvan da ona qismət olan aqibətinə doğru yorğun yolcu kimi irəlilədi. Deməli, tragik bir tale öz stixiyası ilə məhz İ.Əfəndiyev dramaturgiyasına doğru irəliləyirdi.

1942-ci ildən davam edən bu yol nəhayət 1981-ci ildə başa çatdı. “Yorğun yolcu“ (R.Rza) indi artıq rahat ola bilər. Çünkü ömür kitabı indi nəinki səhifələnir, eyni zamanda, “Xurşidbanu Natəvan“da onun ruhunun həqiqətinə müvafiq

üslubda yazılır. Beləliklə, S.Vurğun şerində, M.Rahim poemasında dolaşan Natəvan ruhu, nəhayət, İ.Əfəndiyev dramaturgiyasında qərar tutdu. O, bu dramaturgiyada yalnız tarixdəki Natəvan yox, cismini ölümündən sonra da tarixdə, milli mənəvi yaddaşda yaşatmağa haqqı olan Natəvan oldu. "Məhz Natəvandan əvvəlki və sonrakı Natəvanlar da Natəvanın özü ilə birlikdə, vəhdətdə bu obrazı həm tarixin, həm də müasirliyin ifadəsi olan obraz kimi qəbul etməsi bizə əsas verir ki, Natəvanda həm zərif şair, həm də el-oba anası, Azərbaycan haqqında düşünən müdrik dövlət xadimindən cizgilər görə bilək... Şair və dövlət xadimi Natəvanda o, yüksək daxili aləmli, saflıq, fədakarlıq, xeyirxahlıq ehtirasları ilə aşib-daşan müasir qadın qəhrəmanının milli mənəvi sələfini, Nuriyyə, Nərmin, Səlimə, Nargilə, Şahnaz ənənələrinin qədimliyi və fasiləsizliyi ideyasını ifadə etməyi qarşısına məqsəd qoyur" (61, s.281).

Əslində, doğrudan da, Natəvanı nəinki böyük mənəvi sələfləri ilə, həm də ömrün, həyatın, həqiqətin mənasını axtaran indiki gənclərin obrazları ilə də daxili tellər bağlayır. Əxlaqi-mənəvi kontekstdə Natəvanla İ.Əfəndiyev bir-birinə güzgü tutur. "Xurşidbanu Natəvan" dramında ədəbi-tarixi şəxsiyyətə bədii-tarixi münasibət ifadə olunur. Pyesdə əsas xətti XIX əsrin tarixi olaylarının təsviri təşkil edir. Lakin bu olaylar predmetə çevrilmək üçün müəllifin münasibətindən keçməli idi. Ona görə də ədib "Mahni dağlarda qaldı" dramında istifadə olunmuş predmetin mahiyyətini ehtiva edən lirik-psixoloji üslubdan "Xurşidbanu Natəvan" peysində bir qədər də geniş planda yararlanmalı olur. Müəllif "bədii texəyyül prosesində şairənin tərcüməyi-halını onun bütövlüyünü təmin edən əlavələrlə "tamamlayarkən" onun qəhrəmanlıq məzmununu kəşf etmişdir" (93, s.118). Bu isə obrazın həm də müasirlik məzmununu ifadə edir. Obrazın qəhrəmanlıq məzmunu tarixilik və müasirlik ölçülərini tam ehtiva edir. Bu baxımdan "Xurşidbanu Natəvan" sadəcə

olaraq klassik sənətkarlarımızın ömür yollarının dramaturji tədqiqi və dərki olan növbəti örnək deyil, həm də bu mövzuda yeni bir istiqamətin bünövrəsidir.

Bunu deyərkən biz "tarixi mövzunun bədii işlənməsi" (M.Hüseyn) prosesində təkcə özünü idrak imkanının üzə çıxarıldığını deyil, həm də daha çox zamanlar arasındaki əlaqələrinin əxlaq və mənəviyyat problemləri müstəvisində aydınlaşdırıldığını, janrin "Nadir şah"la ortaya qoyulan imkanlarını İ.Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesi ilə artırdığını nəzərdə tuturuq. Belə ki, sonuncuda tarixin özü də bədii tarixlə tamamlanır və təshih edilir. Çünkü tarixi fakt və hadisələr nə qədər ibretməz olsa da, bədii formaya düşmədikdə "tikinti materialı" (Belinski) olaraq qalır. Məsələnin bu cəhəti ilə bağlı onu da qeyd etmək lazımdır ki, İ.Əfəndiyev janrin bir sıra nəzəri problemlərini "Azərbaycan sovet dramaturgiyası", "Teatr və dramaturgiya məsələləri", "Cavan dramaturqlar" məqalələrində konseptual mövqedən açıqlamış, "Qaçaq Nəbi", "Nizami", "Cavanşir" kimi tarixi mövzuda yazılmış dramlar barədə özünəməxsus səmimi mülahizələr söyləmişdir. Bu yönə açıqlamalarında ədibin S.Vurğunun "Vaqif" pyesi üzərində geniş dayanması, janrin poetikası ilə bağlı xüsusi şərhələr verməsi təsadüfi deyil. Çünkü İ.Əfəndiyev üçün "Vaqif" janrin əvvəlki təcrübəsini toplayıb özündən sonra gələn əsərlərə ötürə bilən örnəkdir. Yuxarıda qeyd etdiyimiz fikrimizə bir daha qayıdaraq deməliyik ki, milli tarixi dram bir janr olaraq özünün bədii-estetik prinsiplərini "Nadir şah"la müəyyənləşdirə də, "Od gəlini"ndən, "Vaqif"dən, "Xurşidbanu Natəvan"dan sonra da milli-mənəvi problemləri geniş kontekstdə əhatə edə bilir. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, İ.Əfəndiyev "Hökmdar və qızı" (1994) dramında yaddaşları ("qan" yaddaşını, "gen" yaddaşını və "mən" yaddaşını) vahid müstəviyə yönəltməyin örnəyini ortaya qoydu.

İ.Əfəndiyev onu bu və ya digər qəhrəmana bağlayan

məqamları açıqlayarkən yaradıcılıq stiliyasının da müəyyən cəhətlərini meydana çıxarır. Məsələn, Natəvanla bağlı hissərinin mənbəyinə vararkən yazırı: "Natəvan öz müasirləri arasında dövrün ələm və iztirablarını, əməl və arzularını çox təbii, incə bir avazla tərənnüm edən zərif təbiətli bir şair idi" (42).

Ədibin dəqqətini çəkən sarayda boy-a-başa çatan xan qızının "ələm və iztirabları" tərənnüm etməsi, həm də bunları təbii, zərif təbiətli bir şair kimi tərənnüm etməsidir. Görünür, insani baxımdan kədər, ələm şaireyə daha doğma olub. Zəriflik isə təkcə əsilzadə olmasından deyil, həm də təbiətində ruhiliyin aparıcı olmasından, yəni daxili səbəblərdən irəli gəlmışdır. Natəvanın şəxsiyyətinə daxili bir maraq İ.Əfəndiyevə ləp gənclik illərindən dinclik vermirdi və 1942-ci ildə o, M.Hüseynlə birgə "Ədəbiyyat qəzeti"ndə çap etdiridiyi məqaləsindən sonra yenə həmin qəzetdə (23 mart 1944) yazırı: "Natəvanın dövrünü, o dövr-də yaşayan Azərbaycan zadəganlarının həyatını öyrənməyə çalışıram. Büyük Azərbaycan qızının həyatını qələmə almağı özüm üçün çox şərəfli iş hesab edirəm. İstər tarixi, istərsə də bədii cəhətdən çox çətin və məsuliyyətli bir iş olan bu vəzifənin öhdəsindən gələ bilsəydim özümü çox xoşbəxt sanardım".

İ.Əfəndiyevə dinclik verməyən əcdad ruhları və onların harayı idi. Tarixi haqsızlığı aradan qaldırıb ədaləti bərpa etməkdə özünün gücsüzlüyünü anlayan, şəraitin ondan üstün olduğunu dərk edən ədib qəhrəman seçdiyi şəxsin faciəsini indi özü tragik qəhrəman kimi yaşamalı olur. İ.Əfəndiyev 1939-cu ildə ilk hekayəsini çap etdirib, 1942-ci ilə Natəvan haqqında məqalə yazıb, 1944-cü ildə yenə Natəvan probleminə qayıdır və bildirib ki, bu mövzu istər tarixi, istər bədii cəhətdən çətin olsa da, şərəflidir və bu vəzifənin öhdəsindən gələ bilsəm özümü xoşbəxt sanaram. Faktlar sübut edir ki, İ.Əfəndiyev yaradıcılığının ilk illərində Natəvanın taleyi ilə

maraqlanıb və bu maraq get-gedə mənəvi bağlılığa gətirir çox.

Məqaləsində İ.Əfəndiyev həm də "Azərbaycan zadəganlarının (əsilzadənin - S.M.) həyatını öyrənməyə çalışıram" deyir. Son iki yüz ildə, xüsusilə ötən əsrin 20-60-cı illərində Azərbaycan zadəganlığına edilən tarixi haqsızlıq ədibin qərarını əlindən alırdı. Onun yaradıcılıq yoluna nəzər salanda aydın görünür ki, Natəvan mövzusu ümumən zadəgan mövzusunun tərkib hissəsi olsa da, bu kontekstdə onun xüsusi yeri var. Belə ki, zadəganların həyatı "Xurşidbanu Natəvan" dramına qədər ədibin bir sıra əsərlərində özünün bədii höllini tapsa da, zadəganların həyatını konkret bir tarixi-ədəbi simanın taleyində eks etdirən dram əsəri "Natəvan" məqaləsindən qırx il sonra meydana gəldi. Ədib özü etiraf edir ki, məsələnin həm tarixi, həm də bədii çətinliyi var. Tarixi çətinliyi arxivlərin tədqiqatçılarının üzünə tam açılmaması, qadağalar, vulqar sosialogizm dövrünün yasaqları, siyaset, ideologiya, tariximizi "ustanovka" əsasında yazmaq tələbləri ilə yanaşı, ədibin özünün tarixi hadisələri mövzunun özəlliyinə müvafiq tədqiq metodologiyasının olmaması idi. Başqa sözlə, ənənəvi metodoloji prinsiplərlə Natəvanın bədii obrazını yaratmağı məqbul hesab etmirdi. Çünkü bu məsələdə estetik idealına zidd getmək zorunda deyildi. Lakin qırx il yaşanan mövzu öz zamanında (1981) həm tarixi, həm də bədii cəhətdən kamil formada meydana çıxdı. Bu baxımdan ayda, bəlkə də həftədə bir pyes yazmaq iqtidarında olan C.Cabbarlının "Od gəlini" tarixi faciəsi üzərində uzun illər işləməsi təsadüfi deyildi. Görünür, taleyüklü məsələlərin bədii tarixini yaratmağın həmişə zamana ehtiyacı olub.

"Xurşidbanunun vəsf etdiyi eşq insanlara inam, etiqad və səmimiyyət aşilan, onları həyata, yaşamağa çağırın, məna və məzmunca yüksək eşqdır. Həmişə pak və təmiz sevgi, düz etiqad və ilqar, azad məhəbbət Natəvan şerlərinin aparıcı

xəttini təşkil etmişdir“ (77, s.80).

Xurşidbanunun saf eşqi, təmənnasız sevgini vəsf edən şerlərində gözələ sufi, təsəvvüf fəlsəfəsindən gələn və Füzuli lirikasında mühiüm məna daşıyan bir “təsərrüfsüz tamaşa“ (Füzuli) etmək (yəni cismən sahib olmadan tamaşa etmək) sevdası var. Natəvan şerlərində vəsf etdiyi saf eşqi, düz etiqad və ilqarı həyatda görə bilməyəndə qəmlə müsafir olur, könül evini kədərlə ucaldırıdı. Bu mənada Natəvan insanlığın, tarixin faciəsini şəxsi faciəsi kimi yaşayırıdı. Daha doğrusu, fəcili Xurşidbanu bəyimin fitrətində, onun stixiyasında idi. Çünkü hər bir bədbəxt insanın kədərini öz faciəsi kimi yaşayırıdı, insanların dərdlərinə biganə qala bilmirdi. O, insana mərhəməti, yazıçı gəlmək səviyyəsinə endirməyin əleyhinə idi. Çünkü özünü onlardan ayırmırıdı, xan qızı olsa da, xalqın qayğıları ilə yaşayırıdı, onlara “rəiyyət“ kimi yox, haqq bəndələri kimi baxırdı.

“İlyas Əfəndiyevin yaradıcılığı“ monoqrafiyasında yazılır ki, “Xurşidbanu Natəvan“ faciə olmasa da, tarixi-xronikal səpgili dramdır“ (25, s.200). Bu fikir, xüsusilə xronikallıq tarixi dramın janr prinsipini tam əhatə etmir. Müəllifin söylədiyi “tarixi-xronikal səpki“ “Xurşidbanu Natəvan“ kimi bir dramın poetikasını müəyyənləşdirən başlıca əlamət deyil. İ.Əfəndiyev özü də tarixi hadisələrə janr qanunlarını pozmamaq şərti ilə sərbəst yanaşmağı üstün tuturdu. Xronika ilə addımlamaq özü-özünü məhdudlaşdırmaq olardı. İkincisi, “faciə olmasa da“ sözləri nə aparıcı qəhrəmanın təbiəti, nə də pyesin qayısi ilə səsləşir. Aparıcı qəhrəmanın əsərin sonunda sağ qalması onun faciə qəhrəmanı olmadığına dəlalət eləmir. Faciə sözü gedən tarixi şəraitin, zamanın özündədir, qəhrəmanın şəxsiyyətində, zamanla konfliktinin mahiyyətindədir. Yəni kamil şəxsiyyət öz ideallarını reallaşdırıbilmirsə və bu münaqışdə təklənirsə, cismaniliyi mənəviliyə qurban verirsə və müəllif də estetik idealının ifadəsini bu kontekstlə bağlayırsa, onda “faciə olmasa da“ qənaətini

qeydsiz-şərtsiz qəbul etmək olmaz.

“Xurşidbanu Natəvan“ tarixi dramdır və burada tarixin öz süjeti var. Əsərin faciə adlandırılması üçün ədib hadisələri qəhrəmanın cismani ölümü ilə yekunlaşdırıbilməzdi. “Ölüm“ faciə janrı üçün yeganə şərt deyil. Bir də İ.Əfəndiyev bəzi klassik faciələrdə olduğu kimi qəhrəmanını həmişə “ölüm“ və “olum“ dilemməsi qarşısında qoymur. Natəvanın “olum“u sözün fiziki mənasında “ölüm“lə yekunlaşmasa da taleyinin fəlsəfəsi ona doğrudur. “Həyat və səadət eşqi, ayrılıq dərdi, vüsəl arzusu Natəvan şerlərinin əsas motivləridir“ (9, s.162). Məlum olduğu kimi, səadət eşqini vəsf edən Natəvan həyatda onun olmadığına kədərlənir, vüsəl arzusunu vəsf edirəsə, həyatda vüsala yetməməyin, fəraqın əzabını çəkir. Natəvanın dünyanın vəfasızlığını dilə gətirməsi onun tragizm notları üstündə köklənən fəlsəfəsinin qənaətləridir. Bu qənaətlərin mənboyı məhz onun həyatında və taleyindədir.

Pyesdə dramaturq şairənin tərcüməyi-halının bədii tarixini yaradarkən onun şerlərindən faydallanmış, şəxsiyyətinin konkret tarixi şəraitlə bağlı məqamlarını mənalandırmışdır. Hadisələrin bədii qiymətləndirilməsində müasirlik meyarını əsas götürən İ.Əfəndiyev tarixi mövzunun da bu günə xidmət etməsinə imkan yaratmışdır. Lakin Natəvan kimi kamil bir şəxsiyyəti yetişdirən tarix İ.Əfəndiyevi həm də müasirliyin problemləri baxımından özünə çəkmişdir. Fakt və hadisələri daha çox talelərdə ifadə etmək meyli bu pyesin də lirik-psixoloji üslubunu müəyyənləşdirir. Lakin ümumən İ.Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi olan lirik-psixoloji başlanğıçın “Xurşidbanu Natəvan“ dramında yeni bir keyfiyyətlə zənginləşməsi səbəbsiz deyil. Bunun konturları yuxarıda deyildiyi kimi, Natəvanın şəxsiyyətinin müstəsnalığındadır. Bu cəhəti professor, tanınmış yazıçı Ə.Cəfərzadə 2000-ci ildə “Ulduz“ jurnalının 12-ci sayında çap etdirdiyi “Natəvan və Kəminə“ məqaləsində xüsusi vurgulayır.

Bununla belə, məqalədə Natəvanın şəxsiyyəti haqqında söylənilən bəzi qənaətlər onun bədii tarixinin həqiqətləri ilə səsləşmir. Dram əsərindən çıkış edəndə aydın görünür ki, Natəvanın obrazının konteksti genişdir və tarixi həqiqət məhz obrazın bu biçimdə təqdimində daha dərin və inandırıcı şəkildə ehtiva olunur.

Fikrimizcə, “Xurşidbanu Natəvan“ın tarixiliyi və ya qeyri-tarixiliyi “Məclisi-üns“ün yaranma tarixinin dəqiqliğindən və göstərilməməsindən, Seyid Hüseynin şüşalı, yaxud iranlı olub-olmamasında, Natəvanın Xasay xanın ölümündən sonra, yaxud sağlığında ikinci ərə getməsində deyil. Çünkü tarixilikdə məsələlər qloballaşdırılır və tarix elmi üçün bəlkə də ciddi əhəmiyyəti olan xırda detallar, rəqəmlər bədii əsərdə ideyaya, niyyətə tabe edilə bilər. Bu xüsusiyyəti nəzərə almayan tədqiqatçı “İlyas Əfəndiyevin yaradıcılıq yolu“ monoqrafiyasında yazır: “Natəvanın Seyid Hüseynə ərə getməsi kübar cəmiyyəti ilə rəiyət arasında “Çin səddi“ni uğurmaqdır“ (51, s.202). Bu qənaəti Ə.Əfəndiyev “İlyas Əfəndiyevin yaradıcılığı“ (2000) adlı monoqrafiyasının 212-ci səhifəsində sitat kimi söyləmişdir. Deməli, o da Y.İsmayılovun bu qənaətilə həmfikirdir. Çünkü heç bir münasibət bildirmir. Əslində isə xan qızı olmasına baxmayaraq Natəvanın görüşlərində bölgülük olmayıb. O, mənəviyyat adamı olduğuna, azad sevgini vəsf etdiyinə görə insanları “ağa“ya və “rəiyət“ə ayırmırdı.

“Mahni dağlarda qaldı“ dramından fərqli olaraq “Xurşidbanu Natəvan“da obrazların prototipləri tarixi şəxsiyyətlərdir. Bu, tarixi fakt və hadisələri düzgün şərh etmək və tarixilik amilini gözləmək tələbini qarşıya qoyur. “Mahni dağlarda qaldı“ dramında müəllif sərbəst idi, çünkü oradakı surətlərin “müəllifi“ dramaturq özü idi. “Xurşidbanu Natəvan“ pyesində tarixi həqiqətlərə uyğun hərəkət etməli, obrazlarda tarixin nəfəsi duyulmalı, səsi eşidilməli idi. Buna görə də əsərdə tarixi şəxsiyyətlər bədii surətlərə çevrilərkən

“tarixi qiyaflərini o qədər də dəyişməmişlər“ (25, s.212).

Vaxtilə Hegel xəbərdarlıq edirdi ki, “tarixi nöqtəyi-nəzəri mütləqləşdirmək doqmatizm, şüurumuzun imkanlarını qiyamətləndirməməyə gətirib çıxara bilər“. Aristotel də tarixi olaylara yaziçinin sərbəst münasibətini istisna etmirdi. M.Hüseynə görə isə “yazıçı tarixi hadisələrin qulu olmalıdır“. Bu baxımdan İ.Əfəndiyev tarixiliyi gözləməklə bərabər, həm də özünün “sərbəstliyi“ ilə nəinki tarixiliyin hüdudlarını genişləndirmiş, eyni zamanda, tarixin müasirliyini ortaya qoymuş, başqa sözlə, tarixi şəxsiyyətləri də estetik idealının ifadəçisinə çevirmiştir.

Tarixdən bildiklərimizlə əsərdəki fərq mövcud faktları yaradıcılıq süzgəcindən keçirən yaziçinin onlara müasirliyin gözü ilə qiymət verməsindədir. Dramaturq yaradıcılıq üslubuna müvafiq olaraq Natəvanın həyatı fonunda XIX əsr ictimai gerçəkliyini təsəvvür etmək imkanı yaradır. Natəvan 1832-ci ildə Şuşa şəhərində Qarabağın axırıcı hakimi Mehdiqulu xanın ailəsində anadan olmuşdur. İlk təhsilini xüsusi müəllimlərdən almış, ərəb, fars dillərini, o cümlədən, klassik Azərbaycan və Şərqi şairlərinin yaradıcılığını dərindən öyrənmişdir. “Bir müddət dəxi Tblisidə yaşayaraq rus aristokrat-dvoryan mühitində təhsil və tərbiyə almışdır“ (67, s.457). “Natəvan çox gənc ikən rus çarının xüsusi reskripti (padşahın öz təbəəsinə təşəkkür üçün yazdığı məktub) ilə dağstanlı general Xasay xan Usmiyevə ərə verilmişdir. Sevmədiyi bu adamlı Natəvan uzun müddət yaşamalı olmuşdur və nəhayət 60-ci illərin əvvəllərində ondan boşanmışdır“ (18, s.33). “Tarixdə Natəvanın öz mal-mülküni qaytarmaq üçün canışınla görüşü 1848-ci ilə təsadüf edir“ (31, s.200).

Tarixi dramın təməl prinsiplərinə ehtiramla yanaşan, “surətin ağzına dil versə də“, olmuş keyfiyyətləri dəyişdirməyən“ (Ə.Haqverdiyev) İ.Əfəndiyev tarixin məntiqini anladığı kimi faciəsini də duyur və çalışır ki, estetik idealını,

müasirliyin tələblərini təsvir predmetinin təbiəti ilə bağlaşın. Yeni konkret desək tarixiliklə müasirliyin vəhdətinə nail olsun. Qəhrəmanın tarixi bioqrafiyasının bədii tarixini yaratmağın forma və metodları barədə düşüncələrini variantlaşdırarkən ən sonda belə qərara gəlir ki, Natəvanın Qafqaz canişini ilə görüşü və orada canişinin yavəri dağıstanlı general Xasay xan Usmiyevlə görüşü taleyüklü məqam kimi əsərin süjet və kompozisiyası üçün özək rolunu oynaya bilər. Bu, qəhrəmanın xarakterinin tarixi müstəvidə, eyni zamanda, tarixilik prinsipi əsasında yaradılması üçün də münasib başlangıç idi:

“Xurşidbanu - Knyaz həzrətləri, mən bütün mülklərimizin qaytarılmasını tələb edirəm.

Canişin (zarafatyana) - Siz tək qızsınız, o qədər mülk nəyinizə lazımdır?

Xurşidbanu (həyəcanla) - Mən tək deyiləm, knyaz həzrətləri!“ (26, s.5-6).

Xurşidbanu bununla Canişinə başa salır ki, mənim xalqım, millətim var, mal-mülk, sərvət həm də onundur. Canişin görüş əsnasında Natəvana “Ancaq təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşdü“ - deyə tarixin əvvəllərinə qayıdır. Xurşidbanu həm öz dövrü üçün, həm də əsərin yazılıdığı dövr üçün son dərəcə cəsarətli və tarixi bir fikir söyləyir: “Bu bizim faciəmizdir, knyaz həzrətləri. İki böyük dövlətin qədim bir tarixi olan Azərbaycan xalqını iki yere parçalayıb, qardaşı bacıdan ayırmaları ədalətli iş deyildir“ (26, s.5).

Bu fikir XIX əsrin 60-cı illərində Natəvanın bir tarixi şəxsiyyət kimi vətəninin, xalqının təəssübkeşi olduğunu, Azərbaycanı iki yere bölən dövlətlərin müstəmləkəçi siyasetini ifşa etmək cəsarətinə malik olduğunu göstərməklə yanaşı, həm də müəllifin qəhrəmanı ilə həmrəy olması, Azərbaycan və Qarabağ dördlərinə biri XIX əsrədə, digəri XX əsrin ikinci yarısında tarixi yanaşmalarıdır. Azərbaycan üçün bu mühüm taleyüklü olaylar İ.Əfəndiyevin “Xurşidbanu

Natəvan“ dramına qədər yazdığı əsərlərdə də bu və ya digər şəkildə qoyulurdu. Lakin sözü gedən bu dramda xüsusilə “Şeyx Xiyabani“, “Hökmdar və qızı“ tarixi dramlarında Azərbaycanın “Kürək çay“, “Gülüstan“, “Türkmənçay“ parçalanmalarından başlayan tarixi faciəsi bilavasitə bədii tədqiqat predmetinə çevrilir.

Pyesin 1ap əvvəlində diqqəti çəkən bir məqam da var. Bu da ondan ibarətdir ki, canişin mükələməsinə hər dəfə “zarafatla“ başlayırsa, Natəvan “həyəcanla“ başlayır. Bu, problemin predmetləşdirilməsi prosesində tərəflərin münasibətini ortaya qoyur. Başqa sözlə, hadisələrin ilk təkanı göstərir ki, İ.Əfəndiyevin qəhrəmanı təkcə xan qızı faciəsini yaşamağın deyil, həm də xəstə və köməksizliyinin (“zarü natəvan“lığının bünövrəsini qoyur. Bununla da Natəvan tale yolları ilə istər tarixi, istər mənəvi planda irəliyə doğru inamlı addımlamağa başlayır. Həm də o mənada ki, əsər müəllifinin estetik idealını özünün tarixiliyi və müasirliyi ilə ehtiva etsin, Nuriyyənin, Nərminin, Şahnazın eşqə sadıqlıyının tarixi olduğunu sübut etsin.

Pyesin əvvəlində sonunadək tale təyinedici qadir qüvvə kimi situasiyalara aydınlıq gətirir:

“Knyaz Xasay - Görünür tale özü qəsdən məni indiyə qədər dayandırmış, knyaz həzrətləri.

Canişin (gülümsəyir) - Eləmi? Xurşidbanu həqiqətən şahanə xanımdır... (Zarafatla) Madam ki, tale sizi indiyə qədər subay gəzməyə məcbur etmişdir, demək, indi öz bəxtinizi sinaya bilərsiniz... Sizin izdivacınız Azərbaycan xalqına da psixoloji cəhətdən müsbət təsir edər, imperator hakimiyyətinə qarşı onların hüsn-rəğbətini artırır (zarafatla). Necə deyərlər, siz bizi onlarla qohum edərsiniz.

Knyaz Xasay - Başa düşürem, əlahəzrət... Lakin mən namuslu adamam. Yalnız siyasetə görə evlənmək...

Canişin - Mən, Xurşidbanunun indi gedərkən sizə saldıçı ani baxışından hiss elədim ki, bu məhəbbət qarşılıqlı ola

bilər. Knyaz Xasay (bir növ şadlıqla) - O məni Şuşa qalasına qonaq dəvət elədi. Doğrusu, əlahəzrət, özümdə bir cəsarətsizlik hiss edirəm.

Canişin - Cəsarətsizlik? İnanmiram. Siz ki, kübar salonlarının pələngisiniz“ (26, s.6-7).

Bir qədər təfsilati xarakter daşıyan bu örnəkdən görünür ki, Xurşidbanunun şəxsi taleyi həm mənəvi-hissi planda, həm də tarixi planda pyesin bədii strukturuna daxil olur. Hətta Xasay xan və Canişin bəzi məqamlarda “tale“, “bəxt“, “məhəbbət“ ifadələrini işlətməli olurlar. Özünü “incə duyğuların köhnə xiridarı“ hesab edən canişin bu izdivacdan siyasi divident götürməyə çalışır. Guya bu izdivac əlahəzrət imperatora da xoş təsir bağışlayar. Lakin Xasay xan məhəbbəti siyasetə qatmadığını və özünün namuslu adam olduğunu diqqətə çəkir. Bu süjet öncəsi mükalimələr “reskript“ anlamının müəyyən konturunu çizsə da, ədib onu kontekstə çevirmir. O, 1942-ci ildə yazdığı “Natəvan“ məqələsinin ruhunu dramında da qoruyub saxlayır.

Pyesdə Natəvanın şəxsi həyatının kifayət qədər əzablı və mürəkkəb olduğu konkret faktlar əsasında göstərilir. Tale onunla necə sərt rəftar etsə də, o, daim ilkinliyinə sığınır, mənəvi gücünə güvənir, hətta könül verdiyinin etibarsızlığı, şəxsi faciəsi belə vətən, millət sevgisinə xələl gətirə bilmir. Bununla belə, Xurşidbanunun şəxsiyyətinin müasir biçiminin bəzi məqamları vulqar sosiologizmdən xali deyil. Məsələn, “Siz mənə xan həzrətləri deməyin, biz xanlıq dövrilə coxdan vidalaşmışıq“.

Qəhrəmanın bu mülahizəsi, xüsusilə “vidalaşmışıq“ qənaəti onun sevincini ifadə edir ki, bu onun tarixilik məzmunu ilə səsləşmir. Natəvanın aşağıdakı nitqinə diqqət yetirəndə ifrat müasirləşmə ilə qarşılaşırsan: “Mən xan qızı Xurşudbanu inanmiram öz sinfimin vətən namusuna, eşidirsınızmı, inanmiram! Bu dəqiqlidən etibarən mən onlara yadam!“ (26, s.59).

Ümuminsani baxımdan Natəvanın bu qənaətini bəlkə də təbii qəbul etmək olar. Lakin bir zadəganın, əsilzadə zatin, hökmədar qızının tarixin o dönmində belə bir qərar qəbul etməsi zahiri pafos təsiri bağışlayır. Sovet ideologiyasının yetirməsinin qənaətlərini xatırladır. Çünkü Natəvanın şəxsiyyətinin tarixilik məzmununda bölgülük olmayıb. Hətta şerlərindən də görünür ki, dördü çox olsa da, həmdərdi olmasa da, millətin içində özünə düşmən aramayıb, taleyində küsüb, inciyibsə də, yenə özünə, ilkinliyinə və taleyinə qayıdır.

Pyesin finalı da aparıcı qəhrəmañın tarixilik məzmunu ilə, obrazın tragik stixiyasının məntiqi ilə uyarlıq təşkil etmir. Ona görə də biz əsərin dəyərini tragik kontekstdə görürük. Bu kontekstdə tarixin və şəxsiyyətin fəlsəfəsi də, faciəsi də, sevinci və kədəri də özünün ifadəsini tapır. Məsələn, ən sonda azad Azərbaycan, milli birlik ideyalarını xüsusi pafosla vurğulayan, əzablı yollardan keçərək zəhmətkeş siniflə birlikdə mübarizəyə qoşulmasını iddia edən Natəvan “Olmuşam dəhr-bəla içrə bu gün divanə mən“ - deyən Xurşidbanudan seçilir.

Əsərin tarixilik məzmunu baxımından Ə.Cəfərzadənin bir qənaəti özünün konseptuallığı ilə diqqəti çəkir: O yazır: “Ağlar“ rədifi qəzəlində şəxsi kədərini vəsf edir, öz sinfinin - dağılmaqdə olan xanlığının xiffətini çəkir“ (18, s.33). Əzizə xanımın qeyd etdiyi həmin o “xiffət“ “Xurşidbanu Natəvan“ dramında kifayət qədər qabarıq, hətta deyərdik ki, tragik mündəricədə ifadə olunub. Lakin Natəvanın deyil, konfliktin digər bir qütbünü təmsil edən Hidayət xanın şəxsində öz əksini tapıb: “Hidayət xan - istehza lazım deyil. Onsuz da çərxi-dövran bizim əleyhimizə işləyir. Xanlıq getdi, mülklərimizin çoxu əlimizdən çıxdı. İgid Pənah xanın yurdunda biz iki nəfər qalmışıq. Sən də ki, belə eləyirsən“ (26, s.60).

Məsələyə sinfi baxımdan yanaşsaq, bu da bir sinfin,

Hidayət xanın zadəgan sinfinin faciosidir. Zadəgan sinfindən qopmalar artıqca sanki dincliyi, harmoniyani pozan qüvvə kimi onun məhvi labüdləşir. Halbuki onun da yaşamağa haqqı var. Lakin özündən asılı olmayaraq mövcud olan şəraitin qurbanına çevrilib. Əsərin süjeti tarixdə olanları əlavələrlə zənginləşdirib tamamladığı kimi, həm də hadisələri fəlsəfənin tarixi zərurət kateqoriyası əsasında qiymətləndirməyə imkan yaradır. Burada Xurşidbanu ilə Xasay xanın həyatı bir müddət xoşbəxtlik içinde davam etdikdən sonra fəraq, hicran dəmlərinə keçid başlayır. Tərəflər tarixi zərurətin təzyiqi altında xarakter nümayiş etdirməli olurlar. İ.Əfəndiyev süjetin bu mərhələsini həm tarixi, həm fəlsəfi, həm də psixoloji-mənəvi planda çox ustalıqla yaradıb.

Əsərin əvvəlində bir-birlərinə öz sevgilərini izhar edərək xoşbəxt olduqlarını bildirsələr də, bir-birlərinin sinəsinə qışlsalar da, eyni zamanda, belə bir həyatın uzun zaman rəvan getməyəcəyindən daxili bir həyəcan keçirirlər. Ona görə yox ki, bu izdivacın tarixi, sonluğu bəllidir. Ona görə ki, bədii süjetdə hadisələr elə ustalıqla motivləndirilib ki, qəhrəmanlar vüsəlin özünü də hicran kimi yaşayırlar. Başqa sözlə, vüsəlin fəraqa, ayrılığa çəvrilməyəcəyinə güman yoxdur. Natəvanın bəxt ulduzu da bunu vəd etmirdi. Az sonra vətən, millət təəssübkeşliyi sevgililəri bir-birindən ayrı saldı. Mütləq xoşbəxt olmağın yolları əvvəlcə daraldı, sonra isə tamamilə qapandı. Ayrılıqdan sonra hər biri öz yolu ilə getsə də, yenidən görüşdükdə bəlli olur ki, vətənə, xalqa xidmət xoşbəxtliyindən əlavə bir də şəxsi səadət var. Lakin sevgililərin yenidən birləşmək imkanları olmasa da, ilk məhəbbətə sadıq qaldıqlarını etiraf etməyə macal tapırlar. Bu, həm də o deməkdir ki, saf məhəbbət “boy çıçayı” kimi heç vaxt öz ətrini, fitrətini itirən deyil. Lakin əgər sevgililər Səməndər quşu aqibətini könüllü qəbul edərlərsə.

İ.Əfəndiyev dramatik konflikti Natəvanın tarixi

şəxsiyyətinə yönəltməklə onun bədii obrazının fəlsəfəsini açıqlayır: “Xurşidbanu - Bəyim, sən mənim qərənfillərimə su vermisənmi?” suali təkcə qəhrəmanın təbiətə bağlılığını, saflığını ifadə etmir, həm də onu göstərir ki, qərənfilin özü qədər zərif olan bu gözəl mələk mütləq xoşbəxtliyi sərt və amansız ictimai varlıqda yox, yalnız təbiətin qoynunda, həm də təbiətin özü qədər saf olan poeziyasında, məhz lirik “mən”in fəci qəhrəman statusunda tapa bilər. Bu baxımdan Natəvanın lirikasında hissi formada ifadəsini tapan xoşbəxtliyi mütləqdir. Xasay xanın vüsəli da, hicranı da, Seyid Hüseynlə qurduğu ailə də, övlad itkisi də - bütün bunlar onun şərlərində ifadə olunan bəşəri kədər, fəci ovqat müqabilində nisbidir. Məhəmməd Hüseyn Şəhriyara görə onun xoşbəxtliyi tanrılarının ona qəm üstündən qəm qalamaq imkanı verməsindədir. Bu mənada Natəvanın şəxsi həyatının qəmlərlə müşayiət olunması nə qədər ağır olsa da, onu poeziyanın predmetinə çevirib kədər fəlsəfəsini zənginləşdirməsi onun xoşbəxtliyidir. Bu cəhətdən Natəvanın poetik şəxsiyyətinə dramda geniş yer verilməsi təbiidir. İ.Əfəndiyev bədii açıqlamalarında qəhrəmanın ömür kitabının bu səpgidə yazılmasına da xüsusi əhəmiyyət verir.

“Məclisi-üns”ə “ruh verən” Natəvan özünün zərif və incə görkəmi ilə də onu rövnəqləndirir və ilhamlı poeziyası ilə dövrün şer prosesini irəlilərdirdi. O cümlədən şərin şəkilləri və Azərbaycan şer dili, onun inkişaf etdirilməsi barədə söylədiyi müləhizələr ədəbi-mədəni həyatın gələcəyinə vətandaş-şair qayğısı və yanğıısından xəbər verir.

Ösrlər boyu bu xalq öz şairinə güvənib, ona inam və etiqad bəsləyib, arxasında gedib. Natəvan da xalqının əzm və iradəsini ifadə etdiyinə görə xalq taleyüklü məsələlərin həllini onun müdrikliyinə və dönməzliyiinə həvalə edir: “Xurşidbanu (qısqırır) - Çıx dedim (Dalbadal iki sillə vurur. Fərəc bəy qəribə keyliklə dönüb tələsik çıxır). Alçaqlar!

Nəvvab - Afərin, banu bəyim. Qoy tarix görsün ki, şairə

satqınların təhqirini cavabsız qoymadı“ (26, s.56). Lakin “Natəvan və Kəminə“ məqaləsində Natəvanın şəxsiyyəti başqa baxımdan səciyyələndirilir: “Dövrana qarşı mübarizə apara bilməzdi. Başqa sözlə, Natəvan sarayda zəif etirazdan irəli gedə bilməzdi. Əlbəttə, onun özbaşinalığa qarşı mübarizəsi təkcə göz yaşları axıtmaqdan ibarət deyildi“ (18, s.33).

Buradan belə çıxır ki, şairə dövrana qarşı ona görə mübarizə apara bilməzdi ki, o sarayda yaşayırıdı. Bununla belə, etiraf edilir ki, özbaşinalığa qarşı mübarizəsi təkcə göz yaşları axıtmaqdan ibarət deyildi. Deməli, şairə nəinki özbaşinalığa, ümumiyyətlə, insanların halının pərişanlığına biganə deyildi. Doğrudur, 1885-ci ildə 17 yaşında Mir Abbas adlı sevimli bir oğlunun ölümü onun can evini zülmətə döndərdi. Lakin itkiləri nə qədər ağır olsa da, Natəvan şerinin kədər fəlsəfəsini şəxsi məqamlarla mühdudlaşdırmaq olmaz:

*Dövrü dönmüş dövr dövran etmədi kamımcı, ah,  
Düşmənimdir bilməzəm kim, getmişəm dövranə mən“  
(18, s.33).*

Misralar birbaşa bəşəri kədərin fəlsəfəsini açıqlayıır. Şairə şəxsi düşmən axtarmır, çünki düşməni “dövrü dönmüş dövr“ özüdür. Bu “dövr“ yalnız Natəvanın yaşadığı tarix, zaman deyil, daim işiqli şəxsiyyətləri dünya kədəri ilə qovuşdurən fəlsəfi zamandır. Bu mənada Natəvanın göz yaşları “dövrü-cövrə“ məruz qalanların da naləsini ehtiva edir.

“Xurşidbanu Natəvan“ tarixi dram olmaqla yanaşı, həm də güclü müasirlik ruhu ilə aşılanan əsərdir. Bunu ədibin Natəvanla Xasay xanın münasibətlərinə yeni məna verməsində aydın görülür. Vətən sevgisi, el təəssübü, əcdad harayı, valideyn məhəbbəti, ilk eşqə sadıqlik motivi İ.Əfəndiyevin bir çox əsərlərində incələnir. “Xurşidbanu Natəvan“ bu cəhətlərin ədibin yaradıcılığı üçün səciyyəvi-

liyini bir daha təsdiq etdi.

Dramda digər bir məsələ də diqqəti çəkir. Bu, İ.Əfəndiyevin əvvəlki dramlarında bu və ya digər şəkildə ifadəsinə tapan Cənubi Azərbaycan məsələsidir. “Xurşidbanu Natəvan“ dramında qəhrəmanın heç cür qəbul edə bilmədiyi “şimali“ və “cənubi“ Azərbaycan bölgüləyünün səbəbləri kifayət qədər açıqlanır, səbəbkarlar tarixin mühakiməsinə verilir. Tarixin yaddaşında saxlanılan həqiqətə görə Natəvanın Xasay xanın sağlığında ərə getdiyi Seyid Hüseyin əslən Şuşalı olmuşdur. Lakin dramda o, Təbrizli, şah zülmündən cana gələrək xan qızına pənah götürən və sarayda qulluğa götürülən şəxs kimi götürülmüşdür. Natəvanı Cənubi Azərbaycanın milli azadlıq hərəkatına, xalqın haqq işinə, vahid Azərbaycan ideyası uğrunda mübarizəyə qoşmaqla ədib taleyüklü problemlərin həlli zamanı xalqın öz iradəsini ifadə edən qəhrəman yetmişdirməyə qadir olduğunu ortaya qoyur. Natəvan da məhz tarixi zərurət məqamında millətin haqq sözünü gur səslə və son dərəcə cəsarətlə deyən yenilməz qəhrəmandır. Aşağıdakı örnəyə diqqət yetirdikdə aydın görünər ki, Natəvan bölmənəz Azərbaycan uğrunda mübarizə ideyası ilə çıxış edərkən necə də böyük uzaqqorənlik edirmiş. Natəvan istəmir ki, onun həmvətənləri bu fəlakətləri sonraki əsrlərdə də yaşasınlar:

“Xurşidbanu - Biz istəyirik ki, Cənubi azərbaycanlılar qəddar İran şahlarının zülmündən azad olsun. Biz öz qardaşlarımıza birləşmək istəyirik.

Canişin - Mən sizi başa düşürəm, Banu bəyim. Çox təəssüf ki, beynəlxalq vəziyyətin indiki halında imperator sizə heç bir kömək eləyə bilməz.

Xurşidbanu - Şəxsiyyət, vicedan azadlığı olmayan yerdə hansı həyatdan danışmaq olar. Əgər xalq öz müqəddəratının sahibi deyilsə, onun dühası, cəsurluğu neyliyə bilər?

Canişin - Siz zərif bir şairəsiniz, Banu bəyim, həyatın sərt üzünü görməmisiniz.

**Xurşidbanu (Knyaz, mən xan qızı, əminəm ki, əgər şeytanlar, mənsəb düşkünləri olmasayı, zəhmətkeş xalqın, doğrudan da mələk olduğuna siz də inanardınız! Satqınların, rəzil ikiüzlülərin qurduları hiylə-fəsadların istedadlı, namuslu, mərd insanlara güc gəlməsi məni yandırır“ (26, s.57-58).**

Göründüyü kimi, pyesin baş qəhrəmanının tarixiliyi onun müasirliyindədir. Dramatura təkcə XIX əsrə deyil, XX və XXI əsrlərdə də Azərbaycanın üzləşəcəyi problemləri ortaya qoyur. Bugünkü tarixi olaylar göstərir ki, pyesdə bu kontekstdə yazılınlar eyni zamanda, Azərbaycanın ən yeni tarixidir. XIX əsrən üzü bəri zaman dəyişib, tarix isə nəinki təkrar olunub, heç dəyişməyib də. Dəyişən rəng və çalarlardır, mahiyyət isə eynilə qalıb.

Natəvanın Seyid Hüseynə qayğısı, onu himayə etməsi, hətta layiqli bir insan bildiyinə görə ona ərə getməsi həqiqi humanizm, mənəviyyat amilini əsas tutmaqla yanaşı, həm də Cənubi Azərbaycan sevgisinin ifadəsi idi. Ondan fərqli olaraq İran şahzadəsinin Xurşidbanuya izdivac təklifi qəzəb və nifrət hissələrini coşdurur. Natəvan şahzadəyə təkcə cılız və düşgün bir şəxs olduğuna görə deyil, həm də İranın fars dövlətinin Cənubi Azərbaycan xalqına ənənəvi qəddar münasibətinin təməlini qoyanlardan və bu gün də Azərbaycanı kölə halına salmaq siyasetini həyata keçirənlərdən biri olduğuna görə nifrət bəsləyir. Bunu aşağıdakı mükalimədən də görmək olar:

“Şahzadə - İran mədəniyyətini belə qiymətləndirməyinizə xeyli şadam, Banu bəyim. Ancaq sizin lütfən xalq adlandırdığınız qaraguruhun əksəriyyəti günahkarlardan, canılordən ibarətdir ki, möhkəm hökmər olmasa, onların öhdəsindən gəlmək olmaz!

Xurşidbanu (artıq əsəbiliyini saxlaya bilməyərək) - Güman edirəm ki, əlahəzərət xalq haqqında bu qədər sərt mülahizədə olmasayı, cənubi azərbaycanlılarla bəlkə də

başqa cür rəftar edərdi...

Şahzadə - Etiraf edirəm ki, biz azərbaycanlıların zəkasını, cəsurluğunu lazımi qədər qiymətləndirməmişik. Axı, İranın şah İsmayııl kimi, Nadir şah kimi qəvi hökmədarları azərbaycanlılar olmuşdur. Mən hələ Qacarları demirəm.

Xurşidbanu - Biz öz tariximizi yaxşı bilirik, əlahəzərət.

Şahzadə - Bizim bu görüşümüz cənabınıza qarşı məndə böyük hörmət və heyranlıq hissi doğurdu.

Xurşidbanu (artıq qəzəbini saxlaya bilməyərək qışqır) - Cəllad, ikiüzlü, qaniçən!“ (26, s.33-34).

Göründüyü kimi, İ.Əfəndiyev tarixi qabarık ifadə etdiyi kimi, yeri gəldikcə özünün Azərbaycanın möhtəşəm tarixi keçmişinə təəssübkeş övlad sevgisini də kontekstə çıxarıır. Yuxarıdakı mükalimə həm bu baxımdan, həm də Natəvanın xarakterinin bütövlüyünü və özünəməxsusluğunu ortaya qoymaq və bununla da xalqın mənəvi qudrətini təmsil etməyin nə kimi sarsıntılar və sıxıntılar hesabına başa gəldiyini göstərmək baxımdan əhəmiyyət kəsb edir.

Beləliklə, deyilənləri ümumiləşdirərək belə qənaətə gələ bilərik ki, tarixin müasirliyini yeni biçimdə, kamil bir bədii formada ortaya qoyan İ.Əfəndiyev tarixi yaddaş və obyektiv tarixi idrakla silahlanmağa olan ehtiyacı “Xurşidbanu Natəvan“ dramı ilə nümayiş etdirmişdir.

Estetik idealın tələbi ilə İ.Əfəndiyevin tarixə hər bir müraciəti onun bədii-fikri dünyasını zənginləşdirir, yaradıcılıq təşəbbüslerinin sferasını genişləndirir, estetik prinsiplərini dolğunlaşdırır. Göründüyü kimi, ədib tarixi həqiqəti rəsmi sənəd dili ilə ifadə etmir, təsvir predmetində tarixi həqiqətin mənasını, dövrün ruhunu və ictimai inkişafın qanuna uyğunluğunu qoruyub saxlamağa çalışır. Bununla da tarixi konkretliyi gözləməklə milli koloritin gücünü çoxaldır. Ona görə də İ.Əfəndiyevin tarixin dərinliklərindəki həqiqəti üzə çıxaran “Xurşidbanu Natəvan“ dramı bu gün də xüsusi məna kəsb edir.

“Xurşidbanu Natəvan” dramında bədii süjetin müəyyən hissələrində epizodik planda verilən Cənubi Azərbaycan məsələsi yaziçinin “Şeyx Xiyabani” (1986) əsərində hadisələrin və dramatik fəaliyyətin mərkəzində dayanan bir problemdir. Ciddi elmi araşdırmaların predmeti ola bilən bu əsər “Xurşidbanu Natəvan” dramından fərqli olaraq cənub mövzusunu daha geniş və əhatəli işıqlandırır. “Xurşidbanu Natəvan” pyesində Azərbaycanın bütövlüyü, milli istiqlal naminə şah rejiminə qarşı mübarizə çağırışları “Şeyx Xiyabani”də müteşəkkil fəaliyyət - inqilabi hərəkat formasına çevirilir. O vaxt Xiyabani “Təcəddüd” qəzetində yazırıdı: “Ucdantutma qırğınlar, zülm və işgəncə Azərbaycandakı istiqlaliyyət hərəkatını və azadlıq tələblərini möhv edə bilməyəcəkdir” (75, s.110).

“Şeyx Xiyabani” dramını yazarkən tarixi mənbələrə, Xiyabanının dövri mətbuat səhifələrində çap olunmuş nitq və məqalələrinə, Q.Məmmədlinin “Xiyabani” (1949) kitabının və 1917-1920-ci illərdə Cənubi Azərbaycan milli azadlıq hərəkatına dair tədqiqatların qənaətlərinə istinad edən, tarixi dövrün mahiyyətini, mürəkkəb ictimai-siyasi mənzərəsini dərindən öyrənən ədib, məxsusi təxəyyülü ilə həm də həyatın və tarixin məntiqini, həqiqət ruhunu qoruyub saxlamışdır. İ.Əfəndiyev Şeyx Məhəmməd Xiyabani hərəkatının həqiqətlərini dramaturgiyasının mövzusuna çevirərkən özündən əvvəlki bədii təcrübəni də mənimsəmişdir. Doğrudur, Azərbaycan dramaturgiyasına Xiyabani obrazını İ.Əfəndiyev götirmişdir. Lakin Xiyabani hərəkatının və şəxsiyyətinin elə məxsusi cəhətləri var ki, onlar janından, üslubundan, sənətkar fərdiliyindən asılı olmayıaraq öz həqiqətini sanki “təkrarladır”. Məsələn, Q.Məmmədlinin “Xiyabani” kitabındakı və “İngilab və mədəniyyət” jurnalındaki (1947, №12) açıqlamaları, A.P.Makulunun “Xiyabani” romanı bu baxımdan “Şeyx Xiyabani” dramı ilə kontekst təşkil edir.

“Aldanmış kəvakib” (1857) və “Kəmalüddövlə məktubları” (1864) əsərləri ilə ilk dəfə Azərbaycan ədəbiyyatında İranın tarixi keçmişini və indisini bədii tədqiqatın predmetinə çevirən M.F.Axundov “Nadir şah”, “Ağa Məhəmməd şah Qacar” kimi klassik Azərbaycan tarixi dramlarının yaranmasına təkan verdiyi kimi, sonrakı dövrlərdə də mövzusu İran, o cümlədən Cənubi Azərbaycan xalqlarının həyatından götürülən “Nəsrəddin şah”, “Dumanlı Təbriz” dramlarının meydana gəlməsi üçün də ədəbi qaynaq rolunu oynadı.

Problemə bu baxımdan yanassaq və İ.Əfəndiyevin 1948-ci ildə yazdığı “Xəncər” həkayəsindən başlayaraq sonrakı illərdə yazdığı dram əsərlərində Cənubi Azərbaycan xalqının taleyi ilə bağlı məsələləri müəyyən səciyyədə dəbərtdiyini nəzərə alsaq, onda yaziçinin “Şeyx Xiyabani” dramını bütünlükə bu mövzuya həsr etməsi təbii və qanuna uyğun görünər. Şeyx Məhəmməd Xiyabanının tarixi siması ilə bədii obrazı arasında tipoloji bağlılığın olduğunu, tarixi Xiyabani-nın bədii obrazə çevrilmə prosesinin spesifikliyini diqqətə çəkmək üçün konkret nümunələrə istinad etməyi gərəkli hesab edirik. Once belə bir cəhəti vurgulamaq vacibdir ki, İran həyatından alınan mövzuların stixiyası bədii obrazın nitqində, qəhrəmanın danişığında da özünü göstərir. Belə ki, qəhrəmanlar öz nitqlərinə, monoloqlarına daha çox xitabla başlayır. Bu formal cəhət hətta Xiyabanının tarixi çıxışlarında da özünü göstərir. Bu, aşağıdakı nümunədən də aydın görünür: “Ey vətən! Təsəlli səslərini dinlə, qoy bu səs sənin ürək və ruhunda dərin bir intibahin qüvvətli bir tufanını doğursun... Bu gün qarşımızda geniş meydan açılmışdır” (75, s.118).

Bu nitqdən zəmanə olaylarının ruhu, pafosu aydın duyulduğu kimi, fikrin ifadə formasının klassik variantda və ruhda olduğunu da açıq görürük. M.F.Axundov yazırıdı: “Ədaləti yerinə yetirmək və zülmü aradan qaldırmaq üçün...

millətin özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalima müraciət edərək deməlidir: səltənət və hökumət büsatından əl çək!“ (1, s.196).

Bu örnəklər göstərir ki, M.F.Axundovun siyasi publisistikada ortaya qoyduğu görüşləri ilə Ş.M.Xiyabaninin publisistik pafosu arasında üzvi əlaqə var. Bu, formal əlamətlərdən də qabarıq görünür. Məsələn, M.F.Axundovun qəhrəmanı “Ey Kəmallüdövlə!“, “Ey Cəlalüddövlə!“ - deyə xitab edirdisə, Şeyx Xiyabani “Ey vətən“ - deyə müraciət edirdi. Bu cəhət A.Makulunun “Xiyabani“ romanında və İ.Əfəndiyevin “Şeyx Xiyabani“ dramında da özünü göstərir. Bu bir tərəfdən mövzunun stixiyasından və qəhrəmanın təbiətindən irəli gəlirsə, digər tərəfdən ənənənin təsirindən və ya onu qorumaq istəyindən irəli gəlir. Məsələn, A.Makulunun “Xiyabani“ romanında oxuyuruq: “Ey vətən yolunda, millətin səadəti uğrunda hər zaman pişqədəm olan Təbriz əqli! - Bütün millətlər oynayıb öz haqlarını tələb edirlər. Siz də oyanın, öz hümmət qılınçınızdan möhkəm tutun, qolunuzun qüvvətinə inanın! Sizdə o qədər güc var ki, istəsəniz qolunuza vurulan zənciri tezliklə qırı bilərsiniz“ (73, s.186-187).

İ.Əfəndiyevin Şeyx Xiyabanisi isə 1920-ci ildə Təbriz qiyamçılarının qərargahında həyəcanlı səslər və alqışlar altında nitqinə belə başlayır: “Ey qüdrətli Azərbaycan xalqı! Ey azadlıq vuruşlarının cəsur mücahid! Bu alqışlar verdiyin qurbanların səsidir! Bu alqışlar sənin igid cavanlarının, mərd qocalarının, incidilmiş, təhqir olunmuş analarının səsidir! Qoy, bu qüdrətli səslər sənin ürəyində ildirimlər saçan daha güclü bir tufan qoparsın! Mənim əzablar, sitəmlər çəkmiş böyük xalqım! And olsun sənin şərəfinə! Heç bir hədə-qorxu, heç bir xain zərbə bu qiyamın əsasını sarsıda bilməyəcək! Biz şəhid olacaqıq, lakin bu yoldan dönmə-yəcəyik“ (26, s.111).

Bu paralellər, analogiyalar - fragmentlərin mündəricə və forma yaxınlığı Xiyabanının stixiyasından irəli gəlməklə yanaşı, həm də onu ilkinliyi və tarixiliyi ilə əks etdirməyin nəticəsidir.

Şeyx Xiyabaninin bu C.Cabbarlınn “Od gəlini“ dramının qəhrəmanı Elxanın çıxışının tarixilik məzmununu tamamlayır. Belə ki, onların hər ikisinin təbiəti və fəaliyyəti tragicdır. Ona görə yox ki, vətən və millət naminə şəhid olurlar, məhz ona görə ki, haqq işi uğrunda apardıqları bu döyüsdə qüvvələr nisbətinin qeyri-bərabər olduğunu, təhdid və təzyiqlərin mümkünüyünü, xain zərbənin vurula biləcəyini, hətta qiyamçıların yekdil olmamasının ağır nəticələr verə biləcəyini mümkün hesab etdikləri halda, azadlıq eşqilə dünyadan köçən əcdadlarına övladlıq borclarını şərəflə yerinə yetirməyə can atırlar.

Məsələ qiyamda, inqilabda deyil və İ.Əfəndiyev də Şeyx Xiyabanini ənənəvi inqilabçı tipində yaratmağı qarşısına məqsəd qoymamışdı. Cənubi Azərbaycan milli azadlıq hərəkatının özəlliklərini, onun tərkibini, aparıcı qəhrəmanın təbiətini, Səttar xandan başlanan bu yeni dalğanın tarixiliyini, nəyə görə iibrət dərsi olduğunu göstərmək pyesin başlıca qayəsidir. Pyesdə ədibin azadlıq namına edilən bütün səyləri dəstəklədiyi aydın görünür. Çünkü azadlıq haqq işi, tanrıının xeyir-duası ilə insanların əldə etmək istədiyi ən şirin nemət olmasaydı, onda yiğin-yiğin insanlar əsrlər boyu bu qədər qurbanlar və şəhidlər verməzdilər.

“Şeyx Xiyabani“ dramını ənənəvi inqilabi əsərlərdən fərqləndirən, onu üstün edən cəhət müəllifin öz qəhrəmanını azadlıq aşığı məqamına qaldırması və onun rəhbərlik etdiyi milli hərəkatı insanın mənəvi haqqı olan azadlığı əldə etmək üçün mühüm vasitə kimi bədii tədqiqatın müstəvisinə çıxarmasıdır. Elə əsərin ilk səhifəsində xalqın “Yaşasın Şeyx Xiyabani! Yaşasın azadlıq!“ - deyə səsini ucaltması təbii bir istəyin stixiyası idi. İ.Əfəndiyevin əsəri bu istəyi gerçəkləş-

dirən, bu isteyin bədii təsdiqini verən dramaturgiyadır. Şeyx Xiyabani özünün dediyi kimi “Azərbaycan xalqının azadlığı uğrunda, böyük müstəqil Azərbaycan uğrunda vuruşur”. Qəhrəmanın aşağıda söylədiyi fikirlər onun əsl təbiətini və bir də İ.Əfəndiyevin estetik idealını ifadə edən kontekst baxımından diqqəti çəkir; “Şeyx Xiyabani - Mən istəyirəm ki, onlar xoşluqla bizə qoşulsunlar. Mən bizim inqilabımızın ancaq qan tökülməklə iş görməyini istəmirəm. Axı biz insaniq” (26, s.113).

Bu cəhətinə görə İ.Əfəndiyevin “Şeyx Xiyabani” dramı H.Cavidin “Peyğəmbər” və “Topal Teymur” dramlarının ümuminsani təəssübkeşliyi ilə uyğunluq, yaxınlıq təşkil edir. Şeyx Xiyabani milli azadlıq naminə inqilab etsə də, təbiəti etibarilə qan tökən yox, qan izini kəsəndir, yara vuran yox, yara bağlayandır. Lakin hətta inqilabi situasiya bəzən sərtlilik və amansızlıq tələb etsə belə, Şeyx Xiyabani təbiətinə sadıq qalaraq kütləvi qırğına səbəb ola biləcək üsullara əl atmir. Böyük sələfi Səttar xan da belə idi. Görünür, qlobal məsələlər də hissi-mənəvi cəhətləri öz içərisində əridə bilmir. Konkret desək, o xüsusiyətləri ki, İ.Əfəndiyev Şeyx Xiyabaninin xarakterində cəmləşdirib, bunlar məhz onun tarixi, həm də ədəbi şəxsiyyətinin özünəməxsusluğudur. Bu özünəməxsusluq onun qəhrəmanlığını da, faciəsini də ehtiva edir. Babəkdən, Səttarxandan axıb gələn sadəlik və duruluq Xiyabaniyə də öz təsirini göstərmışdır. Ona görə də İ.Əfəndiyevin qəhrəmanı inqilab etdi, müstəqil Cənubi Azərbaycan hökumətinin yaranmasını elan etdi, taleyüklü fərمانlar imzaladı, lakin bolşevik inqilabı yolu ilə getmədi. Çünkü, təbiətində bolşeviklik, rus və qərb inqilabçısına xas cəhətlər yox idi. Bolşevik stixiyasına daxil ola bilməməsi ona məglubiyyət götirsə də, bunu tale, aqibət kimi qəbul edir. Sonradan bəlli olduğu kimi bolşeviklərin vətəndaş müharibəsində müvəqqəti “qələbələri” nəhayət, milli faciə ilə sona yetdi.

İ.Əfəndiyev Şeyx Məhəmməd Xiyabani hərəkatının məglubiyyətinin səbəblərini tarixilik baxımından dəyərləndirir. Səttarxan hərəkatı kimi Xiyabani hərəkatı və 21 Azər 1945-ci inqilabı da sanki eyni ssenari ilə çökdürüldü. Milli satqınlıq, xainlik, fars şovinizminin təəssübkeşliyi, xarici dövlətlərin inqilaba qarşı vahid cəbhə təşkil etmələri və s. hərəkat başçılarının dünyabaxışlarını, hərəkatın tərkibinin müxtəlif təbəqələrdən və müxtəlif maraqları ifadə edən lərdən ibarət olduğunu nəzərə alsaq, onda aydın görərik ki, düşmən tərəfin vəziyyətə uyğun hərəkət etməkdə, məqam seçməkdə kifayət qədər tarixi təcrübəsi olub. Bütün bunlar tarixi reallıq məzmununda pyesin fakturasını təşkil edir. Pyesin dramaturji konfliktində bəlli olur ki, Mübarək Səltənəsi, Şahzadə xanımı olan bir məmələkətdə aparılan siyaset vətənin mərd oğullarını aradan götürməyə yönəldiləcək. Köləlik zəncirini qırmaq səyləri amansızlığa məruz qalacaq. Məsələn, Şahzadə xanım zahiri gözəlliyinə güvənib Şeyx Xiyabanini sevgi adı ilə qurmaq istədiyi tələyə sala bilməyəndə Xiyabanının qatı düşməninə çevrilir. Əsərində Xiyabani və Şahzadə xanım xətti konfliktin əhtiraslı məqamını təşkil edir. Bu süjetin analogiyasına kifayət qədər rast gəlmək olar.

Analogiyasına dünya dramaturgiyasında tez-tez təsadüf edilən belə “qütbləşmə”, “düşmənləşmə” halları Azərbaycan dramaturgiyası üçün də yeni deyil. Klassik sənətkarların əsərlərində öz sevgisinə müsbət cavab almayanda qəddarlaşan, intiqam almaq istəyən əhtiraslı qadın surətlərinə kifayət qədər təsadüf etmək olar. Nümunə üçün İ.Cavidin “Peyğəmbər” və “Səyavuş” pyeslərinin qadın qəhrəmanlarının adlarını çəkmək kifayətdir.

H.Cavidin “Peyğəmbər” dramında Şəmsa əvvəlcə Peyğəmbərə öz sevgisini bildirir, lakin sonra ona qatı düşmən olur. Peyğəmbərin Şəmsaya “Zahirin çox gözəldirsə, həm bədbatinsən. Bu gözəlliklə də həp çirkinsən” deməsi ilə

Xiyabaninin Şahzadə xanımın gözəlliyində onun ifritəliyini, Azərbaycan qanına həris bir iblisin simasını görməsi səsləşir.

Pyesdə diqqəti çəkən obrazlardan biri də Hacı Fərhaddır. Zadəgan, mülkədar zümrəsindən olan Hacı Fərhadı Xiyabani idealına bağlayan səbəbi İ.Əfəndiyev mənəvi problemlərlə əlaqədardır. Çünkü Hacı Fərhad imkanlı şəxsdir, o, inqilab işinə maddi dəstək verə bilər. Lakin diqqəti çəkən cəhət Hacı Fərhadın bu yardımçıları təmənna güdmədən etməsidir ki, bu, məhz onun milli azadlıq işinə, Xiyabani hərəkatına mənəvi bağlılığını göstərir. Başqa sözlə, İ.Əfəndiyev onu “mülkədardır, deməli, xalqın düşmənidir” ənənəvi etiketindən xilas etmişdir.

Hələ “Mahnı dağlarda qaldı” (1971) dramında yaratdığı Böyük bəy obrazından görünürdü ki, İ.Əfəndiyevin estetik ideali öz həqiqətini bölgülük prinsipi əsasında təsdiq etmir. Burada millətin birliyini pozan tarixi şərait, siyaset, ideologiya tənqid hədəfinə çevrilir. İ.Əfəndiyev XX əsr İran dövlətinin siyasi dayaqlarının sağlam əsasda qurulmadığını onun qurbanlarından olan Şahzadə xanımın etirafı ilə diqqətə çəkir: “Şahzadə xanım - Çekil kənaral!” (Ağayı Möhtəşəm sürətlə çıxır). Of, məni yorub təngə gətirdi bu riyakar həyat. Şah xalazadəm mənimlə etdiyi günahı ört-basdır eləmək üçün məni bu tiryəki xana ərə verdi. Bununla da mənim ikiüzlü saxta həyatım başladı, məni bu tiryəki ilə birləşdirən taleyimin acığına dünyada nə varsa hamısına düşmən kəsildim. Mən zalim və riyakar oldum. Mən öz taleyimdən intiqam alıram. İntiqam!” (26, s.131).

Məlum olduğu kimi, çox talelərə, hətta Şeyx Xiyabani kimi müdrik və işiqli bir şəxsə, onun həyata keçirmək istədiyi ideala və bütünlüklə Azərbaycan xalqına qənim kəsilən bu afət şəxsi talesizliyinə bütöv bir xalqı intiqam hədəfi seçilir. Onun bu etirafları xislotinə haqq qazandırmaq cəhdindən başqa bir şey deyil. Yəni bu etiraflar onu bir tragik obraz kimi, məhz şəxsi qurban kimi dəyərləndirməyə

haqq verir. Bu obraz yuxarı dairələrin çirkin əməllərindən xəbər verdiyi kimi, həm də belə bir həqiqəti təsdiq edir ki, İran cəmiyyəti özü Şahzadə xanımları yetişdirir. Lakin ən dəhşətli odur ki, Şahzadə xanım onu qurbana çevirən cəmiyyətin qorunub saxlanması üçün də ən iyrinc üsullardan çəkinmir.

Pyesin bir şəklində yenə qiyamçıların qərargahı təsvir edilir, atışma nəticəsində namərd güləssi ilə Şeyx Xiyabani ölümçül yaralanır. Bu hadisinin doğurduğu kəskin ağrını Səhər belə ifadə edir: “Qatillər, siz dünyanın ən ağır cinayətini törətdiniz!” (26, s.164).

Səhərin bu naləsi, fəryadı səbəbsiz deyil. Çünkü qatillər seçimlərində yanılmayıblar. Onlar Babəkdən Şeyx Xiyabaniyə qədər Azərbaycanın ən dəyərli qəhrəman oğullarını məhv edəndə “dünyanın ən ağır cinayətini törətdiklərini” anlayırdılar. Lakin onlar seçim obyektini ən amansız üsullarla həyatdan məhrum etməklə yaşamaq üçün çarə tapdıqlarını güman edirdilər. Ona görə də İranın Mübarək Səltənələri, Şahzadə xanımları Şeyx Xiyabani yalnız bir sinfi düşmən, bir inqilabçı, cəmiyyəti sarsıdan qüvvə kimi görür və ona qarşı mümkün və qeyri-mümkün vəsatələrlə ölüm-dirim savaşı aparırdılar. Lakin İ.Əfəndiyevin Səhəri Şeyx Xiyabaniyə xalqın ümidi, pənahı kimi baxır, onda övliya təbiəti, İsa-Məsih xisleti olduğunu duyurdu. Çünkü Şeyx Xiyabani inqilabçılığının əsasında birlik, vəhdət ideyası dayanırdı. Bu isə mahiyyət etibarilə haqq işidir. Səhərin fəryadı da ona görə könül yaralayır ki, cənəzəsi üzərində göz yaşı tökdüyü insan məhz haqqın yolunda şəhid olandır. İ.Əfəndiyev tarixiliyə müvafiq olaraq pyesə tragik sonluq versə də, bu sonluq nikbin ruhludur. Təkcə ona görə yox ki, Şeyx Xiyabani son nəfəsində Səttar xanın tūfəngini Ayaza uzadaraq “Nə qədər ki, Səttarxanın tūfəngi sizin əlinizdədir, Azadıstan məhv olmayıacaqdır” - deyir. Məhz ona görə ki, insanlar “qısa bir zamanda da olsa, həqiqi azadlığın nə

olduğunu gördüler“. Şeyx Xiyabani əmindir ki, gələcək nosiller haqq işini davam etdirəcəklər“ (26, s.164). Pyesin finalı belə bir əminlik yaradır ki, Şeyx Xiyabani yalnız inqilab etmirdi, o, haqqın insanlara bəxş etdiyi azadlığı onların əllərindən alanlara, şeytanın övladlarına qarşı vuruşurdu. Bu baxımdan onun son anda dilində “Haqq işi“ ifadəsi ilə dünyadan köçməsi təsadüfi deyil. Bütün bunlar İ.Əfəndiyevin “Şeyx Xiyabani“ tarixi faciəsinin bədii sistemində ortaya çıxan tarixi və bədii həqiqətlərdir.

#### 4. Hökmdarın faciəsi

Qarabağ hökmdarı İbrahim Xəlil xanın faciəsini zərurət hesab edən İ.Əfəndiyev “Hökmdar və qızı“ tarixi dramı ilə bir tərəfdən yaddaşı bərpa etməklə mənəvi dirçəlişə təkan verirsə, digər tərəfdən obyektiv reallığa güzgü tutur. Bunu deyərkən biz əsərin 1990-ci il 20 yanvar qanlı qırğının törətdiyi dəhşətli faciənin şəhidlərinə həsr edildiğini və bu faciənin özünə tarixi baxıldığını diqqətə çəkirik. Bütün əsərlərində böyük sənətkarlıq səyləri qoyan ədibin ən mükəmməl və tarixi məsuliyyət tələb edən əsərlərindən olan “Hökmdar və qızı“ tarixi faciəsini gecəsini gündüzünə qataraq birnəfəsə yazıb tamamlaması təsadüfi deyil. Görünür, İ.Əfəndiyev illərdən bəri könül dəftərində yazdıqlarını 1990-ci 20 yanvar hadisələrindən sonra dramatik formada bəyan etməli oldu. Ona görə də pyesi məhz elə həmin ilin avqust ayının 14-də Zugulbada yazıb tamamlaya bildi. Lakin pyesin tamaşa tarixi 1994-cü ildən başlayır. Bu da təsadüfi deyil. Məsələn, vaxtilə C.Cabbarlı “Od gəlini“ pyesini 1925-ci ildə yazıb tamamlasa da, tamaşası yalnız 1928-ci ildə mümkün olmuşdur. Çünkü pyesin mövzusu taleyüklü problemləri əhatə etdiyinə görə müəlliflə teatr kollektivinin yaradıcılıq əlaqələrinin davamlı olması təbii idi.

“Hökmdar və qızı“ nəinki mürəkkəb və ziddiyyətli bir tarixi dövrdən bəhs edən əsərdir, eyni zamanda öz dramaturji

sisteminə və struktur xüsusiyyətinə, çoxlaylılığına görə bənzərsiz bir tarixi-bədii örnəkdir. İ.Əfəndiyev teatrının imkanlarının hüdudsuz olduğunu ortaya qoyan olduqca dəyərli bir abidədir. Bu mənada pyes teatr həyatı üçün də mühüm hadisə idi. Ona görə də müəllif kimi teatr da bu əsər üzərində ciddi yaradıcılıq işi aparmış və tamaşaşa hazırlıq prosesində ciddi bir imtahan qarşısında olduğunu hiss etmişdir.

XVIII əsrin ikinci yarısını və XIX əsrin əvvəllərinin xronikasını əhatə edən “Hökmdar və qızı“ faciəsində tariximizin ən tragik bir mərhələsi - torpaqlarımızın parçalanması və bu fonda keçirdiyimiz mənəvi sarsıntılar dövrü təsvir olunur. Ən böyük milli sərvətimiz torpaqlarımız, vətənimizin ərazi bütövlüyüdür. “Hökmdar və qızı“ əsəri ilə müəllif bize xəbərdarlıq edir ki, “Torpaq itkisindən cism, bədən tapdaq altına düşürsə, dirilik və yaddaş itkisindən ruh və ürək kölə halına düşür“ (65).

Milləti keçmişə, kökə, yaddaşa qaytaran bu əsəri ilə İ.Əfəndiyev narahat ruhların bəlirlərinə varmaq imkanı yaradır. Bədii obrazı, tarixi şəxsiyyəti, faciəsi və narahat ruhu ilə həməhəng olan İbrahim xan pyesdə vətənimizin birliyi və müstəqilliyi naminə, canını fəda etmiş qəhrəman kimi təqdim edilir. Bununla yanaşı, başqa yerlərdən köçürülrək torpaqlarımızda yerləşdirilən ermənilərə havadarlıq etmiş çar Rusiyasının tarixin müxtəlif dönenlərində xalqımıza xəyanətindən və bunun acı nəticələrindən bəhs edilir. Bəlli olduğu kimi, İ.Əfəndiyev qlobal problemləri özünün tarixi təfəkkürünün işığında əks etdirərkən Qarabağ haqqında yazılı tarixi mənbələrlə, mövzu ilə bu və ya digər dərəcədə səsləşən bədii örnəklərlə yaxından tanış olmuşdur. Pyesdə tarixi reallığın, milli koloritin xarakterlər vasitəsilə canlandırılmasında müəllifin tarixi təfəkkürünün mühüm və şəksiz rolunu təsdiq etməklə yanaşı, Mirzə Camalın “Qarabağ Tarixi“, Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının tarixi“,

M.M.Xəzaninin “Tarixi-Qarabağ” əsərlərinin ifadə etdiyi tarixi həqiqətlərdən də istifadə edildiyini diqqətdən qaçırmamaq olmaz. Məsələn, Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının tarixi (1747-ci ildən 1805-ci ilə qədər)” əsərində yazılır ki, “Qarabağ xanlığının gələcəkdə müstəqil qalması məsələsini fikrə gətirmək belə mümkün olmadığına görə, Şuşada... oyanlar... bir-birinə düşmən olan iki dəstəyə bölünmüsdür. Bu dəstələrdə biri rusların Zaqafqaziyənin işlərinə qarışmasını gözləyərək heç bir vəchlə İrana tabe olmaq istəmir, digəri isə əksinə... İran hökmdarını hər vəchlə razi salmağa çalışırmış“. İbrahim xanın oğlu Məhəmməd-həsən ağa da “Qarabağda ruslara hüsн-rəğbət bəsləyən dəstədən imiş“ (44, s.142).

“Qarabağ xanlığının tarixi“ kitabında söylənilən bu mülahizələr dramda İbrahim xanın ailə üzvləri ilə səhbətlərində, xüsusilə Azərbaycanın digər bölgələrindən İbrahim xanla milləti gözləyən gələcək təhlükənin qarşısını nə kimi vasitələrlə almaq barədə məsləhətləşməyə gələn digər xanlarla səhbətlərində də müəyyən qədər çözülür.

İbrahim xanda hakimiyyət ehtirasının doğurduğu qürur, təkəbbür və bunlardan törəyən fəsadlar pyesdə istər tarixi, istərsə də bədii-psixoloji baxımdan ustalıqla işlənmişdir.

Yeri gəlmışkən qeyd etmək lazımdır ki, D.Hacıyev “Azərbaycan ədəbiyyatında tarixi dram“ (1983) monoqrafiyasının “Hökmdarların faciəsi“ sərlövhəli birinci fəslində “Nadir şah“, “Ağa Məhəmməd şah Qacar“, “Nəsrəddin şah“, “Topal Teymur“ kimi pyeslərin geniş təhlili fonunda hökmdarların faciəsinin səbəbləri açıqlanır. Bununla yanaşı, M.Əlioğlu “Hüseyin Cavidin romantizmi“ kitabında “Fatehin faciəsi“ başlığı altında verdiyi açıqlamalarında Topal Teymurun şəxsində ümumiyyətlə fatehliyin faciəsindən bəhs edir. Tarix sübut edir ki, Makedoniyalı İsgəndərdən tutmuş Çingiz xan, Əmir Teymur, Ağa Məhəmməd şah Qacar da daxil olmaqla heç bir böyük hökmdar - fateh faciədən yaxa

qurtara bilməyib. Məsələn, Topal Teymurun faciəsi təkcə “nə yapım, mənim də qismətimə insan yiğinları və qan selləri düşüb“ - deməsində yox, həm də “(məğrur qəhqəhələrlə) “Allah bir olduğu kimi, padışah da bir olmalı, şan və şöhrət izləyən bir hökmdar qarşısında cahan... nədir?“ (1, s.291) deməsində və bu cür düşünməsindədir.

İ.Əfəndiyevin tarixi dramında bədii obrazı son dərəcə mükəmməl yaradılan İbrahim xan da məğrurdur, hökmətdür, iradəcə həddən ziyadə möhkəmdir. O, böyük sələfi kimi fatehlik, cahana allahlıq iddiasında deyil. Lakin ayrı-ayrı tarixi dövrlərdə yaşamalarına, hökmələrinin coğrafi hüdudunun müxtəlifliyinə baxmayaraq hər ikisi hökmdarlığın faciəsini yaşıyır. Ancaq İbrahim xan bu faciəni daha kəskin yaşıyır. Çünkü elə bir tarixi şəraitdə hakimiyyət sürür ki, məhz bu dövrdə millətinin taleyi qan içindədir, vətəni iki od arasındadır. Belə ki, nə istəkli qızını vətənindən, sevgilisindən ayırib ərə verdiyi İran hökmdarı Fətəli şahdan, nə də ittifaqa girmək istədiyi rus çarından etibar, sədaqət görməyən vətən və millət fədaisi İbrahim xan ən sonda “boğulmaq istəmədiyi üçün saman çöpündən yapışanın“ vəziyyətinə düşür və təklənirsə, o şəxsiyyətdə və hökmdə olan insan üçün bundan böyük faciə olardımı? Hələ biz ən sonda onun cismən məhv edilməsini demirik. İ.Əfəndiyev özü bu xüsusda deyir: “Son əsərim “Hökmdar və qızı“ da faciədir. Onu İbrahim xanın həyatına həsr etmişəm. Bu adamın taleyi uzun illər məni düşündürüb. Bir gecədə on səkkiz baş ailəsini ruslar qırdırıblar“ (25, s.229).

İdeya və məzmunu yüksək bədiiliklə reallaşdırılan bu tarixi əsər dövrümüzün ibrətamız məqamlarını da qabarıl şəkildə əks etdirir. “Bir sənətkar kimi İ.Əfəndiyevin ən bariz səciyyəvi cəhətlərindən biri onun əsərlərində ədəbiyyatımıza həmişə təzə mövzular, aktual problemlər gətirməsi idi. Onun “Hökmdar və qızı“ pyesi də bu cəhətdən xarakterikdir. “Hökmdar və qızı“ pyesi ilə Azərbaycan dramaturgiyasının

səhnəsinə ilk dəfə olaraq Qarabağ mövzusu gəldi. Tamaşaşa son səkkiz ildə bütün xalqımızın göynəyən yarasına çevrilmiş Qarabağ probleminin tarixi kökləri çox gərgin dramatik kolliziyalar zəminində açıqlanır“ (82).

Pyesdə hadisələr Şuşa qalasında başlayır. İbrahim xanın iqamətgahı diqqətə çəkilir. Məlum olur ki, Ağa Məhəmməd şah Qacar Şuşanı ələ keçirən zaman Balakənə ketmiş İbrahim xanın yenidən vətənə dönməsi ilə bağlı saray əhli şadıyalıq edir. Xanın qızları Ağabəyim ağa və Səltənət bəyim, Cavadxanın oğlu Hüseynqulu xan, Qarabağ atlılarının gənc sərkərdəsi Saday Şirxan oğlu da onların arasındadır. “- Adil hökmdarımız İbrahim xana eşq olsun“ sədaları ucaldıqca - ucalırdı. İbrahim xan həmvətənlərinə bu hörmət və ehtirama görə minnətdarlıq edir, Qarabağ camaatının mərdliyinə, sədaqətinə inandığını, daim onlara arxalandığını bildirir və eyni zamanda, çətin sinaqlardan keçən Saday Şirxan oğlunun igidliyini məxsusi qeyd edir. Camaat bu dəfə “ -Yaşasın Saday Şirxan oğlu“ - deyə qəhrəmana öz sevincini və minnətdarlığını bildirir.

Mövzusuna və janrına görə tarixi xronika üstündə köklənməli olan bu pyesdə müəllif janın tarixi faciə stixiyasını dəyişməyən, əksinə, onu zənginləşdirməklə ona daxili bir dinamika aşlayan lirik-romantik sevgi motivlərindən də istifadə etmişdir. Əsərin ilk səhnələrində Ağabəyim ağa və Saday Şirxan oğlu, Səltənət bəyim və Hüseynqulu xan Cavadxan oğlu ən çətin yolları, ən böyük maneələri sevgi ilə keçməyin mümkün olduğunu bildirir, saf eşqlə səmavi aləmi də fəth etməyi iqrar edirlər. Lakin hadisələrin gedişində gənclərin bu şirin arzuları acı xatirə, iztirab, ayrılıq və ölümlə əvəz olunur. Lirik-romantik və obyektiv-tarixi başlangıclar elə rəbitələnir ki, onların sənət yolu ilə edildiyini unudur və məhz tarixin öz ahəngi kimi qəbul edirsən. İ.Əfəndiyevin tarixi dram poetikasının estetik təsir gücü də kontekstlərin üzvi vəhdətinə özünəməxsus

ustalıqla nail olmasındadır.

“İbrahim xanın məglubiyyətinin səbəbləri sırasına milli birliyin, həmrəyliyin yoxluğu, lidersizlik, sadəlövhilik, uzağı görə bilməmək daxildir“ (25, s.229).

Tarixilik baxımından yanaşanda aydın olur ki, qeyd edilən amillər məglubiyyəti mütləq ifadə etmir. İ.Əfəndiyev də məglubiyyətin səbəblərini daha geniş kontekstlə əlaqələndirir. Obyektiv tarixi gerçəkliyin dinamik inkişafını həzm etməyə, adekvat tədbirlər görməyə sadəcə olaraq macal yox idi. Pyesdə bu macərsizliq, vaxtin darlığı İbrahim xan da daxil olmaqla bütün Azərbaycan xanlarının amanını kəsir. Onların ümumi düşmənə qarşı birləşə bilməməsi təkcə Qarabağ hökmdarının məglubiyyəti deyildi, eyni zamanda, Azərbaycan xalqının faciəsi idi. Burada söhbət İbrahim xanın məglubiyətindən və faciəsindən getsə də, dövrünün aparıcı tarixi şəxsiyyəti kimi o, bütöv Azərbaycan ideyasını ifadə edirdi. Ona görə “lidersizlik“ ifadəsi yerinə düşmür. Xalq İbrahim xanı şəksiz lider hesab edirdi. Pyesdən də göründüyü kimi, onun hökmü geniş əraziləri əhatə edir. İbrahim xanın məglubiyyəti, faciəsi, məhv tarixi baxımdan ümummilli mahiyyət kəsb edirdi. Bu cəhətlər bədii baxımdan da kifayət qədər əsaslandırılır. O, uzaqqorən və müdrik tarixi sima olduğuna görə millətini əjdahanın ağızından, ikibaşlı qartalın caynağından xilas etmək üçün yollar axtarır. Lakin tarixin təkəri İbrahim xanın, başqa sözlə, Azərbaycanın xeyrinə hərlənəmir. Ona görə hökmdarın bütün cəhdləri fayda vermir və əksinə, onu uçuruma, faciəyə doğru çəkirdi. Hökmdar isə özünü, ailəsini deyil, bütövlükdə milləti, Azərbaycanın gələcəyini düşünürdü. Bunu oğlu Əbülfət xanla mukaliməsindən də aydın duymaq olar:

“İbrahim xan - Mən rus padışahına tabe olmayı İran şahəshahına tabe olmaqdən üstün tuturam. Mənim qəbul etdiyim son qərar bundan ibarətdir.

Əbülfət xan - Xan ata, soruşmağa cəsarət edirəm: sən

nəyə görə bu qərara gəlmisən?

İbrahim xan - Ona görə ki, rus padışahı Azərbaycan xanlıqlarını birləşdirib vahid bir dövlət yaratmaqda mənə kömək edəcəyinə söz verib. Fars təsirində olan İran şahları isə ona bitişik sahədə vahid, müstəqil türk dövlətinin yaranmasına razi olmazlar“ (27, s.50).

Mükəmməni bir qədər də davam etdirək, aydın görərik ki, İbrahim xan siyasətdə romantizm yolunu tutub. Xüsusilə “söz verib“, “ruslar o dərəcədə namərdlik eləməz“, “rus padışahının səmimiyyətinə inanıram“ kimi arqumentləri həm hökmədarın siyasətinin, həm də şəxsiyyətinin xarakterini ifadə edir. Bunu xan qızı Ağabəyim ağa ilə kəskin mübahisə zəminində keçən görüşündə özü də etiraf edir: “İbrahim xan (müləyim) - Nə etməli qızım... siyasət gündə yüz dəfə istiqamətini dəyişən küləyə bənzəyir...“ (27, s.55).

İ.Əfəndiyev İbrahim xanın hökmədarlıq tarixinə və şəxsiyyətinin xarakterinə müvafiq gəlməyən “müləyim“liyini tarixi şəraitin doğurduğu psixoloji sarsıntıının əlaməti kimi vurgulayır. Lakin Ağabəyim ağa deyəndə ki, “sizin nəsil-ləriniz Azərbaycan analarının üzlərinə baxa bilməyəcəklər“, onda “İbrahim xan (qəzəblə) - Rədd ol. Rədd ol burdan“ - deyərək ən istəkli övladının da onun şəxsiyyətinə qarşı ittihamlarına dözmür. Hökmədar kimi “qəzəblə“ qəti qərarını bildirir. Deməli, İbrahim xan mürəkkəb, Azərbaycan üçün taleyüklü olduğu qədər də tragik olan bir dövrdə yaşadığı kimi, həm də ənənəvi şərq-türk hökmədarlarının xarakterindəki müəyyən səciyyəvi cəhətləri eks etdirir. İbrahim xan pyesdə daha çox sülh, dinclik, əmniyyət tərəfdarı kimi çözülür, sələfi Əmir Teymurdan fərqli olaraq nahaq qanlar tökməkdə məna görmür. Lakin Topal Teymur böyük hərbi gücə malik olsa da, bir çox hallarda artıq qırğınlara yol verməmək üçün siyasətə də əl atır. İbrahim xan düşmənin güclü və son dərəcə amansız olduğunu bildiyi, çarə yollarının tükəndiyi üçün daxili bir hüznələ “başqa yol yox idi“ - deyir.

Ona görə də “Hökmdar və qızı“ əsərində predmetləşdirilən problemlərə ən yeni tarix müstəvisindən yanaşdıqda məlum olur ki, İbrahim xanı sadələvhilükdə, uzağı görməməkde ittiham edənlər özləri də hökmədarın dediyi kimi, “ədalətli“ olmayıblar. Çağımızın olaylarından çıxış etsək deyə bilərik ki, o zaman İbrahim xan Azərbaycanın İrana birləşməyinin qəti əleyhinə olmaqdə haqlı imiş. Opponent bu qənaəti tarixi İbrahim xanın deyil, İ.Əfəndiyevin müasirlik prinsipi əsasında yaradılmış bədii qəhrəmanın adına çıxar və müəllifi tarixi şəxsiyyəti öz ideyalarının ifadəçisinə çevirməkdə qınayır. Lakin tarix onu da sübut edir ki, iki od arasında qalan hökmədar uzun müddət tənhalığın girdabında seçim qarşısında qaldığına görə nəinki başqa xanlar tərəfindən, eyni zamanda, öz əzizləri və doğmaları tərəfindən də sınaq obyektiinə çevrilir. Lakin nə qədər əzablı olsa da, seçimini edir, qərarında qəti olduğunu, başqa sözlə, məhz rus dövləti ilə ittifaqa girəcəyini ortaya qoyur. Bəlli olduğu kimi, bu qərar hökmədarın özü, ailəsi üçün fəlakətli bir aqibətlə sona yetir. İ.Əfəndiyevin son dərəcə sarsıntı içərisində söylədiyi kimi, “bir gecədə on səkkiz baş ailəsini ruslar qırıldılar“. Bu eyni zamanda, 1990-cı il 20 yanvar qırğınına tarixi kontekstdə baxmağa imkan verir. O vaxt satqınlığına görə məlik rütbəsi ilə mükafatlandırılan Vanya erməni millətinə xidmət naminə rus mayoru Lisanoviçi “Son nəfərinə qədər. Türklər çox amansız millətdir“ - deyə böyük bir hökmədarı ailəsi ilə birlikdə doğratdırmağa nail olmuşdursa, 1990-cı ilin 20 yanvarında yenə eyni ssenari təkrarlandı. Bu, Azərbaycan xalqına qarşı tarixi soyqırımı siyasətinin yeni bir dalğası, daha güclü, daha kəskin və amansız qabarması idi. Bu amansızlığı İbrahim xan hiss edirdi və belə zənn edirdi ki, taleyüklü məsələlərdə hər hansı bir yanlış addım millətin kütləvi şəkildə məhv edilməsinə səbəb ola bilər.

“Tubu xanım - Qüdrətli Azərbaycan hökmədarına

müstəmləkə təkliflərini bəyan edəndə, ellər igidi Pənah xanın oğlu İbrahim xanın onun düz ağızının içində bir gülə sixmadığına mən təccüb edirəm.

İbrahim xan - Bu bir anlıq mənim ağlıma gəldi. Ancaq onun top-tüfənglə möhkəm silahlanmış ordusunun Qarabağ camaatını uşaqtan-böyüyə qılıncdan keçirəcəyini düşünüb susdum“ (27, s.58).

Lakin bu susmaq İbrahim xan kimi bir şəxsiyyət üçün tragik bir məqam idi. Tarix sübut edir ki, o heç vaxt anladığını, həqiqət hesab etdiyini deməkdən, həm də özünəməxsus sərt formada deməkdən çəkinməyib. Lakin indi adlı-sanlı bir Azərbaycan hökmdarı rus generalı qarşısında həqiqəti demir və susursa, bunu, əlbəttə, qorxaqlığın, acizliyin əlaməti kimi yozmaq ədalətsizlik olardı və xanın şəxsiyyətinin tarixi mündəricəsi ilə ziddiyət təşkil edərdi. Vaxtilə Koroğlu “qəçmaq da igidlikdəndir“ demişdir. Əger kütłəvi qırğına təhrik etməmək naminə İbrahim xan öz xarakterinə üstün gəlib susa bilib, bunun nə qədər mənəvi sarsıntı yaratdığını anlamaq çətin deyil. Əslində, bu da bənzərsiz bir qəhrəmanlıqdır, millətin müqəddərəti naminə özün-özünə qalib gələsən.

Bu gün Azərbaycan müstəqil ölkə kimi, dünyəvi bir dövlət kimi yaşayır və beynəlxalq aləmdə tanınır. Doğrudur, müstəqilliyə aparan yol uzun, üzüntülü olduğu kimi, qurbansız da olmayıb. Lakin vaxtilə İbrahim xanın İranla birləşməyə qəti etiraz etməsi onun uzaqqorənliyinin timsalıdır. Biz nə qədər müşkül olsa da, rus imperiyasının caynağından xilas ola bildik, lakin cənublu qan qardaşlarımızın bu gün öz ana dillərində, hətta ibtidai məktəblərinin belə olmaması onu göstərir ki, millətimizin böyük bir hissəsinin taleyi yaman tilsimə düşüb. Şah İsmayıllı Xətai yolu ilə gedib onun əməllərini yaşatmaq əzmində olan İbrahim xana tarixi zaman bu könül arzularını reallaşdırmaq imkanı vermədi. Heç imkan verməzdi də. Çünkü o vaxt dünya siyasət meydanında yeni

dövlətlər peyda olmuşdular. Belələri müstəmləkəçilik siyaseti aparır, dünyani yenidən bölüşdürmək üçün qüvvə nümayiş etdirirdilər. Nə edəsən ki, İbrahim xanın hökmədarlıq dövrü dünyanın bu çağına düşdü. Rusiya və İran kimi tamah dişi böyük olan dövlətlərlə “dinc yanaşı“ yaşamayaq yolları aramalı oldu. Aci da olsa, reallıqdan irəli gələn çarəsizliyi çarə kimi qəbul etdi: “Başqa yol yox idi“.

İ.Əfəndiyev İbrahim xanın bədii surətini tarixiliyi gözleməklə bütün səciyyəvi cəhətləri ilə yaradarkən onun siyasi-dövlətçilik fəaliyyətinin Azərbaycanın bütövlüyü ilə bağlı məqamlarını daha qabarlı verməyə çalışmışdır. Məsələn, hökmdar Azərbaycanı heç bir dövlətdən asılı olmayan bir ölkəyə çevirmək və onun bütövlüyü naminə Ağabəyim ağanı İran hökmdarı Fətəli şaha ərə verərkən düşündürdü ki, əgər qızı onun zövcəsi olarsa, onda “Azəri xanlıqlarını birləşdirib vahid bir dövlət yaratmaqda mənə kömək edər... O, bu köməyi mənə vəd edir“ (27, s.35).

Sonrakı hadisələr göstərdi ki, Fətəli şah vədinə xilaf çıxdı. Lakin onunla qohumluğunun zərbəsi yenə İbrahim xanın özünə dəydi. Belə ki, Vanya xanın ailəsi ilə birlikdə doğradılmasında Fətəli şahla qohumluq əlaqələrini İbrahim xanın rus hökumətinə xəyanətinin zəminini kimi qələmə verib istədiyinə nail ola bildi. Vətənin birliyi ideyası ilə şövqə gələn İbrahim xanın aşağıdakı qənaətindən aydın görünür ki, bu yolda nəinki şəhid olmağa, hətta lazıim gəlsə övladlarını da qurban verməyə razıdır: “İbrahim xan - Vətən borcu, vətən şərəfi o qədər böyük, o qədər müqəddəs bir hissdir ki, ona əmr etmək olmaz. O gərək insanın öz qəlbindən gəlsin“ (27, s.35). Akademik B.Nəbiyevin sözləri ilə desək, bu fikirlər həm də “Azərbaycan dövlətçiliyini, onun birliyini və vəhdətini göz bəbəyi kimi qorumaq haqqında qocaman ədibin öz xalqına, gələcək nəsillərə son sözü, vəsiyyəti kimi xüsusi bir bədii ümumiləşdirmə qüvvəsilə səslənir“ (82).

Araşdırılan problemin bədii ümumiləşdirilməsinə ədibin

konseptual baxışları, xüsusilə, İbrahim xanın və Ağabəyim ağanın monoloqlarında qabarən müasirlik ruhu mühüm təsir göstərir:

“Ağabəyim ağa - Xan ata. Sənin nə ləl-cəvahiratın, nə səltənətinin əzəməti İran şahlığından əskik deyil. Azəri igidləri sənin başına and içirlər. Ona görə də güman etmirəm ki, şöhrətli xan atam məni ancaq Fətəli şah olduğu üçün ona vermək istəyir.

İbrahim xan - Mənim əqilli qızım. Sənin fəxrlə yad elədiyin Azəri igidləri bilirsən həmişə mənim də iftixaram olublar... Lakin bizim faciəmiz ondadır ki, bu igidlər bütün bir xalq halında birləşməyiylər. Ayrı-ayrı xanlıqlara bölünüb-lər... Mənim ən yüksək amalim bu xanlıqları birləşdirib Azəri türklərinin yenilməz dövlətini yaratmaq olmuşdur.

Ağabəyim ağa - Ax, xan ata, sənin bu böyük amalın həmişə mənim də şirin xülyalarım olub“ (27, s.35).

Bu mükəlimə bizi belə bir həqiqətə qovuşdurur ki, İbrahim xanın amalı Ağabəyim ağanın “Şirin xəyalı“ ilə üzvi vəhdət təşkil edir. Məhz elə bunun naminə də Saday Şirxan oğlunun sevgisini qəlbinin dərinliklərində gizlədərək qurban də keçəcək qəriblik taleyi ilə barışır və özünü “yenilməz dövlət amalı“nın doğurduğu “şirin xəyallara“ fəda edir. Çünkü izdivaca razılıq vermeklə o, Fətəli şahın sərvətini və şöhrətini deyil, vətəninən gələcəyini düşünmüştür. Göründüyü kimi, yenilməz vətən amalını haqq yolu kimi qəbul edən ata və qızı bir-birini tamamlayır. Pyesin sonunda Cavadxan oğlu Hüseynqulu xan, İbrahim xanın qızı Səltənətbəyim ruslarla vətən uğrunda qanlı savaşda öldürüləndən sonra Ağabəyim ağanın atasına qarşı irəli sürdüyü ittihamlarda onların birinin digərini tamamlaması, tarixin ibret dərsini hərəsinin özünəməxsus şəkildə ortaya qoymaları aydın görünür. Məhz münasibətlərin belə bir ovqatla çözümü problemin tarixilik məzmununa müvafiq olmaqla yanaşı, həm də İ.Əfəndiyevin tarixin qan yaddaşı konsepsiyasını eks etdirir.

İbrahim xan vəziyyətin nə qədər mürəkkəb və tragik olduğunu hamidən yaxşı başa düşür, millətinin ağır vəziyyətini həm də özünün şəxsi faciəsi kimi yaşayır. Ona görə də İbrahim xanı çox şeydə təqsirləndirmək olar, yalnız vətənə xəyanətdən başqa. Çünkü tarixin obyektiv gedişini millətinin mənafeyinə yönəltmək çarəsini tapa bilməyən hökmədarın məhz şəraitin, məmləkətin daxilində və xaricində gedən proseslərin qurbanı olduğunu unutsaq haqlı olmayıq. “İbrahim xan - Cavad xan mənə ağır ittihamlar verir. Ancaq gəlin ədalətlə danışaq, hər cürə silahı, böyük qoşunu olan iki böyük dövlətin arasındayıq. Ona görə mən çalışıram ki, biz bütün Azəri xanlıqlarını birləşdirib vahid, güclü bir dövlətə çevirək“ (27, s.38). Heç kəs məni başa düşmür. Xalqımızın həqiqi azadlığı tilsimə düşmüşdür. Azəri xalqı qəvidir, igaiddir. Lakin onun qılinci nə qədər iti olsa da iki divin pusqusunda dayandığı bu tilsimi qan tökməklə sindirə bilməz... Nə üçün məni başa düşmürə? Nə üçün? Nə üçün?“ (27, s.39).

Göründüyü kimi, İbrahim xan şəraiti təhlil edərək milləti düşdürü vəziyyətdən xilas edib, tilsimi qırmaq, pusquda dayanan divləri ovundurmaq, bələni uzaqlaşdırmaq üçün çarə axtarmaqla yanaşı, anlamağın da dərdini çəkir. Nitqinin sonunda məclis əhlinə üz tutaraq dalbadal üç dəfə “nə üçün“ deməsi məhz iç aləmində sonsuz bir faciənin yaşandığından xəbər verir. İ.Əfəndiyevin dramaturgiyasının yaratdığı tarixin müasirliyi həm də ondadır ki, xalqımızın azadlığı üçün qurulan tilsim nağıllarda olduğu kimi hələ darmadağın edilməyib, bu gün də həmin o “iki div pusquda dayanıb“ məqam gözləyir. Bu baxımdan İ.Əfəndiyevin “Hökmdar və qızı“ tarixi keçmişimizi və indimizi aqibət müstəvisində cəm edir, sabahlı aqibət üçün səfərbər olmağa səsləyir.

İbrahim xanın tarixi şəxsiyyət kimi aqibətinin Şah İsmayıllı Xətai, Nadir şah, Ağa Məhəmməd şah Qacar kimi Azəri türklərindən olan hökmədarların aqibəti və taleyi ilə tarixi müstəvi təşkil etdiyini nəzərə alan İ.Əfəndiyev bədii ümumi-

ləşdirmələri ilə də bu konteksti diqqətə çəkir. Məsələn, əgər aqibətinin sonunda Nadir şah “təqsirim çoxdur“ (83, s.133) - deyə etiraf edirə, İbrahim xan “Ah, mən aldanmışam“ (27, s.58) - deyə son gecəsinin sabahından ümid gözləyir. Lakin zalim əcəl Nadir şaha macal vermədiyi kimi İbrahim xana da aman vermədi ki, ruhu gələcək nəsillər qarşısında xəcalət çəkməmək üçün atası Pənah xanın vəsiyyətinə əməl edərək “qılıncını qızından çıxarsın“, Azərbaycan xalqını ölüm-dirim mübarizəsinə qaldırsın. Onun yaradani köməyə çağırması, intiqam üçün ondan izn almaşı “Hökmdar və qızı“ tarixi faciəsinin aparıcı qəhrəmanının stixiyasını, tarixin faciəsini və fəlsəfəsini ümumiləşdirmək baxımından da müdrikənə düşünləmiş sonluqdur.

## NƏTİCƏ

İ.Əfəndiyevin tədqiq olunan əsərləri belə bir qənaəti meydana çıxdırdı ki, tarixilik də, müasirlik də yaziçinin hadisələrə estetik-fəlsəfi münasibətinin formalarıdır. Başqa sözlə, deyə bilərik ki, İ.Əfəndiyevin tarixi dramlarında özünü göstərən müasirlik məhz elə dramaturqun özünün yaşadığı dövrü tarix kimi tədqiq və təqdim etməsindədir. Tarixilik isə onun dramaturgiyasında milli yaddaşın meyari kimi diqqətə çəkilir. İ.Əfəndiyevin tarixi dramlarında tarix xalqın millimənəvi və estetik-mədəni təcrübəsinin təzahürü, müasirlik isə tarixi dəyərlərin meyari və əlaməti kimi qəbul olunmalıdır.

İ.Əfəndiyevin tarixi dramlarında müasirlik bir estetik kateqoriya, həm də bir münasibət forması kimi araşdırılarkən, təbii ki, sovet dövrü ədəbiyyatının ideoloji principlərinə də diqqət yetirilir, müasirlik kateqoriyası ilə siyasi xarakterli aktuallıq anlamı arasındaki nisbət konkret mülahizələr əsasında aydınlaşdırılır. Bu problemlə bağlı təhlil və ümumiləşdirmələr elmi-nəzəri fikrin əldə etdiyi nəticələri nəzərə almaq və saf-çürük etməklə daha da konkretləşir, ayrı-ayrı tarixi dram nümunələrinin daha obyektiv qiymətləndirilməsinə xidmət edir. Bu isə nəticə etibarilə İ.Əfəndiyevin tarixi dramlarını Azərbaycan tarixi dram ənənələri kontekstində öyrənmək, bu əsərlərin orijinal dramaturji keyfiyyətlərini, özünəməxsus tematika və ideya-məzmun əhatəsini müəyyənləşdirmək deməkdir.

Tədqiqat materialında öz əksini tapan metodoloji meyarlar gələcəkdə bu istiqamətdə aparılacaq araşdırmalar üçün faydalı ola bilər. Çünkü tədqiqatın qənaətlərindən aydın olur ki, İ.Əfəndiyev tarixə müraciət edəndə də, müasir gerçəlikdən mövzu götürəndə də müasir insanı düşündürən əxlaqi-mənəvi məsələləri əks etdirməyə çalışır. Daha doğrusu, İ.Əfəndiyevin tarixi dramlarının təhlili göstərir ki, bu

əsərlərdə əsas cəhət mövzunun tarixlə və yaxud müasir dövrlə bağlı olması deyil, məhz münasibətin, müəllif mövqeyinin və təfəkkürünün müasirliyi və tarixiliyidir. Ona görə də İ.Əfəndiyev bir dramaturq, bir sənətkar kimi mövzunun hansı dövrden alınmasından asılı olmayaraq, öz məqsədinə məhz hadisələri müasirlik və tarixilik mövqeyindən əks etdirmək və qiymətləndirməklə nail olur.

“Mahni dağlarda qaldı“, “Xurşidbanu Natəvan“, “Hökmdar və qızı“ əsərlərinin tədqiqi belə bir qənaəti ortaya qoydu ki, İ.Əfəndiyev üçün tarixilik təkcə tarixə müraciətdə, tarixi materialda deyil, müasiri olduğu tarixlə, keçmiş indi ilə əlaqələndirməsindədir. Ona görə də ədibin müasirliyi tarixi məzmuna malik elə bir ideya-bədii keyfiyyətdir ki, dünən olduğu kimi, bu gün də bizim hissələrimizə toxunur, şüürumuza təsir edir, bizi düşündürür. Bu, İ.Əfəndiyevin tarixi dramlarının elmi-nəzəri təhlilindən çıxan nəticədir. Göründüyü kimi, bu əsərlərin toxunduğu problemlərin və dramaturji özünəməxsusluğunu konseptual şəkildə tədqiqi həm də ümumən tarixi əsərin başlıca ideya-sənət meyari olan tarixilik və müasirlik kateqoriyalarını daha obyektiv qiymətləndirmək üçün geniş imkanlar açmış olur.

İ.Əfəndiyevin tarixi dramlarının özünəməxsusluğu şübhəsiz ki, Azərbaycan dramaturgiyasının mövcud ənənələri fonunda daha aydın görünür. Buna görə də dissertasiyada ədibin tarixi pyeslərinin bütün yaradıcılıq problemləri ümumən Azərbaycan dramaturgiyasının, mövcud tarixi dram nümunələrinin yaradıcılıq problemləri ilə bağlı şəkildə araşdırılmışdır. Burada əsas prinsip İ.Əfəndiyevin əsərlərini milli dramaturgiyanın öz daxili qanunauyğunluqlarına müvafiq, vahid sənət müstəvisində araşdırmaq olmuşdur. Bu məsələlər, təbii ki, dissertasiya işinin struktur planında nəzərdə tutulan miqyasda açılaraq işıqlandırılır. Problemin həlliində elmi-nəzəri fikrin mövcud müddəaları, dramaturgiya tariximizin, tarixi dram janrinin öyrənilmə səviyyəsi nəzərə

alınmış, bu əsasda yeni metodoloji yanaşma prinsipləri müəyyənləşdirilmişdir.

İ.Əfəndiyev müasir mövzuda yazdığı pyeslərində olduğu kimi, tarixi dramlarında da orijinal yaradıcılıq keyfiyyəti sayılan lirik-psixoloji üslub ilə janrin ənənəvi poetikasına yeni fəlsəfi ovqat, yeni bədii mündəricə gətirmişdir. Dramaturgiyanın poeziyasını yaranan, həyatın dramatizmini onun şeriyəti ilə tamamlayan İ.Əfəndiyevin əsərləri həm də dərin fəlsəfi və milli-tarixi məzmuna malikdir. Onu millətinin taleyi də, bəşəriyyətin həyatı da eyni səviyyədə düşündürmiş və bu narahatlıq ənənəvi tarixi dramlarında özünün fəlsəfi-estetik əksini tapa bilmüşdür. İ.Əfəndiyevin tarixi dramlarındakı surətlərin arzu və düşüncələri, fəaliyyət və mübarizə yolları yüksək sənətkarlıqla təsvir olunur; münaqış və ziddiyətlərin, hərəkət və hadisələrin orijinal süjet və kompozisiya həlli gərgin dramatizmə, təbii situasiyalarla vəhdət təşkil edir. Həyat həqiqətini bədii həqiqət səviyyəsinə qaldırmağa imkan verən tarix İ.Əfəndiyev dramaturgiyasının həm müsafiri və həm də tale yoldasıdır.

İ.Əfəndiyevin tarixə müraciəti estetik-fəlsəfi düşüncəsini zənginləşdirmiş, yaradıcılıq təşəbbüslerini artırmışdır. Göründüyü kimi, tarixi mövzuya maraq göstərən ədib bu kontekstdə mövcud olan ədəbi ənənəyə də kifayət qədər yaxından bələd olmaqla yanaşı həm də orijinal yolla getmişdir. O, tarixi həqiqəti rəsmi sənəd dili ilə göstərməyə meyl etməsə də, tarixi həqiqətin mənasını, dövrün ruhunu və ictimai inkişafın qanunauyğunluğunu, tarixin konkretlik tələbini gözləmişdir. Tarixi hadisələri və şəxsiyyətləri bədii düşüncə obyektiyə çevirmək istəyi daxili-mənəvi tələb kimi yazıçıya yaşadığı dövrün mürəkkəb proseslərinə zirvədən baxmaq imkanı verirdi. Ömrü demək olar ki, bütünlükə “sovət dövrü“ndən keçən İ.Əfəndiyev dövrün ictimai-siyasi təzadalarından, vulqar-sosiooloji sıxlıqlarından imkan daxilində uzaqlaşmağa çalışmışdır. Tədqiqatın qənaət-

lərindən o da aydın oldu ki, özünüdərk meyli elə əzəldən İ.Əfəndiyevin təbiətində mövcud olan başlanğıcındır və bunun get-gedə lirik-psixoloji üslub kimi sabitləşməsi bu baxımdan təbiidir. Məhz bu yolla o, dünənin siyasi-ideoloji çərçivəsini aşa bilirdi. Lakin mövcud tədqiqatın predmeti İ.Əfəndiyevin tarixi dramlarını araşdırmaq problemini ehtiva etdiyinə görə dünənin kontekstində istinad etmək, təhlil etmək vəzifəsini qarşısına qoymasa da, tarixilik nöqtəyi-nözerinə əsasən ədi-bin yaradıcılıq təkamülünə səbəb olan gerçək tarixi məqamları da diqqətdən yayındırırmır.

İ.Əfəndiyevin tarixi dramları vahid milli dramaturji prosesin təbii gəlişməsini üzə çıxaran, onu təsdiqləyən kamil estetik örnəklərdir. Bu cəhətdən İ.Əfəndiyev dramları da sələflərinin örnəkləri kimi milli-mənəvi ırsin əsasını təşkil edir.

İ.Əfəndiyev tarixi hadisələri qələmə alarkən ona nə məqsədlə müraciət etdiyini öncədən müəyyənləşdirirdi. Çünkü bir çox yazıçılarda tarixə müraciətin məqsədi dünyagörüşü ilə bağlı müxtəlif olurdu. İ.Əfəndiyev isə tarixə müraciətini heç vaxt ideoloji müstəvi ilə məhdudlaşdırır, məhz tarixin canlı nəfəsini dinləyir və ona estetik kateqoriya olan müasirliyin gözü ilə baxırırdı. Hələ 1907-ci ildə Ə.Haqverdiyev yazılırdı ki, "Tarixi faciələrdə müsənnif sərətin ağızına dil verə bilər, amma olmuş keyfiyyətləri dəyişə bilməz". Lakin əsrin sonlarında yaradılan tarixi faciələr problemləri daha geniş kontekstdə araşdırıldıqlarına görə meyarlar da müvafiq olaraq dəyişilir. Tarixi dramın bu istiqamətdə əldə etdiyi uğurların ən bariz nümunələri məhz İ.Əfəndiyevin yaradıcılığının üçüncü dövrünü əks etdirən tarixi dramlardır ki, bunların da başlıca cəhətləri dissertasiya işində araşdırılır.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Axundov M.F. Əsərləri, 3 cilddə, II c., Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1961.
2. Axundov M.F. Əsərləri, 3 cilddə, III c., Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1962.
3. Axundov Y. Azərbaycan sovet tarixi romanı, Bakı, "Yazıcı", 1979.
4. Axundova Z. İlyas Əfəndiyevin yaradıcılığında tarixi dram janrı. "Qobustan" jurnalı, 2000, №4.
5. Arif M. Seçilmiş əsərləri, 3 cilddə, I c., Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1967.
6. Arif M. Seçilmiş əsərləri, 3 cilddə, II c., Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1968.
7. Aristotel. Poetika, Bakı, Azərnəşr, 1974.
8. Аристотель. Сочинения, в 4-х томах, т. III, М., "Мысль", 1981.
9. Azərbaycan ədəbiyyatı tarixi, 3 cilddə, II c., Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1960.
10. Belinski V.Q. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı, Uşaqgənəcəşr, 1954.
11. Belinski V.Q. Seçilmiş məqalələri. Bakı, "Gənclik", 1979.
12. Белинский В.Г. Эстетика и литературная критика, в 2-х томах, т. I., М., Гослитиздат, 1959.
13. Bünyadov Z., Rəhimov Ə., Tarix, həqiqətlər... yoxsa təhriflər. "Azərbaycan" jurnalı, 1989, №9.
14. Cabbarlı C. Ədəbi mübahisələr, "Ədəbiyyat qəzeti", 30 may, 1934-cü il.
15. Cabbarlı C. Əsərləri, 4 cilddə, Ic., Bakı, "Yazıcı", 1983.
16. Cavid H. Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1958.
17. Cəfərov C. Əsərləri, 2 cilddə, I c., Bakı, Azərnəşr, 1968.
18. Cəfərzadə Ə. Natəvan və Kəminə. "Ulduz" jurnalı, 2000, №12.

19. Чернен Л.В. Литературные жанры. М., Изд-во. МГУ, 1982.
20. Dərdimiz və mövqeyimiz – dəyirmi stol, "Ədəbiyyat qəzeti", 1, 8 mart 1996-ci il.
21. Elçin, Ədəbiyyatda tarix və müasirlik, Elmi məruzə, Bakı, 1997.
22. Elçin, Ədəbi düşüncələr, "Azərbaycan" jurnalı, 2000, №9.
23. Ədəbi proses 83, 84, Bakı, "Elm", 1994.
24. Əfəndiyev Ə. İlyas Əfəndiyev, Bakı, "İşiq", 1996.
25. Əfəndiyev Ə. İ.Əfəndiyevin yaradıcılığı, Bakı, "Elm", 2000.
26. Əfəndiyev Ə. Bizim qəribə taleyimiz, Bakı, "Yazıcı", 1989.
27. Əfəndiyev Ə. Hökmdar və qızı, "Azərbaycan" jurnalı, 1998, №6.
28. Əfəndiyev Ə. Seçilmiş əsərləri, 4 cild, IV c., Bakı, Azərnəşr, 1973.
29. Əfəndiyev Ə. Sevgililərin cəhənnəmdə vüsali, "Azərbaycan" jurnalı, 2000, №11.
30. Əfəndiyev Ə. və Mütəllimov T.-nin söhbəti: Teatr və dramaturgiya məsələləri, "Ədəbiyyat və incəsənət" qəzeti, 3 yanvar, 1986-ci il.
31. Əfəndiyev T. Romantik dramaturgiyada tarixilik və bədiilik. Elmi məruzə, Bakı, 1999.
32. Əhmədov R. Səməd Vurğunun dramaturgiyası, Bakı, ADPU-nun nəşri, 1996.
33. Əhmədov T. Nəriman Nərimanovun yaradıcılıq yolu, Bakı, "Elm", 1991.
34. Əliyev S. Adlar və adamlar, "Azərbaycan" jurnalı, 1982, №4.
35. Əliyeva Ə. Məmməd Rahim, Bakı, "Yazıcı", 1987.
36. Hacıyev D. Azərbaycan ədəbiyyatında tarixi dram, Bakı, "Yazıcı", 1983.
37. Həsənzadə N. Ədəbi həqiqətlər tarixi həqiqətləri təhrif etmir, "Azərbaycan" jurnalı, 1989, №10.
38. Hüseyn M. Ədəbiyyat və sənət məsələləri, Bakı,

- "Azərnəşr", 1958.
39. Hüseyn M. Əsərləri, 10 cild, IX c., Bakı, "Yazıcı", 1979.
40. Hüseyn M Ölmez sənətkar, Bakı, "Azərnəşr", 1944.
41. Hüseyn M Əfəndiyev "Natəvan", "Ədəbiyyat və incəsənət" qəzeti, 31 may 1942-ci il.
42. Hüseynov İ. Bəs həqiqət, "Azərbaycan" jurnalı, 1981, №1.
43. Hüseynov T. Tarixi roman ustası. Bakı, "Yazıcı", 1986.
44. Xavəri S. Yaşar Qarayev "Tarix idrakin və yaddaşın işığında", 525-ci qəzet; 3 mart 2000-ci il.
45. Xəlilli Q. İydə ağacının xiffəti, "Kommunist" qəzeti, 9 may 1991.
46. Xəlilov S. Cavid və Cabbarlı, "Ədəbiyyat qəzeti", 4 may 2001-ci il.
47. Xəlilov S. Cavid və Cabbarlı, "Ədəbiyyat qəzeti", 11 may 2001-ci il.
48. Художественно-документальные жанры, Вопросы теории и истории, гор. Иваново Госпред институт, им. Д.А.Фурманова, 1970.
49. İbrahimov M. Xəlqilik və realizm cəbhəsindən. Bakı, Azərnəşr, 1961.
50. İsmayılov Y. İlyas Əfəndiyevin yaralıcılıq yolu, Bakı, "Elm", 1991.
51. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri, Bakı, "Elm", 1979.
52. Köçərli F.B. Azərbaycan ədəbiyyatı, 2 cild, I c., Bakı, "Elm", 1978.
53. Qafqazlı N. XX əsr Azərbaycan tənqidində tarixi dram məsələləri, "Azərbaycan" jurnalı, 1974, №3.
54. Qarayev Y. Azərbaycan dramaturgiyasında faciə janrı, Bakı, Azərbaycan SSR. EA nəşriyyatı, 1965.
55. Qarayev Y. Cavid: Sənətkar və tarix, "Azərbaycan" jurnalı, 1982, №8.
56. Qarayev Y. Dədə Qorquddan Ata Türkə-Atatürkə

- qədər... "Respublika" qəzeti, 8 yanvar 1999-cu il.
57. Qarayev Y. Əcdadın yaddaş həyatı. "Ədəbiyyat" qəzeti, 31 yanvar 1997-ci il.
  58. Qarayev Y. Ədəbi üfüqlər, Bakı, "Gənclik", 1985.
  59. Qarayev Y. Fəciə və qəhrəman, Bakı, "Elm", 1965.
  60. Qarayev Y. Meyar-şəxsiyyətdir, Bakı, "Yazıcı", 1988.
  61. Qarayev Y. Müasirliyin sabitliyi: -İlyas Əfəndiyev, Seçilmiş əsərləri, 6 cilddə, I c., Bakı, "Yazıcı", 1984.
  62. Qarayev Y. Müsahibə: İnfarkt. "Ədəbiyyat" qəzeti, 19 oktyabr 1999-cu il.
  63. Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı, "Sabah", 1996.
  64. Qarayev Y. Teatr həyatda və sənətdə. "Ədəbiyyat qəzeti", 6 dekabr 1996-cı il.
  65. Qasımov H. Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq problemləri, Bakı, "Elm", 1998.
  66. Qasımov F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, Azərb. Dövlət universiteti, 1956.
  67. Qasımov F.S. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, "Maarif", 1974.
  68. Гегель В. Философия религии, М., "Мыслъ", 1976.
  69. Горький М. Собрание сочинений, в 30-ти томах, Т. XXIV, М., ГИХЛ, 1953.
  70. Quliyev M. "Od gəlini" haqqında, "İnqilab və mədəniyyət" jurnalı, 1928, №4.
  71. Quliyev V. Yaşayan ənənələr, "Azərbaycan" jurnalı, 1986, №6.
  72. Makulu A.P. Xiyabani, Bakı, "Yazıcı", 1975.
  73. Məmmədquluzadə C. Əsərləri, 3 cilddə, II c., Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1967.
  74. Məmmədli Q. Xiyabani, "İnqilab və mədəniyyət" jurnalı, 1947, №12.
  75. Məmmədli Q. Nəriman Nərimanov, Bakı, "Yazıcı", 1987.
  76. Məmmədov B. Xurşidbanu Natəvan, "Bakı", "Yazıcı", 1983.
  77. Məmmədov M. Azəri sovet dramaturgiyasının estetik problemləri. Bakı, Azərnəşr, 1968.
  78. Məmmədov V. Nəriman Nərimanov, Bakı, Uşaq-gəncnəşr, 1957.
  79. Məmmədova S. XX əsr 30-cu illər gerçəkliliyi C.Cabbarlı dramaturgiyasında, Bakı, "Elm", 2000.
  80. Mirzəcanzadə A. Bacarığa görə insanı qiymətləndirmək mümkündür, "Elm" qəzeti, 14 oktyabr 2000-ci il.
  81. Nəbiyev B. İbrətamız tamaşa, "Azərbaycan" qəzeti, 27 dekabr 1996-cı il.
  82. Nərimanov N. Seçilmiş əsərləri, Bakı, "Elm", 1973.
  83. Nəsimi İ. Fars divanı, Bakı, Azərnəşr, 1972.
  84. Ordubadi M.S. Əsərləri, 8 cilddə, IV c., Bakı, Azərnəşr, 1965.
  85. Rəhimli İ. Dramaturgiya və teatr, Bakı, "İşıq", 1984.
  86. Rəhimov Ə. Bədii həqiqət, tarixi həqiqət, "Azərbaycan" jurnalı, №1.
  87. Rza R. Seçilmiş əsərləri, 4 cilddə, II c., Bakı, Azərnəşr, 1968.
  88. Seyid Hüseyn. Bir mütaliə, "Yeni iqbal" qəzeti, 12 dekabr, 1916.
  89. Seyid Hüseyn. Ədirnə fəthi, "Azərbaycan" qəzeti, 14 avqust, 1919-cu il.
  90. Seyidov Y. İlyas Əfəndiyev, Bakı, "Yazıcı", 1975.
  91. Səfərov C., Babayev A. Şərəfli yol, Bakı, Azərnəşr, 1974.
  92. Səfiyev A. Azərbaycan dramaturgiyası müasir mərhələdə, (1960-1980-ci illər), Bakı, "Ozan", 1998.
  93. Səfiyev A. Dramaturgiyamızın imkanları və real vəziyyət, "Azərbaycan" jurnalı, 1983, №10.
  94. Sosialist realizmi müasir mərhələdə. Bakı, "Elm", 1988.
  95. Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı, Azərnəşr, 1964.
  96. Talibov A. Azərbaycan teatr sənəti və yaxud biyaban ilgimləri. "Ulduz" jurnalı, 1983, №3-4.

97. Talibzadə K. "Nadir şah" haqqında – Azərbaycan SSR EA-nın Xəbərləri, Ədəbiyyat və incəsənət seriyası, 1971, №1.
98. Tehran Ə. Tarix yaşanılsrsa əgər. "Ədəbiyyat qəzeti", 13 mart 1998.
99. Tolstoy A. Полное собрание сочинений, в 15-ти томах, т. XIII, М., Гослитиздат, 1961.
100. Vəzirova F. C.Cabbarlı yaradıcılığında sosializm realizmi. Bakı, S.M.Kirov adına ADU, 1960.
101. Vurğun S. Büyük sənət əsərləri uğrunda. "Ədəbiyyat qəzeti", 31 may 1946.
102. Yusifli V. Roman haqqında mülahizələr "Azərbaycan" jurnalı, 1982, №5.
103. Yusifli V. Yollar hara aparır, "Ulduz" jurnalı, 1993, №1.
104. Злобин С. О моей работе над историческом романом. -В кн.: Советская литература и вопросы мастерства, выпуск 1, М., "Советский писатель", 1957.

## M Ü N D Ə R İ C A T

GİRİŞ..... 3

### I FƏSİL

#### Tarixi dramın nəzəri məsələləri. Tarixilik və müasirlik janrınn problemi kimi

1. Tarix və müasirlik .....	8
2. Tarixi və bədii həqiqətin qarşılıqlı əlaqəsi .....	20
3. İlk milli tarixi dram və ənənələr.....	31

### II FƏSİL

#### İ. Əfəndiyevin dramaturgiyasında tarixi dram janrı

1. Tarixi dramda tarixiliklə müasirliyin vəhdəti.....	44
2. Tarixi mövzu və insanın şəxsi dramı.....	50
3. Sənətkarın obrazı və tarixilik.....	74
4. Hökmdarın faciəsi.....	108

NƏTİCƏ..... 121

ƏDƏBİYYAT ..... 125

**Şahbazova Səidə Həsənəli qızı.** İlyas Əfəndiyevin tarixi dramları. Bakı, "Ağrıdağ" nəşriyyatı, 2002, -132 c.

Operatoru:

*Təranə*

Texniki redaktoru:

*B.Süleymanov*

Yığılmağa verilmiş 06.01.2002. Çapa imzalanmış 27.03.2002. Kağız formatı 84x108 1/32 Ofset kağızı. Şərti çap vərəqi 8,25. Tirajı 301. "Nurlan" NPM-də çap edilmişdir. Qiyməti müqavilə ilə.

**"Ağrıdağ" nəşriyyatı, 2002.**

AR  $\frac{2002}{1242}$